


# TEKNOLOGİYA

## METODİK VƏSAİT



NATİQ AXUNDOV  
HÜMEYİR ƏHMƏDOV  
FƏRİDƏ ŞƏRİFOVA  
RÜXSARƏ ƏLƏKBƏROVA

Ümumtəhsil  
məktəblərinin



-ci sinfi üçün

**Texnologiya** fənni üzrə dərsliyin

---

METODİK VƏSAİTİ

Bu nəşrlə bağlı irad və təkliflərinizi  
[aspoligraf.ltd@gmail.com](mailto:aspoligraf.ltd@gmail.com) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!



## MÜNDƏRİCAT

Giriş .....	3
Şagirdlərin şifahi cavablarının qiymətləndirilməsi meyarları .....	5
Texnologiya təliminin məzmunu .....	10
V sinif üçün məzmun standartları .....	13
Məzmun standartlarının reallaşma cədvəli .....	15
V sinif üçün “Texnologiya” fənninin illik planlaşdırılması .....	17

### QRAFİK SAVAD ELEMENTLƏRİ

<b>1-ci mövzu.</b> İnsan həyatında texnologiya. Məmulatların hazırlanma mərhələləri.....	20
<b>2-ci mövzu.</b> Məmulatın qrafik təsviri .....	22
<b>3-cü mövzu.</b> Ölçmə və nişanlama alətləri.....	24

### MƏİŞƏT MƏDƏNİYYƏTİ

<b>4-cü mövzu.</b> Tərəvəzlərin becərilmə texnologiyası .....	26
<b>5-ci mövzu.</b> Məişətdə sadə təmir işləri .....	28
<b>6-ci mövzu.</b> Ailədə davranış və ünsiyyət mədəniiyyəti .....	30
<b>7-ci mövzu.</b> Ailə büdcəsinin formalaşması .....	32

### ODUNCAĞIN EMALI TEXNOLOGİYASI

<b>8-ci mövzu.</b> Oduncaq və mişar materialları.....	34
<b>9-cu mövzu.</b> Oduncağın emalı üçün iş yeri və alətlər .....	36
<b>10-cu mövzu.</b> Oduncaq materiallarının mişarlanması və təmizlənməsi .....	38
<b>11-ci mövzu.</b> Oduncağın yonulması.....	40
<b>12-ci mövzu.</b> Oduncağın əl alətləri ilə burğulanması .....	42
<b>13-cü mövzu.</b> Oduncaq hissələrinin birləşdirilməsi .....	44

### METALIN EMALI TEXNOLOGİYASI

<b>14-cü mövzu.</b> Metallar haqqında ümumi məlumat. Nazik təbəqə metal və məftil .....	46
<b>15-ci mövzu.</b> Metal ilə işləmək üçün iş yeri, alət və tərtibatlar .....	48
<b>16-ci mövzu.</b> Təbəqə metalin və məftilin düzəldilməsi .....	50
<b>17-ci mövzu.</b> Nazik təbəqə metalin və məftilin təmizlənməsi, əyilməsi.....	52
<b>18-ci mövzu.</b> Nazik təbəqə metal hissələrinin birləşdirilməsi .....	54
<b>19-cu mövzu.</b> Elektrik enerjisi və sadə elektrik dövrəsi .....	56

### PARÇANIN EMALI TEXNOLOGİYASI

<b>20-ci mövzu.</b> Parçadan məmulat hazırlamaq üçün iş yeri, alətlər və tərtibatlar .....	58
<b>21-ci mövzu.</b> Ülgünün hazırlanması və parçanın biçilməsi texnologiyaları .....	60
<b>22-ci mövzu.</b> Nəm-isti emal və parça qırıntılarından tutqacın hazırlanma texnologiyası .....	62
<b>23-cü mövzu.</b> Muncuq. Muncuqhörmə texnikası .....	64

### ƏRZAQ MƏHSULLARININ EMALI TEXNOLOGİYASI

<b>24-cü mövzu.</b> Mətbəx qab-qacağı və onlara qulluq.....	66
<b>25-ci mövzu.</b> Buterbrodların və isti içkilərin hazırlanma texnologiyası .....	68
<b>26-ci mövzu.</b> Yumurtadan yeməklərin hazırlanma texnologiyası .....	70
Testlər .....	72
Lügət .....	79

## GİRİŞ

### Hörmətli müəllimlər!

Müasir dövrdə texnologiya kurikulumu ümumtəhsil məktəbləri şagirdlərinin texnoloji təfəkkürünün inkişafına, onlarda texnoloji bacarıqların formallaşmasına, sonrakı mərhələlərdə təhsillərini davam etdirmək üçün zəruri biliklərə yiyələnmələrinə xidmət edir.

Fənn kurikulumunda “Texnologiya” fənninin məqsədi şagirdlərin müstəqil həyata, perspektivli peşələrə hazırlanmalarını, ümuməmək bacarıq və vərdişlərinə yiyələnmələrini, yaradıcı düşüncə və aktiv fəaliyyət əsasında müxtəlif şəraitlərə uyğunlaşmalarını təmin etməkdir.

**Ümumi orta təhsil pilləsində** texnoloji və tətbiqi bacarıqların təkmiləşdirilməsi, sadə texnoloji proseslərin həyata keçirilməsi, yaradıcı texniki təfəkkürün formalasdırılması, şagirdlərin müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, peşəseçməyə istiqamətləndirilməsi, zəhmətsevərlik və yaradıcılıq ruhunda tərbiyə edilməsi təmin olunur.

Ümumtəhsil məktəblərinin V sinfi üçün “Texnologiya” fənni üzrə dərslik komplekti hazırlanarkən şagirdyönümlülük, nəticəyönümlülük, öyrədənin və öyrənənin işini asanlaşdırmaq əsas məqsəd olmuşdur.

Məlum olduğu kimi, 2005-ci ildən başlayaraq Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud olan) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Programı həyata keçirilməyə başlanılmışdır. Bunu nəzərə alaraq, vəsaitdə inklüziv təhsildə vacib olan bəzi məsələlərin şərhini verməyi vacib hesab edirik.

Inklüziv təhsil hər bir şagirdə psixoloji dəstək verilməsini, ona qarşı diqqətli olmayı, onun üçün nəticəyönümlü təlimi təmin edən şərait yaradılmasını nəzərdə tutur. Hər bir şagird, əslində, fərdi yanaşma tələb edir. Hər bir sinifdə bu və ya digər dərəcədə belə problemlə uşaq ola bilər. Bu halda müəllimlər adaptasiya və modifikasiya strategiyalarından istifadə edə bilərlər. Adaptasiya xüsusi təhsilə ehtiyacı olan şagird üçün tapşırığın daha əyani şəkildə təqdim edilməsidir.

Modifikasiya məsələnin məzmununun sadələşdirilməsidir. Sinifdə autist (özünə qapılan) şagird varsa, diqqətinin məhdud olduğunu nəzərə alaraq, müəllim tapşırıqları onun üçün sadələşdirir.

Inklüzivliyin təmin olunması və diferansial təlim üçün (təlim nəticələri zəif, yüksək və sağlamlıq imkanları məhdud olanlar) materiallar müəllim tərəfindən seçilməlidir.

Qeyd etməliyik ki, müəllim vəsaitində V sinif üzrə standartlar əsasında dörslerin tədrisi mərhələləri araşdırılmış, məzmun standartlarının reallaşma və integrasiya cədvəlləri, illik planlaşdırma nümunəsi verilmişdir.

Artıq respublikamızda şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistem müvəffəqiyyətlə tətbiq olunur. Məzmun standartlarının mənimsənilməsi istiqamətində müxtəlif qiymətləndirmə növlərindən istifadə edilir. Bu qiymətləndirmə növləri müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:

***İlkin səviyyənin qiymətləndirilməsi (diagnostik qiymətləndirmə)*** şagirdin artıq nələri bildiyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə kömək edir. Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris olunmuş materialın hansı hissəsini bilirlər?

***Şagird irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə)*** vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir. Standartların mənimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi? Hər altı həftədən gec olmayıaraq, şagirdlərin standartlar üzrə nailiyyətlərinin da-ha ümumi monitorinqi təşkil edilməlidir.

***Yekun (summativ) qiymətləndirmə*** aşağıdakı suallara cavab verir: Şagird materialı bilir və başa düşürmü? Bildiklərini tətbiq edə bilirmi? Daha da irəli getmək üçün lazımi səviyyəyə çatmışdır mı? Şagirdlərin bilik və bacarıqlarını hər bir mövzu ilə bağlı qiymətləndirmək üçün metodik cədvəl nümunəsinin müəllim vəsaitinə daxil edilməsi də məqsədə uyğun hesab edilmişdir.

***Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası*** barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 28 dekabr 2018-ci tarixli 8/1 nömrəli Kollegiya Qərarına əsaslanaraq qeyd edilməlidir ki, ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda IV və IX sinif-lərdən fərqli olaraq, V sinifdə böyük summativ qiymətləndirmə aparılmır.

“Texnologiya” fənni üzrə bütün summativ qiymətləndirmələr 45 dəqiqə ərzində aparılır.

Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandırma biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavab-

landırı biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə balları 100 ballıq şkalada aşağıdakı kimi nəzərdə tutulur:

- 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni təşkil edir;
- 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni təşkil edir;
- 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni təşkil edir;
- 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni təşkil edir.

Şagirdlərin bütün summativ qiymətləndirmələrdə yuxarıda göstərilənlər nəzərə alınmaqla topladıqları balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

- 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;
- 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;
- 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;
- 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

Başqa fənlərdən fərqli olaraq “Texnologiya” dərslərində şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi meyarları aşağıdakı növlərə ayrıılır:

1. Şagirdlərin şifahi cavablarının qiymətləndirilməsi meyarları;
2. Şagirdlərin praktik işlərinin qiymətləndirilməsi meyarları;
3. Şagirdlərin təqdim edəcəkləri layihələrin qiymətləndirilməsi meyarları;
4. Şagirdlərin bilik və bacarıqlarının test üzrə qiymətləndirilməsi meyarları.

### **Şagirdlərin şifahi cavablarının qiymətləndirilməsi meyarları**

“Texnologiya” fənnindən verilmiş mövzu üzrə hər bir şagirdin şifahi cavabı bir-biri ilə əlaqəli, məntiqi cəhətdən ardıcıl məlumat formasında olmalı, konkret hallarda qanun və qanuna uyğunluqları tətbiq etmək bacarığını əks etdirməlidir.

Şagirdlərin şifahi cavablarının qiymətləndirilməsi zamanı aşağıdakı ümumi meyarlar əsas götürülməlidir:

- cavabın düzgünlüyü və tamlığı;
- öyrənilən materialın başa düşülmə və dərkedilmə dərəcəsi;
- cavabın dil nöqtəyi cəhətdən səlisliyi.

Metodik ədəbiyyatda belə qəbul olunmuşdur ki, qiymət müəllim və şagird arasında, belə demək olarsa, “əks əlaqəni” ifadə edir. Başqa sözlə deyək, qiymətləndirmə təlim prosesinin elə bir mərhələsidir ki, bu mərhələdə müəllim sanki şagird tərəfindən öyrənilən mövzunun nə dərəcədə səmərəli olması haqqında müəyyən məlumat əldə edir. Şagirdlər isə onu başa düşməlidirlər ki, müəllim daimi olaraq onların müvəffəqiyyətini, əldə etdikləri biliklərin keyfiyyətini nəzarətdə saxlayır.

“Texnologiya” fənnindən şagirdlərin şifahi cavablarının qiymətləndirilməsi aşağıdakı meyarlar üzrə aparılır:

**“5” qiymət – (80–100-dək) daxil olmaqla** – şagird öyrənilən nəzəri materialı tam şərh edir, öz mülahizələrini əsaslandırır, biliklərini praktikada necə tətbiq edəcəyini şərh edir, nəinki dərslikdə verilən materialdan, eləcə də müstəqil tədqiq etdiyindən misal çəkir, ədəbi dil normaları nöqtəyi-nəzərindən materialı ardıcıl və düzgün şərh edir.

**“4” qiymət – (60–80-dək) daxil olmaqla** – şagird 5 qiymətin tələblərinə cavab verir, lakin 1–2 səhv buraxaraq onu eyni zamanda düzəldir, materialın şərhi zamanı onun ardıcılığında və dilində cüzi səhvlərə yol verir.

**“3” qiymət – (30–60-dək) daxil olmaqla** – şagird öyrənilən materialda əsas bilikləri təyin edə bilir, lakin materialı tam şərh edə bilmir, anlayışlarının və qaydaların ifadə və təyin edilməsində dəqiqsizliyə yol verir, öz mülahizələrini əsaslandırmaqdə və dərslikdəkindən fərqli misallar gətirməkdə çətinlik çəkir, materialı qeyri-ardıcıl şərh edir və şərh zamanı ədəbi dil nöqtəyi-nəzərindən səhvlərə yol verir.

**“2” qiymət – (30-dək daxil olmaqla)** – şagird öyrənilən materialın böyük bir hissəsini bilmir, qaydaları və bir çox fikirləri ifadə edərkən onların mənasını təhrif edən çoxlu sayda səhvlərə yol verir, materialı inamsız və sistemlisiz şərh edir.

Texnologiya dəslərində şagirdlərin praktik işlərinin qiymətləndirilməsində müəllim tərəfindən nəzərə alınacaq texnoloji tələblər aşağıdakılardır:

- şagirdlərin yerinə yetirdikləri praktiki işin keyfiyyəti;
- praktik işin yerinə yetirilmə müddəti;
- praktik işin icrası zamanı müxtəlif texnologiyaların yerinə yetirilmə səviyyəsi;
- praktik işi icra etdikdə təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarına əməl etmələri.

Praktik işlərin yerinə yetirilməsində müəllim tərəfindən nəzərə alınacaq texnoloji tələblər üzrə şagirdlərin bilik və bacarıqları aşağıda göstərilmiş meyarlara əsasən aparılmalıdır:

### **Praktik işin keyfiyyəti üzrə meyarlar**

**“5” qiymət** – şagirdin hazırladığı məmulat çertyoja tam uyğundur, bütün ölçülər dəqikdir, məmulatda tamamlama işləri nümunədə göstərilənə tam uyğundur.

**“4” qiymət** – şagirdin hazırladığı məmulat çertyoja tam uyğundur, bütün ölçülər dəqikdir, lakin məmulatda tamamlama işlərinin keyfiyyəti tələb olunanadan aşağıdır.

**“3” qiymət** – şagirdin hazırladığı məmulat çertyoja bəzi kənara çıxmalarla uyğundur, məmulatda aparılan tamamlama işləri kafidir.

**“2” qiymət** – şagirdin hazırladığı məmulat çertyoja uyğun deyil, məmulatın keyfiyyəti nümunədə göstərilənə uyğun deyil, hətta məmulatın üzərində aparılacaq əlavə iş onun yararlı olmasını təmin etmir.

### **Praktik işin yerinə yetirilmə müddəti üzrə meyarlar**

**“5” qiymət** – şagird praktik işin yerinə yetirilmə müddətinə tam riayət etmişdir və ya tələb olunan müddətdən az müddət sərf etmişdir;

**“4” qiymət** – şagird praktik işin yerinə yetirilməsinə ayrılan müddətdən artıq vaxt sərf etməmişdir.

**“3” qiymət** – şagird praktik işin yerinə yetirilməsinə ayrılan müddətdən artıq vaxt sərf etmişdir, lakin bu vaxt ümumi vaxtnın 25%-dən artıq deyil.

**“2” qiymət** – şagirdin praktik işin yerinə yetirilməsinə sərf etdiyi vaxt normaya görə ayrılan vaxtı 25%-dən çox üstələyir.

### **Praktik işin icrası zamanı müxtəlif texnologiyaların yerinə yetirilmə səviyyəsi üzrə meyarlar**

**“5” qiymət** – praktik iş əməliyyatlarının icrası ardıcılılığına uyğun olaraq yerinə yetirilmişdir.

**“4” qiymət** – praktik iş texnologiyalara uyğun yerinə yetirilmişdir; iş prosesində göstərilən ardıcılıqlardan kənara çıxmalar prinsipial məna daşıdır.

**“3” qiymət** – praktik iş tələb olunan texnologiyalardan kənara çıxmalarla yerinə yetirilmişdir, lakin bu kənara çıxmalar sonda məmulatın tam yararsız olmasına gətirib çıxarmır.

**“2” qiymət** – praktik iş məmulatın (detalın) emalı texnologiyasından kobud kənara çıxmalarla yerinə yetirilmişdir, nəzərdə tutulmayan əməliyyatlar tətbiq edilmişdir və sonda məmulat zay (keyfiyyətsiz, nöqsanlı, yararsız) alınmışdır.

Yerinə yetirilən praktik işin məzmunundan asılı olmayıaraq təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarına riayət etmək bütün şagirdlər üçün mütləqdir. Bu qaydaların pozulması yolverilməzdür!

### **Praktik işi icra etdikdə təhlükəsizlik texnikası və sanitari-gigiyena qaydalarına əməl edilməsi tələbi üzrə meyarlar**

Yerinə yetirilən praktik işin məzmunundan asılı olmayıaraq təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarına riayət etmək bütün şagirdlər üçün mütləqdir. Bu qaydaların pozulması yolverilməzdür!

Texnologiya dərslərində şagirdlərin təqdim etdikləri layihələrin qiymətləndirilməsində aşağıdakı meyarlar əsas götürülür:

1. Layihənin ideya və mövzusunun orijinallığı.
2. Konstruksiya parametrləri (məmulatın quruluşunun uyğunluğu; möh-kəmliyi; davamlı olması; istifadədə rahatlılığı).
3. Texnoloji meyarları (sənədlərin uyğunluğu; tətbiqinin orijinallığı və materialların uyğunluğu; təhlükəsizlik texnikası qaydalarına riayət).
4. Estetik meyarlar (kompozisiya bitkinliyi, məmulatın dizaynı; xalqın mədəniyyət ənənələrində istifadə).
5. İqtisadi meyarlar (məmulata tələbatın olması; iqtisadi əsaslandırılma-sı, istifadədə olması, kütləvi istehsal imkanlarının olması).
6. Ekoloji meyarlar (məmulatın istehsalı zamanı onun ətraf mühitə vu-racağı zərərin nə dərəcədə olması, ikinci xammaldan və ya istehsalat tullan-tılardan istifadə imkanının olması, ekoloji təhlükəsizliyi).
7. İnförmasiya meyarları (layihə sənədlərinin standarta uyğunluğu, əla-və məlumatdan istifadə).

Bəyənilmiş işlər dərslərdə bir vəsait kimi istifadə edilə bilər, texniki və dekorativ-tətbiqi yaradıcılıq sərgilərinə göndərilə bilər. Həmçinin bu işlər şəx-si məqsədlərə: evi bəzəməyə, valideynlərə hədiyyə və s. xidmət edə bilər.

Layihələrin müdafiəsinin məktəblərdə əsl bayrama çevrilməsi arzuolu-nandır. Layihələrin müdafiəsi müəllim və şagirdləri məmnun salmalı, mü-dafiədən sonra şagirdlər fikirlərində yeni yaradıcılıq ideyaları tutmalı, növ-bəti layihənin daha maraqlı və bitkin alınması üzərində çalışmağa hazır ol-malıdırular.

### **Şagirdlərin bilik və bacarıqlarının test üzrə qiymətləndirilməsi meyarları**

Şagirdlərin bilikləri mənimsəmələrinin keyfiyyət əmsali aşağıdakı düs-tur üzrə hesablanır:

$$K = \frac{a}{p}$$

Burada,  $K$  – mənimsənilmə səviyyəsi (qiymət);  $a$  – düzgün cavabların miqdarı;  $p$  – tapşırıqların ümumi sayıdır.

$K > 0,7$  olduqda, şagirdlərin verilmiş mövzu (və ya tədris vahidi) üzrə bilikləri mənimsəmələri prosesini bitmiş hesab etmək olar, yəni şagird göstərilən səviyyədə müstəqil işə hazırlıdır.

$K = 0,9 - 1,0$  olduqda, şagirdin qiymətləndirilməsi “5” qiymətə uyğundur;

$K = 0,8 - 0,9$  olduqda, şagirdin qiymətləndirilməsi “4” qiymətə uy-ğundur;

$K = 0,7 - 0,8$  olduqda, şagirdin qiymətləndirilməsi “3” qiymətə uyğundur;

$K = 0,7$  olduqda, şagirdin qiymətləndirilməsi “2” qiymətə uyğundur.

Şagird nailiyyətinin qiymətləndirilməsi zamanı obyektivliyə mütləq riayət olunmalıdır. Şagird nailiyyətinin qiymətləndirilməsini müəllim tərəfindən hazırlanan meyar cədvəli əsasında aparılması tövsiyə olunur.

Şagirdlərin bilik və bacarıqlarını hər bir mövzu ilə bağlı qruplar üzrə qiymətləndirmək üçün təxmini cədvəl nümunəsi aşağıda təqdim edilmişdir.

Şagirdlərin özünüqiymətləndirmə cədvəlini də doldurmaları tövsiyə olunur.

### **Özünüqiymətləndirmə cədvəli**

Mən bu gün dərsdə nəyi öyrəndim:						
1.						
2.						
Gələcəkdə nəyi öyrənmək istərdim:						
1.						
2.						

Vəsaitdə verilən bütün dərs modelləri, yeni interaktiv təlimlə keçirilən dərsin strukturunu əks etdirir. “Texnologiya” fənni üzrə məzmun standartları əsasında hazırlanmış dərs modellərində şagirdlərin idraki, informativ-kommunikativ, psixomotor fəaliyyətlərinin inkişafı, habelə zəruri vərdişlərə yiylənmələri diqqət mərkəzində saxlanılmışdır. Təqdim olunan dərslərə yaradıcı yanaşılmaqla onu zənginləşdirmək və daha maraqlı etmək müəllimin ixtiyarına verilir. Başlıcası, şagird tərəfindən biliklərin və praktik bacarıqların müstəqil qazanılmasına imkan və şərait yaratmaq, “öyrənməyi öyrətmək” prinsipinə sadiq qalmaq lazımdır.

### **Mövzu: Nazik təbəqə metal hissələrinin birləşdirilməsi**

#### **Qruplar üzrə qiymətləndirmə cədvəli**

Meyarlar / Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Qatlama və pərcimləmə texnologiyalarını izahetmə				
İş ardıcılılığını müəyyənləşdirmə				
Tərtibat bacarıqları nümayişetdirmə				
Birgəfəaliyyət və əməkdaşlıq bacarıqları nümayişetdirmə				
Təqdimetmə				

Şagirdin fəaliyyəti qiymətləndirildikdə meyarlar elə müəyyənləşdirilməlidir ki, onlar hər bir şagirdin fərdi keyfiyyətlərinə uyğun gəlsin. Məlum qaydalara görə yeni fənn proqramları (kurikulumlar) tətbiq olunan siniflərdə formativ qiymətləndirmə rubriklər üzrə aparılır. Rubrik xüsusi növ qiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavab verir:

1. Mən nəyi qiymətləndirməliyəm? (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər).
2. Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə bilmək olar?

Aşağıda veriləcək ballar üzrə bir rubrik nümunəsini təqdim edirik:

#### *Ballar üzrə rubrik şəklində qiymətləndirmə cədvəli*

Meyarlar	Meyarların dərəcələnməsi və müvafiq qiymətlər			
	“2” qiymət (30-dək)	“3” qiymət (30-dan 60-dək)	“4” qiymət (60-dan 80-dək)	“5” qiymət (80-dan 100-dək)
Qatlama və pərcimləmə texnologiyalarını izahetmə	Qatlama və pərcimləmə texnologiyalarını izah edə bilmir.	Qatlama və pərcimləmə texnologiyalarını müəllimin köməyi ilə izah edir.	Qatlama və pərcimləmə texnologiyalarını müəyyən səhv'lərə yol verərək izah edir.	Qatlama və pərcimləmə texnologiyalarını düzgün izah edir.
İş ardıcılığını müəyyənləşdirmə	Metalı birləşdirmək ardıcılığını müəyyənləşdirə bilmir.	Metalı birləşdirmək ardıcılığını müəllimin köməyi ilə müəyyənləşdirir.	Metalı birləşdirmək ardıcılığını müəyyən səhv'lərə yol verərək müəyyənləşdirir.	Metalı birləşdirmək ardıcılığını düzgün müəyyənləşdirir.
Əl alətlərindən istifadətmə	Metalı birləşdirdikdə əl alətlərindən düzgün istifadə etmir.	Əl alətlərindən müəllimin köməyi ilə istifadə edir.	Əl alətlərindən müəyyən səhv'lərə yol verərək istifadə edir.	Əl alətlərindən düzgün istifadə edir.

#### *Texnologiya təliminin məzmunu*

#### *Ümumi təlim nəticələri*

“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda “Texnologiya” fənni üzrə ümumi orta təhsil pilləsi üçün aşağıdakı ümumi təlim nəticələri müəyyən edilmişdir:

#### **Ümumi orta təhsil pilləsi (V-IX siniflər) üzrə şagird:**

- müstəqil həyatda zəruri sayılan ilkin texniki və texnoloji bilikləri tətbiq edir, təhlükəsizlik texnikası qaydalarına riayət etməklə gündəlik məsiətdə vacib olan texnoloji işləri yerinə yetirir, sadə məmulatlar hazırlayır;
- sadə layihələr tərtib edib onları həyata keçirir, məmulatların hazırlanmasında dizayn tələblərinə əməl edir, mürəkkəb olmayan təmir-tikinti işlərini yerinə yetirir;

- texnoloji proseslərə aid informasiyaları toplayıb sistemləşdirir, məmulatların hazırlanmasında onlardan istifadə edir;
- şəraitə və təbii imkanlara uyğun olaraq, bitkiləri becərməyi, ev heyvanlarına qulluq etməyi, kənd təsərrüfatı məhsullarını tədarük və emal etməyi bacarıır;
- əmək fəaliyyətini səmərəli qurmaq üçün onu əvvəlcədən planlaşdırır və idarə edir;
- əmək fəaliyyəti prosesində fərdi, habelə qrup tərkibində işləməyi bacarıır.

### **Məzmun xətləri və onların əsaslandırılması**

Milli və dünya təcrübəsinin öyrənilməsi, onların müqayisəsi, təhlil edilməsi nəticəsində “Texnologiya” fənninin aşağıda qeyd olunan məzmun xətləri müəyyənləşdirilmişdir ki, bu da şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək, onu sistemləşdirmək məqsədinə xidmət edir:

- |                                                                                                      |                                                                                          |
|------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------|
| <ul style="list-style-type: none"> <li>Emal texnologiyaları;</li> <li>Məişət mədəniyyəti;</li> </ul> | <ul style="list-style-type: none"> <li>Texnika elementləri;</li> <li>Qrafika.</li> </ul> |
|------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------|

Bütün fənlərdə olduğu kimi, “Texnologiya” fənninin məzmunu sinifdən-sinfə, konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi üzrə getdikcə zənginləşsə də, məzmun xətləri dəyişməz qalır.

### **Emal texnologiyaları**

Emal texnologiyaları “Texnologiya” fənninin əsas məzmun xətlərindən biri olub, şagirdlərin peşələrlə tanış edilməsini, onların ilkin ümuməmək bacarıqları və elementar əmək vərdişlərinə yiyənmələrini təmin edir.

Şagirdlər gündəlik həyatda, məişətdə, bu və digər hallarda materialların, enerjinin, informasiyaların dəyişdirilməsi və istifadəsi prosesində iştirak etdiklərindən onlarda müvafiq emal texnologiyalarına aid bacarıq və vərdişlərin aşınması zəruri hesab olunur. Göstərilən obyektlərin dəyişdirilməsi və istifadəsi müxtəlif metod və vasitələrlə (alətlər, texnika) əldə olunduğu və bunların əsasını emal texnologiyaları təşkil etdiyi üçün göstərilən məzmun xətti “Texnologiya” fənninə daxil edilmişdir.

Bu məzmun xətti üzrə qazanılmış bilik və bacarıqlar vasitəsilə şagirdlər məmulatın texniki və bədii konstruksiya edilməsinin əsas prinsipləri ilə yaxından tanış olur, estetik və dizayn tələblərinə uyğun müxtəlif məmulatlar hazırlayırlar.

Gələcəkdə əldə edəcəkləri peşənin xarakterindən asılı olmayaraq, şagirdlər özlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün materialların emalı texnologiyalarından istifadə edirlər.

### **Texnika elementləri**

Bu məzmun xətti üzrə şagirdlərə gündəlik həyatda qarşılaşıqları texnikanın xarakteristikasının öyrədilməsi, elmi-texniki tərəqqinin nailiyyətləri, istehsal texnologiyalarının təkmilləşdirilməsi müasir texniki konstruksiyalar haqqında ilkin məlumatların verilməsi, bu sahədə müvafiq bacarıq və vərdişlərin mənimsənilməsi nəzərdə tutulur.

Şagirdlərdə texnika aləmi, maşınların növləri və təyinatı, hissələrinin birləşdirilməsi, maket və onlara verilən tələblər (iqtisadi, ekoloji və estetik), texnika üzrə kütləvi peşələr haqqında ilkin bilik və bacarıqlar formalaşdırılır.

Bu məzmun xətti vasitəsilə şagirdlər gündəlik həyatda qarşılaşıqları əsas texnoloji maşınlar, aparatlар, aqreqatlar, alətlər, onların növləri, quruluşu və iş prinsipi ilə tanış olurlar. Şagirdlər detallar, mexanizmlər, məişətdə istifadə olunan maşınlar, texnikada maşınların tətbiqi haqqında biliklərə yiyələnməklə, müasir texnoloji avadanlıqların quruluşunu və iş prinsiplərini öyrənir və onları idarə etmək bacarıqları əldə edirlər. Bütün bunlar şagirdlərdə məişətdə, işləyəcəkləri sahədə texnika ilə davranmaq mədəniyyəti formalaşdırır.

### Məişət mədəniyyəti

Bu məzmun xətti üzrə qazanılmış bilik və bacarıqlar vasitəsilə davranış qaydalarına riayət etmək, büdcəsinin idarə olunmasında iştirak, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət, sadə təmir-tikinti işlərini yerinə yetirmək və bitkilərə qulluq etmək vərdişləri qazanırlar. Eyni zamanda şagirdlərdə ailə-məişət mədəniyyəti və ənənələri, interyer tərtibatı və dizayn, habelə ictimai yerlərdə (ev-də, nəqliyyatda, məktəbdə, qonaq getdikdə və s.) davranış və ünsiyyət qaydalarına əməl etmək, öz iş və yaşayış yerlərini təşkil etmək bacarıqları formalaşır.

### Qrafika

Hər bir məmulati hazırlayarkən, ilk növbədə, onun eskizini, sxemini, texniki rəsmi, çertyojunu, təlimat xəritəsini çəkmək və oxumaq lazıim gəlir. Elektron qurğulardan istifadə etdikdə onlardakı xırda nasazlıqları axtarib tapmaq və aradan qaldırmaq üçün onların sxemini oxumaq bacarığı tələb olunur.

Qrafika məhz bu məqsədlə “Texnologiya” fənninin məzmununa daxil edilmişdir. Bu məzmun xətti üzrə fəaliyyət şagirdlərdə məmulatın təsvirini, sxemini, çertyojunu, forma və ölçülərini müəyyənləşdirmək, hazırlanacaq məmulatlara dizayn vermək bacarıqlarının formalaşdırılmasına yönəldilmişdir.

## Ümumi orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri

### 1. EMAL TEXNOLOGİYALARI

#### Şagird:

- emal texnologiyalarının özünəməxsus xarakterik cəhətlərini şərh edir;
- emal prosesi üçün lazım olan materialları seçərək çeşidləyir və istifadə üçün hazırlayır;
- emal prosesinə hazırlıq mərhələsində nişanlama, kəsmə, biçmə, tikmə, qida məhsullarının emalı, birləşdirmə və quraşdırma bacarıqları nümayiş etdirir;
- emal texnologiyalarından istifadə edərək fərdi qaydada və qrup tərkibində müxtəlif məmulatlar hazırlanır, birləşdirilir və hazırlanacaq məmulatlara dizayn verilir;
- emal prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir;
- şəraitə və təbii imkanlara uyğun olaraq, əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir.

## **2. TEXNİKA ELEMENTLƏRİ**

### **Şagird:**

- texnoloji cihazları və alətləri təsnif edir, texnoloji maşınların növlərini, quruluşunu və iş prinsiplərini şərh edir;
- məişətdə istifadə edilən texnoloji avadanlıqları (maşınları, cihazları, qurğuları, alətləri) işə hazırlayır və onlara texniki qulluq edir;
- elektrik enerjisinin mahiyyətini, alınması, ölçülməsi və istifadəsi yollarını, elektrotexniki avadanlıqların (elektrotexniki, radio-elektron və avtomatik cihazların, qurğuların) iş prinsiplərini izah edir;
- elektrotexniki avadanlıqlardan istifadə edir və onlara xidmət bacarıqları nümayiş etdirir.

## **3. MƏİŞƏT MƏDƏNİYYƏTİ**

### **Şagird:**

- ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, dizayn bacarıqları nümayiş etdirir;
- təlim-tədris və yaşayış yerinin, interyerin tərtibatı ilə bağlı təqdimatlar edir;
- ailə və onun büdcəsinin idarəolunması haqqında fikirlərini şərh edir;
- sadə təmir-tikinti və dekorativ bəzək işlərini yerinə yetirir.

## **4. QRAFİKA**

### **Şagird:**

- məmulatın texniki spesifikasiyasını şərh edir;
- əşyanın qrafik təsvirini, detalların çertyojunu, əşya və detalların texnoloji xəritələrini çəkir və oxuyur;
- detalların birləşdirilməsi çertyojlarını və yiğma çertyojlarını yerinə yetirir.

## **MƏZMUN STANDARTLARI**

### **V sinfin sonunda şagird:**

- əl alətləri və ondan istifadə etməklə emal texnologiyalarını izah edir;
- əl alətləri və ondan istifadə etməklə, hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş ardıcılığını müəyyənləşdirir, emal texnologiyalarını seçir və məmulat hazırlayıır;
- tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir\*;
- elektrik enerjisinin mahiyyətini və onun alınması yollarını izah edir;
- sadə elektrik dövrəsi qurur;
- ailədə mədəni davranış və ünsiyyət qaydalarını, ailə büdcəsinin formalasmasını şərh edir;
- yaşayış yerlərində sadə təmir işlərini yerinə yetirir;
- düzbucaqlı detalları olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur.

## **1. EMAL TEKNOLOGİYALARI**

### **Şagird:**

- 1.1. Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.

1.1.1. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir.

---

\* Kənd məktəbləri üçün nəzərdə tutulur.

**1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.**

- 1.2.1. Əl alətlərindən istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
- 1.2.2. Əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün iş ardıcılığını müəyyənləşdirir.
- 1.2.3. Əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.

**1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzəq) müxtəlif məmulatlar hazırlayır.**

- 1.3.1. Verilmiş materiallardan bir sadə detaldan ibarət məmulat hazırlayır.
- 1.3.2. Bir sadə detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
- 1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birləşfəaliyyət bacarıqları nümayiş etdirir.
- 1.3.4. Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.

**1.4. Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir.**

- 1.4.1. Tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir.

**2. TEXNİKA ELEMENTLƏRİ**

**Şagird:**

**2.1. Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.**

- 2.1.1. Əl alətlərini təsnif edir və növlərini sadalayır.

- 2.1.2. Elektrik enerjisinin mahiyyətini, alınması yollarını izah edir.

**2.2. Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.**

- 2.2.1. Əl alətlərindən istifadə edir.

- 2.2.2. Sadə elektrik mənbəyindən istifadə edərək elektrik dövrəsi qurur.

**3. MƏİŞƏT MƏDƏNİYYƏTİ**

**Şagird:**

**3.1. Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.**

- 3.1.1. Ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.

- 3.1.2. Yaşayış yerində sadə təmir işlərini yerinə yetirir.

**3.2. Ailə və onun büdcəsinin idarəolunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.**

- 3.2.1. Ailə büdcəsi və onun formallaşmasını şərh edir.

**4. QRAFİKA**

**Şagird:**

**4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir.**

- 4.1.1. Müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şərh edir.

**4.2. Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.**

- 4.2.1. Düzbucaqlı detalları olan məmulatların qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur.

*Məzmun standartlarının reallaşma cədvəli*

Standart	Mövzu	Möv-zunun №-si	Dərslikdə səhifə №-si	MMV-də səhifə №-si
4.1.1.	İnsan həyatında texnologiya. Məmulatların hazırlanma mərhələləri	1	6	20
4.1.1.; 4.2.1.	Məmulatın qrafik təsviri	2	9	22
1.1.1.; 1.2.1.; 4.2.1.	Ölçmə və nişanlama alətləri	3	11	24
1.4.1.	Tərəvəzlərin becərilmə texnologiyası	4	14	26
3.1.2.	Məişətdə sadə təmir işləri	5	17	28
<b>Kiçik Summativ Qiymətləndirmə – 1</b>				
3.1.1.	Ailədə davranış və ünsiyyət mədəniyyəti	6	19	30
3.2.1.	Ailə bütçəsinin formallaşması	7	21	32
1.1.1.; 1.3.2.	Oduncaq və mişar materialları	8	24	34
1.2.1.; 2.1.1.	Oduncağı emalı üçün iş yeri və alətlər	9	27	36
<b>Kiçik Summativ Qiymətləndirmə – 2</b>				
1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Oduncaq materialların mişarlanması və təmizlənməsi	10	30	38
1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Oduncağı yonulması	11	33	40
1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Oduncağı əl alətləri ilə burğulanması	12	35	42
1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Oduncaq hissələrinin birləşdirilməsi	13	38	44
<b>Kiçik Summativ Qiymətləndirmə – 3</b>				

Standart	Mövzu	Mövzunun №-si	Dərslikdə sahifə №-si	MMV-də sahifə №-si
1.3.1.; 1.3.2.	Metallar haqqında ümumi məlumat. Nazik təbəqə metal və məftil	14	41	46
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 2.1.1.; 2.2.1.	Metal ilə işləmək üçün iş yeri, alət və tərtibatlar	15	43	48
1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.2.1.	Təbəqə metalin və məftilin düzəldilməsi	16	45	50
1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.2.1.	Nazik təbəqə metalin və məftilin təmizlənməsi, əyilməsi	18	47	52
1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.2.1.	Nazik təbəqə metal hissələrinin birləşdirilməsi	19	49	54
<b>Kiçik Summativ Qiymətləndirmə – 4</b>				
2.1.2.; 2.2.2.	Elektrik enerjisi və sadə elektrik dövrəsi	20	51	56
1.1.1.; 1.2.2.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Parçadan məmulat hazırlamaq üçün iş yeri, alətlər və tərtibatlar	21	55	58
1.1.1.; 1.2.2.; 1.2.3.; 2.2.1.; 4.2.1.	Ülgünün hazırlanması və parçanın biçilməsi texnologiyaları	22	58	60
1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.4.; 2.1.1.; 2.2.1.; 4.2.1.	Nəm-isti emal və parça qırıntılarından tutqacın hazırlanma texnologiyası	23	61	62
<b>Kiçik Summativ Qiymətləndirmə – 5</b>				
1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.; 4.2.1.	Muncuq. Muncuqhörmə texnikası	24	64	64
1.1.1.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Mətbəx qab-qacağı və onlara qulluq	26	68	66
1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.3.; 2.1.1.; 2.2.1.	Buterbrodların və isti içkilərin hazırlanma texnologiyası	27	71	68
1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.3.; 2.2.1.	Yumurtadan yeməklərin hazırlanma texnologiyası	28	76	70
<b>Kiçik Summativ Qiymətləndirmə – 6</b>				

*V sinif üçün “Texnologiya” fənninin illik planlaşdırılması*

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Saat	Tarix
Qrafik savad elementləri	İnsan həyatında texnologiya. Məmulatların hazırlanma mərhələləri	4.1.1.	Riy.: 1.2.1.; T-i.: 1.2.2.; 1.3.1.; 2.1.1.	1	
	Məmulatın qrafik təsviri	4.1.1.; 4.2.1.	Riy.: 1.2.1.; T-i.: 1.2.2.; 1.3.1.; 2.1.1.	1	
	Ölçmə və nişanlama alətləri	1.1.1.; 1.2.1.; 4.2.1.	H-b.: 1.1.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
Məişət mədəniyəti	Tərəvəzlərin becərilmə texnologiyası	1.4.1.	H-b.: 1.3.1.	1	
	Məişətdə sadə təmir işləri	3.1.2.		1	
<b>Kiçik Summativ Qiymətləndirmə – 1</b>				<b>1</b>	
Məişət	Ailədə davranış və ünsiyyət mədəniyəti	3.1.1.	H-b.: 3.2.1.; 3.3.1.	1	
	Ailə büdcəsinin formallaşması	3.2.1.	H-b.: 2.3.1.	1	
Oduncağın emalı texnologiyası	Oduncaq və mişar materialları	1.1.1.; 1.3.2.	T-i.: 2.2.1.	1	
	Oduncağın emalı üçün iş yeri və alətlər	1.2.1.; 2.1.1.	A-d.: 1.2.2.	1	
	<b>Kiçik Summativ Qiymətləndirmə – 2</b>				<b>1</b>
	Oduncaq materiallarının mişarlanması və təmizlənməsi	1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.: 1.1.1.; 4.1.1.; 4.2.1.; 4.3.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	Oduncağın yonulması	1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.: 1.1.1.; 4.1.1.; 4.2.1.; 4.3.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	Oduncağın əl alətləri ilə burğulanması	1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.: 1.1.1.; 4.1.1.; 4.2.1.; 4.3.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	Oduncaq hissələrinin birləşdirilməsi	1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.: 1.1.1.; 4.1.1.; 4.2.1.; 4.3.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	<b>Kiçik Summativ Qiymətləndirmə – 3</b>				<b>1</b>

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Saat	Tarix
Metallin emalı texnologiyası	Metallar haqqında ümumi məlumat. Nazik təbəqə metal və məftil	1.3.1.; 1.3.2.	T-i.: 2.2.1.	1	
	Metal ilə işləmək üçün iş yeri, alət və tərtibatlar	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 2.1.1.; 2.2.1.	H-b.: 1.1.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	Təbəqə metalin və məftilin düzəldilməsi	1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.2.1.	H-b.: 1.1.1.; 4.1.1.; 4.2.1.; 4.3.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	Nazik təbəqə metalin və məftilin təmizlənməsi, əyilməsi	1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.: 1.1.1.; 4.1.1.; 4.2.1.; 4.3.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	Nazik təbəqə metal hissələrinin birləşdirilməsi	1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.2.1.	H-b.: 1.1.1.; 4.1.1.; 4.2.1.; 4.3.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	<b>Kiçik Summativ Qiymətləndirmə – 4</b>			<b>1</b>	
	Elektrik enerjisi və sadə elektrik dövrəsi	2.1.2.; 2.2.2.		1	
Parçanın emalı texnologiyası	Parçadan məmulat hazırlamaq üçün iş yeri, alətlər və tərtibatlar	1.1.1.; 1.2.1.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.: 1.1.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	Ülgünün hazırlanması və parçanın biçilməsi texnologiyaları	1.1.1.; 1.2.2.; 1.2.3.; 2.2.1.; 4.2.1.	H-b.: 1.1.1.; 4.1.1.; 4.2.1.; 4.3.1.; A-d.: 1.2.1.; 1.2.2.; T-i.: 1.2.2.; 1.3.1.; 2.1.1.; Riy.: 1.2.1.	1	
	Nəm-isti emal və parça qrintrılarından tutqacın hazırlanma texnologiyası	1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.4.; 2.1.1.; 2.2.1.; 4.2.1.	H-b.: 1.1.1.; 4.1.1.; 4.2.1.; 4.3.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	<b>Kiçik Summativ Qiymətləndirmə – 5</b>			<b>1</b>	

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Saat	Tarix
	Muncuq. Muncuq-hörmə texnikası	1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.; 4.2.1.	Riy.: 1.1.1.; T-i.: 1.2.2.; 1.3.1.	1	
Ərzaq məhsullarının emalı texnologiyası	Mətbəx qab-qacağı və onlara qulluq	1.1.1.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.: 1.1.1.; 4.1.1.; 4.2.1.; 4.3.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	Buterbrodların və isti içkilərin hazırlanma texnologiyası	1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.3.; 2.1.1.; 2.2.1.	H-b.: 1.1.1.; A-d.: 1.2.1.; 1.2.2.; F-t.: 1.1.1.	1	
	Yumurtadan yeməklərin hazırlanma texnologiyası	1.1.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.3.; 2.2.1.	H-b.: 1.1.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	<b>Kiçik Summativ Qiymətləndirmə – 6</b>				<b>1</b>

## QRAFİK SAVAD ELEMENTLƏRİ

### 1-ci mövzu. İnsan həyatında texnologiya. Məmulatların hazırlanma mərhələləri

**DƏRSİN MƏQSƏDİ:** Müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şərh edir, texnoloji və marşrut xəritələrini fərqləndirir. (4.1.1.)

A

Beyin həmləsi, Venn diaqramı, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Müasir texnologiyalara aid şəkillər, detalların texnoloji və marşrut xəritələri, dərslik, iş vərəqləri kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Pəncərədən baxarkən nə görürsünüz?
2. Gördüklerinizin hansı insan tərəfindən yaradılmışdır?
3. İnsan tərəfindən yaradılmış əşyaların əhəmiyyəti nədədir?
4. Məmulatın hazırlanma prosesi haqqında nə bilirsiniz?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.  
**Tədqiqat suali**  
“Məmulatın hazırlanma mərhələləri nədən ibarətdir?” – kimi verilə bilər.

B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanır. İş vərəqlərində: Venn diaqramında təbiət və texnologiya dünyasının oxşar və fərqli cəhətlərinin qeyd olunması, müasir texnologiyalar haqqında dənişılması, məmulatın hazırlan-

## QRAFİK SAVAD ELEMENTLƏRİ

1-ci mövzu

**İNSAN HƏYATINDA TEXNOLOGİYA.  
MƏMULATLARIN HAZIRLANMA MƏRHƏLƏLƏRİ**

Bu dərsliyi siz masa arxasında və ya yumşaq divanda rahat oturub oxuyunuz.

 Oturdugunuz otaqa və pəncərədən həyatə baxanda nə görürsiniz?

Otaqda masa üzərində kitablar var. Bayırda günəş işıq saçır və quşlar uçuşur, yağış və yaxud qar yağır. Küçədə avtomobillər hərəkət edir.

Bütün bunları iki qrupa ayırmak olar. Birinci qrupa insan istirakı olmadan baş verənlər – günəşin işıq saçması, quşların uçması, yağışın və ya qarın yağması və s. daxildir. İkinci qrupa daxil olanlar insan əməyinin məhsulu sayılan – otaq, masa, kitablar, pəncəra, kükə, avtomobillər və s. Həyatda mövcud olan varlıqları iki hissəyə ayırmak olar. Birinci – təbiətin bizə bəxş etdikləri, ikinci – insan tərəfindən yaradılanları. İnsan əli ilə gözəlləşən və daim yeniləşən dünyamızın inkişafında texnologiyaların rolü əvəzsizdir.

Təbiətin bizə bəxş etdikləri

Texnologiyalar dünyası

İnsan tərəfindən yaradılanlar

 Bəs texnologiya nədir?



6

lanma mərhələlərinin sadalanması, texnoloji və marşrut xəritələrinin tərtib olunması qaydaları haqqında məsələlər qoyula bilər. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir. Müəllim şagirdlərin təqdimatlarını dinləyir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Texnologiya nə deməkdir?
2. İnsanlar əşyaları nə üçün yaradırlar?
3. Pəstah nədir?
4. Pəstah detaldan nə ilə fərqlənir?
5. Texnoloji və marşrut xəritələri nə üçün lazımdır?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

Detalların məməlat halında birləşdirilməsinə **yığma** deyilir.

Pəstahın məməlata çevriləməsi **texnoloji proses**\* ciddi şəkildə uyğun olmalıdır.

Məməlatın hazırlanma prosesi bir neçə texnoloji əməliyyatdan ibarətdir. Məsələn, pəstahın misarlanması, deşiklərin açılması, məməlatın cilalanması, rənglənməsi və s.

Pəstahın emalı və məməlata çevriləməsi üzrə əməliyyatların ardıcılığı – xüsusi marşrut xəritələrindən texnoloji xəritələrdə yazılır.

**Texnoloji xəritədə** texnoloji əməliyyatların ardıcılığı ətraflı yazılır, hər bir əməliyyatın icrasında pəstahın qrafik təsviri verilir, tətbiq olunan alət və tərtibatlar göstərilir.

**Marşrut xəritələrində** əməliyyatların icra ardıcılığı göstərilir.

#### SUALLAR

1. Texnologiya nə deməkdir?
2. İnsanlar əşyaları nə üçün yaradırlar?
3. Pəstah nadir?
4. Pəstah detaldan nə ilə fərqlənir?
5. Texnoloji və marşrut xəritələri nə üçün lazımdır?

**B****D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və cavabları ümumiləşdirir. Bir daha texnologiya və onun insan həyatındaki rolü haqda danışır. Məməlatın hazırlanma ardıcılığını sadalayır, texnoloji və marşrut xəritələrinin fərqi haqqında danışır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən təbiət və texnologiya dünyalarını fərqləndirmə, müasir texnologiyanın əhəmiyyətini izahetmə, məməlatın hazırlanma mərhələlərini şorhetmə, sadə texnoloji və marşrut xəritələrini fərqləndirmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə edilə bilər.

**C****E**

#### PRAKTİK İŞ

##### SADƏ TEXNOLOJİ XƏRİTƏNİN TƏRTİBİ

###### İşin yerinə yetirilmə qaydaları:

1. Layihənizdəki detallardan birini seçin.
  2. Hazırlanacaq detali diqqətlə öyrənin.
  3. Detalin hazırlanmasının texnoloji xəritəsini işleyin.
  4. Texnoloji xəritənin hazırlanmasının dəqiqliyini bir daha yoxlayın və onu mülliətən təqdim edin.
  5. Aşağıdakı anlayışlardan hansı təbiətə, hansı texnologiyalara aiddir?
- Çayın suyu, otajdakı istilik, günsə istiliyi, yağış, susəpon qurğu, telefon, aks-sada, danızda üzən balıq, balıq konservi, təbii mağaralar, heyvanların və quşların yuvaları, meşədə biten ot, saman, ağaçqayın ağacı, oduncuq, taxta, faner, polad, çuquq, tənəka, məftil, rəslər, spallar.

\***Texnoloji proses** — pəstah ilk halından hazır məməlat əldə edilənə qədər onun üzərində görülen işlərin nizamlı ardıcılığıdır.

8

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 2-ci mövzu. Məmulatın qrafik təsviri

**DƏRSİN MƏQSƏDİ:** 1. Müxtəlif formalı detalları olan məmulatların spesifikasiyası haqqında fikirlərini şərh edir (4.1.1.). 2. Düzbucaq formalı detalları olan məmulatların qrafik təsvirini, çertyojunu və texnoloji xəritəsini çəkir və oxuyur (4.2.1.).

**A**

**Beyin həmləsi, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Qrafik sənəd nümunələri, texnoloji xəritə, dərslik, xətkəş, karandaş kimi resurslardan istifadə etmək məqsədə müvafiqdir.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Məmulatın detalları necə təsvir edilir?
2. Çertyoju qurarkən hansı xətlərdən istifadə edirlər? Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.  
**Tədqiqat suali**  
“Məmulatın qrafik təsviri dedikdə nə başa düşülür?” – kimi verilə bilər.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş və rəqlərində: – Texniki təsvir və çertyoj nədir? – Miqyas nədir və hansı hallarda detali miqyasla ifadə edirlər? – Eskiz, texniki təsvir və çertyoj arasında nə fərq var? – Məmulatın çertyojunu oxumaq nə deməkdir? – kimi suallar qoyula bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup


### MƏMULATIN QRAFİK TƏSVİRİ

2-ci mövzu


Hər hansı bir məmulati hazırlamadan əvvəl kağızda onun təsviri çəkilir.

**Texniki təsvir** – məmulatın həcmi (üçtərəfli) təsviridir. Texniki təsvir təraflar arasında nisbat nazora alınmaqla, lazımi ölçüləri və məmulatın materialı göstərilməklə əl ilə yerinə yetirilir. Texniki rəsm üzrə məmulatın forması ananlışılır (*Şəkil 1*).

**Eskiz** – nisbat nazora alınmaqla və ölçülər göstərilməklə əl ilə yerinə yetirilir. Eskizdə detalın bir tərəfdən görünüşü təsvir olunur (*Şəkil 2*).




Şəkil 1. Detalın texniki təsviri



Şəkil 2. Detalın eskizi

**Çertyoj** – məmulatın çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş şərti təsviridir. Çertyoja məmulatın ön, sol, üst görünüşləri təsvir olunur (*Şəkil 3*).



Şəkil 3. Detalın çertyoju

a – əsas görünüş;  
b – soldan görünüş;  
c – üstdən görünüş

**Xotlər:** a) 1 – detalın konturu (bütöv əsas); 2 – çıxarılan (bütöv nazik); 3 – ölçü göstərən (bütöv nazik); 4 – simmetriya oxu (ştrix-nöqtəli); c) 5 – dəlinin görünməyən konturu (ştrixli).

9

tərkibində, isterə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazıim gələrsə, kömək etməlidir.

Hər qrupun nümayəndəsi ayrıca təqdimat edir, sonra onlar bir-birlərinin işinə münasibət bildirir. Müəllim şagirdlərin təqdimatını dinləyir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Çertyoj texniki təsvir və eskizdən nə ilə fərqlənir?
2. Miqyas necə təyin edilir?
3. Məmulatı nə üçün miqyasla təsvir edirlər?
4. “Çertyoju oxumaq” nə deməkdir?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

Çertyoja ölçülər millimetrlərlə göstərilir. Çertyoj qalın kağızda (vatman-də) adı karandaşla yerinə yetirilir.

Yığma çertyojlarda məmulatın və detalların adı, miqyası və materialı haqqında məlumat xüsusi cədvəldə – **spesifikasiyada** qeyd olunur. Bu cədvəl çertyojun, eskizin və ya texniki təsvirin sağ aşağı küçündə verilir.

Məmulatın həqiqi ölçülərinin neçə dəfə böyüdüldüyünü və ya kiçildildiyini göstərən adəd **miqyas** adlanır.

Standartlara görə aşağıdakı miqyaslar təyin olunmuşdur: təsviri kiçiltmək üçün 1:2 (2 dəfə), 1:4 (4 dəfə), 1:5 (5 dəfə); təsviri böyütmək üçün 2:1, 4:1, 5:1 və s., natural ölçü 1:1.

Məmulatın təsviri üzərində ölçülər millimetrlərlə göstərilir. Bu ölçülər realdır (kiçildilmiş və ya böyüdülmüş deyil).

**Məmulatın çertyojuunu oxumaq** – onun adını, formasını, ölçülərini, materialını və miqyasını, eləcə də bu məmulatın təşkil olunduğu detalların sayını və onların birləşmə növünü təyin etmək deməkdir.

Bütün çertyojları ol ilə və ya komüputerin köməyi ilə xüsusi program üzrə yerinə yetirmək olar.

#### SUALLAR

1. Çertyoj texniki təsvir və eskizdən nə ilə fərqlənir?
2. Miqyas necə təyin edilir?
3. Məmulatı nə üçün miqyasla təsvir edirlər?
4. “Çertyoju oxumaq” nə deməkdir?

**B****D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və cavabları ümumiləşdirir. Bir daha çertyoj xətləri, texniki təsvir və çertyoj arasında olan fərq haqqında danışır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Cavablar qiymətləndirilərkən məmulatların spesifikasiyasını şərhətmə, çertyojunun oxunmasını nümayişetdirmə, çertyoju, texniki təsvir, eskizi fərqləndirmə, miqyası hesablama, çertyoj xətlərini tanıma, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə tövsiyə olunur.

#### PRAKTİK İŞ



##### MƏMULATIN QRAFIKİ TƏSVİRİNİN OXUNMASI

###### İşin yerinə yetirilmə qaydaları:

1. Təqdim olunan məmulat təsvirinin nəyə aid olduğunu (eskizə, texniki rəsmə və ya çertyoja) təyin edin.
2. Məmulatın adını, formasını, ölçülərini və materialını təyin edin.
3. Məmulatın ölçülərindən birini məmulat üzərində və onun təsvirində xətsələşdirin. Təsvirin miqyasını hesablayın. Gördüyüñüz işin noticələrini dəftərinizə yazın.

**C****E**

10

**E**

Müəllim dərslikdə verilən praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

### 3-cü mövzu. Ölçmə və nişanlama alətləri

**DƏRSİN MƏQSƏDİ:** 1. Biz, karandaş, metrə, xətkeş və s. istifadə texnologiyalarını izah edir (1.1.1.). 2. İş yerini təşkil edir (1.2.1.). 3. Düzbucaqlı detalları olan məmulatların qrafik təsvirini, çertyoj və texnoloji xəritəsini çəkir və oxuyur (4.2.1.).

**A**

**Beyin həmləsi, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Oduncaq pəstahlar, çertyojlar, nişanlama alətləri (karandaş, xətkeş, pərgar), dərslik, iş vərəqləri kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Hər hansı bir məmulatın uzunluğunu və enini ölçəndə hansı alətlərdən istifadə edirsiniz?

2. Çevrəni hansı alətlə düzgün çəkmək olar?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

#### Tədqiqat sualı

“Ölçmə və nişanlama alətlərinə nə daxildir?” – kimi verilə bilər.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanır. İş vərəqlərində: – Nişanqoyma ilə çertyojun fərqi nədədir? – Düzbucaq formalı detalin nişanlanması dəqiqliyini necə yoxlamaq olar? – Hansı hallarda məmulatı şablon vasitəsilə nişanlayırlar? – Ölçmə və nişanlama alətlərini sadalayın – kimi sual və tapşırıqlar qoyula bilər. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, isterse də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

Hər qrupun nümayəndəsi ayrıca təqdimat edir, sonra onlar bir-birlərinin işinə münasibət bildirir. Müəllim şagirdlərin təqdimatını dinləyir.

### ÖLÇMƏ VƏ NIŞANLAMA ALƏTLƏRİ


**3-cü mövzu**

Pəstahın ölçüləməsi və nişanlanması nə deməkdir?

**Ölçmə və nişanlama** – vacib və məsuliyyətli əməliyyatlardır. Məmulatın keyfiyyəti, iş vaxtına və materiala qanadətli ölçmə və nişanlaşmadan çox asildir.

Pəstahın üzərinə emal sərhədlərini və yerini göstərən kontur xətlərinin çəkiləməsi və nöqtələrin qeyd olunması prosesini **nişanlama** deyilir.

Bir neçə eyni detalin nişanlanması **Ülgü** vasitəsi ilə aparılır. Ülgü fənerdən və ya istənilən bərk materialdan eyni (real) ölçülərlə hazırlanmış detal formasıdır.




Şəkil 1. Ülgü ilə nişanlama:

1 – ülgü; 2 – postah;  
3 – karandaş

Ülgü bir neçə detalin tez və dəqiqliyi nişanlanmasına imkan verir. Ülgünü postahın üzərinə yerləşdirib sıxır və karandaşla çevrəsinin xətləri çəkilsin (şəkil 1). Xətləmə zamanı materialdan qanadətli istifadə edilməlidir. Texnoloji tələblərə riayət etməklə bir postahın üzərində mümkün qədər çox detal yerləşdirilmə lazımdır.

Oduncaqdan və təbaqə oduncaq materiallarından detalların və postahların ölçüləməsi, nişanlanması və yoxlanması üçün müxtəlif alətlərdən istifadə edirlər:

\* **Bizlo** – deşmə yerləri nişanlanır və deşik açılır (şəkil 2); \* **Karandaşla** – nişanlama xətləri çəkilsin (şəkil 3):



Şəkil 2. Bizlo



Şəkil 3. Karandaş:  
a – düzgün yönülmüş;  
b – düzgün yönülmüş

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Nişanlama nəyə deyilir?
2. Nə üçün detalın keyfiyyəti düzgün nişanlamadan asılıdır?
3. Nişanlama ölçmə və yoxlamadan fərqlənmirmi?
4. Nə üçün xarrat bucaqlığını həm də dülgər bucaqlığı adlandırırlar?


Suallar şagirdlər tərəfindən cavablandırılır.

\* **Reysmusla** – pəstahın təbəqələri, yəni səthləri emal edilərkən paralel xətlər çəkilib (şəkil 8);


\* **Pərgar ilo** – desik yerləri, çevrə və qövsər nişanlanır (şəkil 9);

\* **Xarrat günüyəsi ilo** – müxtəlif bucaqlar nişanlanır və ölçülür (verilmiş bucaq transportı üzrə qurular) (şəkil 10, a);


\* **Transportir ilo**–bucaqlar nişanlanır və ölçülür (şəkil 10, b).



Şəkil 8. Reysmus: a – reysmusun əsas hissələri; b – taxtanın nişanlanması



Şəkil 9. Pərgarla nişanlama işsülləri



Şəkil 10. Xarrat günüyəsi və transportir ilo nişanlama işsülləri:  
a – xarrat günüyəsi; b – günyənin transportir boyunca yerləşdirilməsi

**SUALLAR**

1. Nişanlama nəyə deyilir?
2. Nə üçün detalın keyfiyyəti düzgün nişanlamadan asılıdır?
3. Nişanlama ölçmə və yoxlamadan fərqlənmirmi?
4. Nə üçün xarrat bucaqlığını həm də dülgər bucaqlığı adlandırırlar?

**PRACTİK İŞ**  
**TİRCİYİN NIŞANLANMASI****İşin yerinə yetirilmə qaydaları:**

1. Qalınlığı 10 mm olan faner qalıqlarından cılalayıcı sumbatka kağızı üçün iki tircik nişanlayın.
2. Müəllimin verdiyi nümunə əsasında, nişanlama alətlərinin köməyi ilə pəstah üzərində detalları nişanlayın.

**Ölçürləri:** uzunluğu 100 mm, eni 40 mm (100x40x10 – 2 ədəd). Emal payı saxlamağı unutmayın!

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və nişanlamamanın nə olduğunu və hansı alətlərə aparıldığı qeyd edir. Hər bir alətlə işləmək haqqında ümumiləşdirmə aparır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən nişanlama və çertyoju fərqləndirmə, nişanlama alətlərinin tanımı, ölçmə və nişanlama alətlərindən düzgün istifadəetmə, əməkdaşlıqlı etmə kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## MƏİŞƏT MƏDƏNİYYƏTİ

### 4-cü mövzu. Tərəvəzlərin becərilmə texnologiyası

**DƏRSİN MƏQSƏDİ:** Pomidorun yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir (1.4.1.).

**A**  
**Klaster (şaxələndirmə), müzakirə, beyn həmləsi** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Tərəvəz bitkilərinin şəkilləri və ya slaydları, dəftər, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyn həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Hansı tərəvəzləri tanıyırsınız?

2. İnsanlar nə üçün tərəvəzi becərirlər?

3. Tərəvəzlərin faydası haqqında nə deyə bilərsiniz? Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualı**

“Tərəvəz bitkilərinin becərilmə texnologiyası nədən ibarətdir?” – kimi vermək olar.

**B**  
Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Sizə məlum olan tərəvəz bitkilərini sadalayın və onların xeyrini izah edin.
  - Pomidor haqqında nə bilirsiniz?
  - Pomidorun becərilmə texnologiyasını şərh edin.
  - Pomidor toxumlarını əkinə necə hazırlamaq lazımdır? – kimi sual və tapşırıqlar verilə bilər.
- Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

## MƏİŞƏT MƏDƏNİYYƏTİ


### 4-cü mövzu

### TƏRƏVƏZLƏRİN BECƏRİLMƏ TEXNOLOGİYASI



Hansı tərəvəz növlərini tanıyırsınız?

Tərəvəzlər (şəkil 1) çox qiymətli qida məhsuludur. On çok istifadə edilən tərəvəzlər ağ kələm, pomidor, xiyar, yerkök, mətbəx çuğunduru\*, soğan, turp, şüyüd, kartofdur.



Şəkil 1. Tərəvəzlər:

1 – ağ kələm; 2 – pomidor; 3 – xiyar; 4 – kök; 5 – qida çuğunduru;  
6 – göy soğan; 7 – turp; 8 – şüyüd; 9 – cəfəri; 10 – kartof

Qidalı maddələr pomidor və xiyarda – meyvələrdə, kök və çuğundurda – köklərdə, cəfəri və şüyüddə – yarpaqlarda yüksəlir.

Şüyüd, cəfəri, keşniş, nano, reyhan və s. göyərtiller müxtəlif xörəklərdə adviyyat kimi, bozılardırı isə əsas tərkib elementi kimi istifadə edilir. Soğan və sarımsaq xüsusi xoşluğudur. Onların tərkibində böyük miqdarda C vitamini var.



Pomidor necə becərilir?

Pomidor XVI əsrin ortalarında Avropaya Cənubi Amerikadan gətirilib. ► O vaxtlar pomidorun meyvələri nişbaton xırda, sarımtıl-qızılı rəngdə idi. Bu rəng tərəvəzin adında öksini tapıb, italyan dilində pomidor “qızıl alma” deməkdər (şəkil 2).




Şəkil 2. Pomidor

Hazırda rənginə, quruluşuna və dadına görə fərqlənən bir çox pomidor növləri var.

\*Qida çuğunduru – tünd-qırmızı rəngli tərəvəz bitkisi. Şorba, salat və şirələrin hazırlanmasında istifadə olunur.

14




Şəkil 4

4. Əkmək üçün yeyik hazırlayın: dibinə drenaj yerləşdirin, üstündən 15 – 20 sm münbüt torpaq təkün və sulayın. Kiçik çubuq ilə səpin üçün şırımlar açın (şəkil 4, a).

5. Pomidor toxumlarını cərgə ilə əkin. Üstünə nazik qat yumşaq torpaq sapın. Yeşiyi polietilen örtük ilə örtün və isti yero qoyun (şəkil 4, b).

6. Cürcütlər çıxmaga başlayanda (4 – 6 gündən sonra) örtüyü çıxardin və (şəkil 5, a) yeşili işıqlı yero qoyun.



Şəkil 5

7. Şitillər üç-dörd yarpaq açanda, onların yerini dayışın. Şitilin yerini dayışmək üçün nəzardə tutulmuş xırda çubuq ilə onları torpaqdan çıxardin (şəkil 5, b) və təzə yeşiyə, bir-birdən 8 – 12 sm məsafədə əkin.

8. Şitillər 10 – 15 sm hündürlüyə çatanda onları daими yerinə – dibçəyə və ya ləkə əkin (şəkil 6).



Şəkil 6

### SUALLAR

1. Hansı tərəvəzləri tanıyırsınız?
2. Hansı gəyartılır ədvayıyat kimi, hansılar əsas yeməyin tərkib hissəsi kimi istifadə edilir?
3. Nə üçün pomidor şitil işsulu ilə becərilir?
4. Pomidorun becərilməsinin texnoloji mərhələlərini sadalayın.

16

C

Müəllim tərəfin-dən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Hansı tərəvəzləri tanıyırsınız?

2. Hansı gəyartılır ədvayıyat kimi, hansılar yeməyin əsas tərkib hissəsi kimi istifadə edilir?

3. Nə üçün pomidor şitil işsulu ilə becərilir?

4. Pomidorun becərilməsinin texnoloji mərhələlərini sadalayın.

Suallar şagirdlər tərəfin-dən cavablandırırlar.

B

D

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini tərəvəz bitkilərinin xeyrinə və onların becərilmə texnologiyasına yönəldir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən tərəvəz bitkilərinin becərilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayişdirmə, tərəvəz bitkilərinin növlərini sadalama, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

C

E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 5-ci mövzu. Məişətdə sadə təmir işləri

**DƏRSİN MƏQSƏDİ:** Yaşayış yerində sadə təmir işlərini yerinə yetirir (3.1.2.).

**A**

**Beyin həmləsi, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Mebel furniturlarının şəkil və ya slaydları, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Evin səliqəsinin saxlanması üçün nə edirsiniz?
2. Evinizdə hansı sadə təmir işlərinin icrasını bacarırsınız?

Sağirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualını**

**“Məişətdə sadə təmir işləri necə yerinə yetirilir?” – kimi vermək olar.**

**A**

### MƏİŞƏTDƏ SADƏ TƏMİR İŞLƏRİ

5-ci mövzu



Məişət mədəniyyəti deyəndə nə başa diiştürsüniz?

**Məişət mədəniyyəti** – evin təmiz və səliqəli saxlanması, ev təsərrüfatının idarə edilməsi, ailə bütəninin bölgünəsi və ailə üzvlərinin bir-birinə hörmətə yanışması deməkdir. Bəs siz öz evinizin rahathlığı və gözəlliyyə üçün nə edə bilərsiniz?

Ətrafinindəki əşyalara baxın. Şkafların qapıları yaxşı açılıb-örtülmürsə, stollar laxlayırsa, kranlardan su damcılayırsa, deməli, təmirə ehtiyac var. Mebelin və məşət texnikasının bəzi xırda təmir işlərini siz özünüz də yerinə yetirə bilərsiniz.

Mebelin hissələrini birləşdirmək üçün xüsusi furniturlardan – künclük, kipləşdiricili, rəf və maqnit saxlayıcılarından, qifil döldicik və dəstəklərdən (*səkil 1*) istifadə edilir. Mebel qurulmasında istifadə olunan məmulatlar mebel furniturları adlanır.



*Səkil 1. Mebel furniturları*

**Künclükler** (*səkil 1, a*) düz bucaq altında yerləşən iki metal lövhəcikdən ibarətdir. Onlarla rəf, çörçüvə və nəfəsliliklərin künç birləşmələri borkidilir.

**Rəf saxlayıcıları** (*səkil 1, b*) metal və ya plastik kütlədən hazırlanır və üfüqi rəflərin borkidilməsi üçün istifadə edilir. Rəf saxlayıcılarının milləri şkafların yan divarlarında yerləşən bir torşə bağlı desiplərlə quraşdırılır.

**Kipləşdiricilər** (*səkil 1, c*) bir-biri ilə borkidici vintə birləşdirilmiş iki qalın metal künclük və ya lövhəcikdən ibarətdir. Onlarla şkafların, yazı masalarının, kitab rəflərinin vası, yan tarafları birləşdirilir.

**Qifil döldiciklər və qifillər** (*səkil 1, ç, d*) şkafların, masaların və tumbaların qapılalarını bağlamaq üçün nozordə tutulur.

**Dəstəklər** (*səkil 1, e*) metal, taxta və ya nazik plastik kütlədən hazırlanır. Qapı, pəncərə və dolabların rahat açılıb-örtülməsi üçün vasitə rolunu oynayır.

17

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır.

**İş vərəqlərində:**

- Mebel furnituru nədir? Onun növlərini sadalayın.
- Rəf saxlayıcılarının, kipləşdiricilərin və maqnit saxlayıcılarının təyinatını izah edin.
- Elementləri laxlayan mebel furnituru necə bərkitmək olar?
- Furnitur necə quraşdırılır? – kimi sual və tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**Maqnit saxlayıcıları** (şəkil 1, a) şkafların qapılarının hərəkəti olmasına xidmət edir. Onlar maqnitli qılıbdən və metal lövhəcikdən ibarətdir.

Şkafl, yazı masası və dolabların qapıları **həncamalar** (şəkil 1, f) köməyi ilə bərkidilir.

Künclüklər, qıfil dilciklər, həncamalar və s. mebelə oduncaq üçün **şurupların** köməyi ilə bərkidilir.

Mebeldən uzun müddət istifadə etdikdə mebel furniturları zəifləyir. Bu haldə köhə şurupları çıxarılib, ölçüsü daha böyük olanlarla əvəz edilir. Əgər belə imkan yoxdursa, deşiklərə yapışqan sürtülmüş taxta mələklər (mantarlar) salınır, köhə şuruplar onlara bağlanılır.

#### **Maqnit saxlayıcısının quraşdırılma ardıcıllığı:**

Övvəlca saxlayıcının lövhəcisinin və qılıbinin yeri müəyyən edilir. Sonra lövhəcik qapıya bərkidilir və saxlayıcının qılıbinin yeri elə seçilir ki, qapı bağlı olanda o, lövhəciklə üst-üstə düşsün. Bərkidici şuruplar üçün deşiklərin mərkəzi biz ilə qeyd edilir və şuruplar axıra qədər burmadan bərkidilir.

Qədib lövhəcisinin qarşısında dəqiq yerləşdirilir, sonra şuruplar axıra kimi burulur.

#### **SUALLAR**

1. Mebel furnituru nədir?
2. Hansı furniturları tanıyrınsınız?
3. Elementləri zəifləmiş mebelə furnituru necə bərkitmək olar?



#### **PRAKTİK İŞ**

##### **MEBEL FURNİTURLARININ QURULUŞU, İŞ PRİNСİPI VƏ BƏRKİDİLMƏSİ**

###### **İşin yerinə yetirilmə qaydaları:**

1. Dostəklər, künclüklər, kiplasdırıcıılər, qapı sürgüləri, qıffıllar və s. furnitür nümunələrini nəzərdən keçirin və onların iş prinsipini öyrənin.
2. Təhlükəsiz iş qaydalarına riayət edərək lazımsız material üzərində müxtəlif furnitür növlərinin bərkidilməsini sınadandan keçirin.

18

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Mebel furnituru nədir?
2. Hansı furniturları tanıyrınsınız?
3. Elementləri zəifləmiş mebelə furnituru necə bərkitmək olar?

**D**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini mebel furniturlarının növlərinə, onların quruluş və təyinatına yönəldir. Furniturların quraşdırılması üsullarını təkrarlayır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən sadə təmir işlərini yerinə yetirmə, təmir işlərini fərqləndirmə, mebel furniturlarının növlərini sadalama və əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə olunması tövsiyə olunur.

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 6-ci mövzu. Ailədə davranış və ünsiyyət mədəniyyəti

**DƏRSİN MƏQSƏDİ:** Ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir (3.1.1.).

**A**

**Beyin həmləsi, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Dərslik kimi resursdan istifadə etmək olar.

Müəllim beyin həmləsi üslundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Siz küçədə və ya ictimai nəqliyyatda təmşələrınızı görənde nə edirsiniz?

2. Aile üzvlərinizlə davranış və ünsiyyəti necə tənzimləyirsiniz?

3. Sizin evdə hansı vəzifələriniz var?

Sağirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualı**

**“Ailədə davranış və ünsiyyət qaydaları nədən ibarətdir?” – kimi vermək olar.**

### AİLƏDƏ DAVRANIŞ VƏ ÜNSİYYƏT MƏDƏNİYYƏTİ

6-ci mövzu

Hər bir insan ailədə mədəni davranış və ünsiyyət qaydalarını bilməli və onlara riayət etməlidir.



*Bəs bu qaydalar nədən ibarətdi?*

**Ailə üzvlərinə hörmət və qayğı.** İnsan həyatının böyük hissəsi ailədə keçir. Hər bir əsər xalqımıza məxsus ailə sənədlərini bilməli və həyata keçirməlidir. Ailə üzvləri ilə ünsiyyətdə “Sağ ol”, “Zəhmət olmasa”, “Bağışla” deməyi, evdən gedərkən və evə qayıtdan xudahafizləşməyi və salamlamağı unutmayın. Valideyinlərinizə mütləq hara getdiyinizi və nə vaxt qayıdaçığınızı deyin. Əgər yubanırsınızsa, çalışın telefonla zəng edib harada olduğunu bildirəsiniz ki, yaxınlarınız narahat olmasın. Ailə üzvlərinizə hər an diqqət göstərin.

Əgər sizin kiçik qardaş və bacınız varsa, onlar üçün tez-tez kitab oxuyun, onları gözintiya çıxartmağa vaxt ayırın.

Evda səliqəli geyinin, əşyalarınızı ətrafa səpaləməyin. Nə qədər tələssən də, gedərkən qapını asta örtün. Radionu və ya televizorun səsini artırımayın.

Ailə üzvləri ilə necə salamlamaq lazımdır?  
– Salamlama təbəssümü məşayiət olunmalıdır.  
– Salamladığınız adamın gözlərinə baxmaq lazımdır.  
– Əlliçi cibində və dolu ağızla salamlamaq olmaz.  
– Tələsik salamlamaq olmaz.  
– Səhərdən saat 11:00-a qədər “Sabahımız xeyir!”, 11:00-dan axşam üstüno qədər “Günortamız xeyir!”, axşam isə “Axşamımız xeyir!” demək lazımdır.  
– “Sağ olun!”, “Gecəniz xeyr qalsın!” – deyib sağollaşmaq olar.

**Ailədə iş bölgüsü.** Ev işləri yaş və saqlamlığı imkan verən bütün ailə üzvləri tərəfindən görülməlidir. Ailədə birinin işləmək istəməməyi mütləq digori üçün narahatlıq yaradacaq.

**Daimi işlər** – ailə təsərrüfatında hər gün təkrarlanan işlər qida məhsullarının alınması, xörəyin hazırlanması, mənzilin yüksədiriləsi, qab-qacağın yuyulmasıdır. Kondən sakini üçün bu, həmçinin ev heyvanlarına və quşlara qulluq, torpaq sahəsində iş və s-dır.

**Müvəqqəti işlər** – məsiət avadanlığının təmiri, sənaye mallarının alınması, xəstələrə qulluq, qohumlara və dostlara kömək, qonaqların qarşılanıb və yola salınması və s. aiddir.

19

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Ailə üzvlərinə hörmət və qayğı dedikdə nə başa düşürsünüz?
- Düzgün salamlama qaydalarını izah edin.
- Ailədə daimi vəzifələr hansılardır?
- Ailədə vəzifələrin bölünməsi haqqında fikrinizi bildirin – kimi sual və tapşınqlar verilə bilər. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazıim gələrsə, kömək etməlidir.



Uşaqlar valideynlərinə ev işlərində kömək etməlidir. Siz mağazaya gedə, qabları yuya, otaqları səliqəye sala, təmir və təsərrüfat işlərində yardımçı ola bilərsiniz.

#### UNUTMAYIN!

1. Ata və ananıza hörmət edin.
2. Ailədə özünüze inam mühiti yaradın.
3. Müstəqillik göstərin, hər şey üçün valideynlərinizə müraciət etməyin.
4. Təşəbbüs göstərin, valideynlərinizə aid olan işlərdə onlara kömək edin.
5. Valideynlərinizin üzərinə çatın icra olunan tələblər qoymayın.
6. Ailədə daimi tapşırığınız varsa, onu məsuliyətlə yerinə yetirin.

#### SUALLAR

- 1. Ailə üzvlərinə qayğı nədən ibarətdir?**
- 2. Salamllaşma zamanı nəyi diqqətdə saxlamaq lazımdır?**
- 3. Salama necə cavab vermek lazımdır?**
- 4. Ailədə sizin öhdənizə düşən işləri sadalayın və fikirləşin, daha hansı vəzifələri yerinə yetirə bilərsiniz?**

20

**B**

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Ailə üzvlərinə qayğı nədən ibarətdir?
2. Salamllaşma zamanı nəyi diqqətdə saxlamaq lazımdır?
3. Salama necə cavab vermek lazımdır?
4. Ailədə sizin öhdənizə düşən işləri sadalayın və fikirləşin, daha hansı vəzifələri yerinə yetirə bilərsiniz?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

**D**

**D**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini ailədə düzgün davranış və ünsiyyətin vacibliyinə yönəldir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərhətmə, ailə üzvlərinə qayğıının əhəmiyyətini izahetmə, ailədə vəzifələrin paylanması haqqında fikirləri şərhətmə və əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

## 7-ci mövzu. Ailə büdcəsinin formalaşması

**DƏRSİN MƏQSƏDİ:** Ailə büdcəsi və onun formalaşmasını, gəlir və xərcləri şərh edir (3.2.1.).

**A**

**Klaster (şaxələndirmə), müzakirə, beyn həmləsi** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Dərslik kimi resursdan istifadə etmək olar.

Müəllim beyn həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. “Ev təsərrüfatı” dedikdə nə başa düşürsünüz?

2. Ev təsərrüfatınızın necə aparılmasına fikir vermisinizmi?

3. Ailə büdcəsi haqqında nə bilişiniz?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualı**

**“Ailə büdcəsi necə formalaşdırılır?” – kimi vermək olar.**

**A**

### AİLƏ BÜDCƏSİNİN FORMALAŞMASI

7-ci mövzu



Siz ev təsərrüfatı iqtisadiyyatının nə olduğunu bilirsinizmi?

Bu suala cavab verməyə çətinlik çəkirsinizsə, onda gəlin əvvəlcə iqtisadiyyatın nə olduğunu aydınlaşdırıq.

**Iqtisadiyyat** – təsərrüfatın qayda və qanunlarla səmərəli idarə olunmasıdır.

Bəs “ev təsərrüfatı” nə deməkdir? Ev təsərrüfatı – evin, ev hayatının idarə olunması üzrə işlədir.

**Ev təsərrüfatı** – əmlak, pul vəsaitləri, ev şəraitində istifadə edilən əmək alətləri daxildir. Ev təsərrüfatının idarə olunması – ev işlərinin yerinə yetirilməsi, yeməyin hazırlanması, evin yığışdırılması, xırda tomir işləri, ev heyvanlarına qulluq, həyətyanı sahanın saxlanması və s. deməkdir.

**Ailədə əmək (təsərrüfat) fəaliyyətinin təşkili:**

– ailə istehlakının təşkili və ailə üzvlərinin tələbatlarının ardıcılıqla təmin edilməsi;

– ailə əmlakının yığılması (əldə edilməsi, saxlanması, artırılması);

– əmək hazırlığı və tərbiyəsi, təhsil almaq və peşəyə yiyələnməkdə ailə üzvlərinə kömək;

– əmək qabiliyyəti olmayan ailə üzvlərinə qayğı (təqaüdçülər, əlliillər, uşaqlar).

Bundan əlavə, öksər hallarda ailə fərdi və ya şəxsi istehsalla maşğul olur, bununla da şəhərin, kəndin iqtisadi hayatından iştirak edir.

Bəslilik, ev təsərrüfatının iqtisadiyyatı – ailənin gündəlik iqtisadi hayatı haqqında elmdir.

Ailənin yaranması ilə, eyni zamanda ailə təsərrüfatı fəaliyyətə başlayır.

Ailənin normal inkişafının çoxsaylı şərtləri vardır. Birinci növbədə, ailə təsərrüfatı onun üzvlərinin əməyi nöticəsində artır, yəni ailə üzvlərinin əmək imkanı və bacarıqlarının olması vacibdir. Bu, əmək vəsaitidir.

Ailəyə soyuducu, paltaryanın maşın, ütü, toz soran və s. almaq üçün **maliyyə vəsaiti** lazımdır.

Təsərrüfatın aparılması üçün ən müxtəlif məişət əşyaları – müyyən dəyəri olan müxtəlif materiallardan – parça, plastik kütlə, oduncəq, metal, şüşə və s. hazırlanır. Bunlar **maddi vəsaitlərə** aiddir. Sadalananlarla yanaşı, digər vəsaitlər də var. Əgər bizi elektrik enerjisindən istifadə etməskən, toz soran tozu yüksəməz, ütü ütüləməz, elektrik lampası otagi işıqlandırırmaz. Mənzildə isitmə sistemi və isti su olsun deyə istilik enerjisi lazımdır. Əgər sizin ailə təsərrüfatınızda avtomobil varsa, onun hərəkət etməsi üçün benzin lazım olacaq.

21

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

– “Ev təsərrüfatının iqtisadiyyati” anlayışının mahiyyətini izah edin.

– Ailədə əmək fəaliyyətinin təşkiline nə daxildir?

– “Vəsait” məfhumu nədir və siz vəsaitlərin hansı növünü tanıırsınız?

– Büdcə nədir və onu necə yaradırlar? – kimi sual və tapşırıqlar vermək olar.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

**B****SUALLAR**

1. İqtisadiyyat nə deməkdir?
2. Ev təsərrüfatı nə deməkdir?
3. Ailədə iş fəaliyyətinin təşkili nədən ibarətdir?
4. Ev təsərrüfatının iqtisadiyyati nə deməkdir?
5. Ailə bütçəsi nədir?
6. Xərc nədir?

**C****C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. “İqtisadiyyat” nə deməkdir?

2. “Ev təsərrüfatı” nə deməkdir?

3. Ailədə iş fəaliyyətinin təşkili nədən ibarətdir?

4. Ev təsərrüfatının iqtisadiyyati nə deməkdir?

5. Ailə bütçəsi nədir?

6. Xərc nədir?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

**D**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini ev təsərrüfatının düzgün aparılmasının vacibliyinə və ailə bütçəsinin formallaşmasına yönəldir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən ailə bütçəsi və onun formallaşmasını şərhetmə, ailədə əmək fəaliyyətinin qurulmasını izahetmə, vəsaitlərin mənasını şərhetmə, bütçə haqqında fikri izahetmə və əməkdaşlıq kimi qiymətləndirmə məyarlarından istifadə etmək tövsiyə olunur.

## ODUNCAĞIN EMALI TEKNOLOGİYASI

### 8-ci mövzu. Oduncaq və mişar materialları

**DƏRSİN MƏQSƏDİ:** 1. Oduncaqdan mişar materiallarının alınması texnologiyasını izah edir (1.1.1.). 2. Oduncaqdan sadə bir detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir (1.3.2.).

**A**

**Beyin həmləsi, ziqqazq, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Müxtəlif mişarlama materiallarının növləri, faner, OYP, OLP, dərslik, iş vərəqləri kimi resurslardan istifadə etmək məsləhət bilinir.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Sınıf otağınızdakı parta və stullar və nədən hazırlanıb?
2. Ağacdan hazırlanan daha hansı məmulatdan tanıyırsınız?
3. Hansı ağaç növlərini tanıyırsınız?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat suali**

**“Oduncaq nədir və ondan hansı məmulatlar və necə hazırlanır?” – kimi verilə bilər.**

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır. İş vərəqlərində: – Fanerin hazırlanma mərhələlərini sadalayıb; – Mişarlanma materiallarının növlərinə baxın və onların adlarını müəyyən edin; – Mişarlanma materiallarının kənarını, tilini və en kəsiyini tapın; – Faner, OYP və OLP nümunələrini müəyyən edin – kimi tapşırıqlar verilə bilər. Təlimdə çətinlikləri olan

#### ODUNCAĞIN EMALI TEKNOLOGİYASI

8-ci mövzu


ODUNCAQ VƏ MİŞAR MATERİALLARI



Oduncağın nə olduğunu bilirsinizmi?

Mişarlanmış, köklərdən və budaqlardan təmizlənmiş ağaç – **oduncaq** adlanır.

**Ağaclar** – meşələrin, bağların, parkların, şəhər və kəndlərin əsas «sakinləridir». Hər bir ağaç üç hissədən – **kök, gövdə və çatırdan** ibarətdir (*şəkil 1*).



Şəkil 1. Ağaçın hissələri

Şəkil 2. Oduncağın rəngləri və teksturası

Cavan və sağlam ağaclar təbiətin «ağciyər»ləridir. Onlar havanı oksigenlə zənginləşdirir, ətrafi yaşışdırır və gözəlləşdirir. Ona görə də oduncaq materialı üçün, adətnə, quru və yaşılı ağaclar kasılır.

Əgər oduncağı lifləri boyu uzununa və ya eninə kəssək, kəsmə müstəvisində görünən xarakterik təsvir onun **teksturasıdır**.

Oduncağın rəngi, teksturası, iyi təkrarolumazdır. Əsl ustanın əlində isə o, ikinci həyat gəzərir.

**Oduncaq** – tullantısı olmamış materialdır. Ağaçın bütün hissələri tasarrufatda, sonayedə, tikintidə, möşəş və əmsək alətlərinin istehsalında, tətbiqi sənəat əsərlərinin yaranmasında istifadə olunur.

Ağacların gövdələrini enino mişarlamaqla şalban, uzununa mişarlamaqla müxtəlif mişar materialları: tir, tircik, taxta, lövhələr, şalbanın dördə biri (çərək), şalban yani almır (*şəkil 3*).

24

şagirdlər ister qrup tərkibində, isterse də fərdi çalışın zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

Hər qrupun nümayəndəsi ayrıca təqdimat edir, sonra onlar bir-birlərinin işinə münasibət bildirir. Müəllim şagirdlərin təqdimatını dinləyir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Ağac ilə oduncaq bir-birindən nə ilə fərqlənir?
2. Mişar materialları neçə cür olur?
3. Oduncaq materialları oduncaqdan nə ilə fərqlənir?
4. Şpon nədir və harada tətbiq edilir?
5. Faner necə alınır?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

**Şpon** – xüsusi dəzgahlarda kösilmə yolu ilə alınmış nazik oduncaq qatlarıdır.

**Soyulmuş şpon** – soyma dəzgahında, firlanan şalbandan (kötükdən) enli yonqarın iti biçaqla kösilməsi ilə alınır. Bu zaman şalban rulon kimi şpon lenti şəklində açılır.

**Faneri** almaq üçün şpon lentini müvafiq ölçüdə kəsir və quruducu kameralarda qurudurlar. Sonra təbəqələrə yapışan çəkib bir-birinin üzərinə, qonşu təbəqələrin lifləri perpendikulyar olmaq şartılı, yapışdırıb preslayırlar.

Faner oduncaqdan möhkəmdir, çatlamır, yaşıyılır və asan emal olunur. Ondan evlərin tikintisində, mebel sonayesində və maşınqayırmadə istifadə edilir.

**Oduncaq yonqarlı plitələri (OYP)** – yonqar, kəpək, oduncaq tozu halına salınmış oduncağın eyni vaxtda preslenməsi və yapışqanlanması yolu ilə alırlar. OYP 10 – 26 mm qalınlığında istehsal edilir. Bu material möhkəmdir, demək olar ki, oyılır, kosici atötlərə yaşıy emal olunur.

**Oduncaq lifli plitələri (OLP) (orqalit)** – liflərə qədər doğranmış və buxara verilmiş oduncaq kütłösünə təbəqə şəklində preslenməsi yolu ilə alınır. Orqalitin boz rəngdə düz və hamar səthi var.

Fanerin, oduncaq-yonqarlı və oduncaq-lifli plitələrin çatışmayan əsas cəhəti odur ki, onlar rütubətdən qorxur. Rütubətin təsiri altında faner laylara ayılır, plitələr isə şüşə və möhkəmliyini itirir.

#### SUALLAR

1. Ağac ilə oduncaq bir-birindən nə ilə fərqlənir?
2. Mişar materialları neçə cür olur?
3. Oduncaq materialları oduncaqdan nə ilə fərqlənir?
4. Şpon nadir və harada tətbiq edilir?
5. Faner necə alınır?



#### PRAKTİK İŞ

##### ODUNCAQ MATERİALLARININ, MİŞAR MATERİALLARININ VƏ ODUNCAĞIN NÖVLƏRİNİN TƏYİN EDİLMƏSİ

İşin yerinə yetirilmə qaydaları:

1. Mişar materiallarının nümunələrinə baxın və onların adını təyin edin.
2. Mişar materiallarında təbəqəni (laysı), kənarı, til və on kəskiklərini (təpəni) tapın.
3. Faner, OYP, OLP nümunələrinə təyin edin.

26

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və cavabları ümumiləşdirir. Bir daha oduncağın tətbiqi, mişar materialları və şponun, OYP, OLP-nin alınma üsulları haqda danışır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən xarakterik əlamətlərinə görə oduncağın növünü müəyyən etmə, nümunələr əsasında mişarlama materiallarının adlarını müəyyən etmə, faner, OYP, OLP nümunələrini tanıma və fərqləndirmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

## 9-cu mövzu. Oduncağın emalı üçün iş yeri və alətlər

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətlərindən istifadə etməklə oduncaqdan məmulat hazırlanmaq üçün iş yerini təşkil edir (1.2.1.). 2. Oduncağı emal etmək üçün əl alətlərini təsnif edir, növlərini sadalayır (2.1.1.).

A

**Beyin həmləsi, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Mövzuya aid şəkillər, oduncaq emalı üçün müxtəlif alət və tərtibatlar, dərslik kimi resurslardan istifadə etmək olar. Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Oduncaqla işləmisiñizi və ya oduncaq məmulatı təmir etmisinizmi?
2. Bunun üçün hansı alətlərindən istifadə etmisiniz?
- Şagirdlərin sualları cavabları lövhədə qeyd edilir.

**Tədqiqat suali**  
**“Oduncağı harada və necə emal etmək olar?” – kimi verilə bilər.**

B


Müəllim tərəfin-dən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:  
– Verstakin quruluşunu təsvir edin.  
– Oduncaqla işləyərkən istifadə edilən alətləri sadalayın.  
– Oduncaqla işləmək üçün tərtibatları sadalayın.

### ODUNCAĞIN EMALI ÜÇÜN İŞ YERİ VƏ ALƏTLƏR

9-cu mövzu

 İş yeri dedikdə nə başa düşürsiniz?

**İş yeri** – işin icrası üçün uygunlaşdırılmış və müvafiq alətlərlə təchiz edilmiş məkandır. İş yerində oduncaqdan hazırlanan işlər verstak (xarrat verstakı) üzərində icra olunur (şəkil 1).



Şəkil 1. Xarrat verstaki:  
a – ümumi görünüşü;  
b – verstakaltı;  
c – mizin üst taxası (qapag)

**Verstak** (xarrat dəzgahı) – emal edilən əşyalar üçün tərtibatları olan, çox vaxt mexanikləşdirilmiş alətlərlə təchiz edilmiş iş masasıdır.

Verstak mizin üst taxasından (qapagdan) və verstakaltıdan ibarətdir. Mizin üst taxasında emal ediləcək pastahların bərkidiləməsi üçün xüsusi qurğular var. Nişanlama, mişarlıma, yonma, deşmə, oduncağın bəddi emalı kimi xarrat əməliyyatlarını siz müxtəlif alət və avadanlığın köməyi ilə öyrənacəksiniz. Ona görə də alətləri işə hazırlamağın onlardan istifadə etməyi və onların iş yerində ya ələ şkaflarında düzgün saxlanma və təhlükəsizlik qaydalarını bilməlisiniz. İş yerinin səmərəli təşkili vaxta qonaq edir, işin keyfiyyətini, əmək möhsuldarlığını və mədeniyyyətini artırır. Oduncaqla işləyərkən müxtəlif alət və tərtibatlarından istifadə edilir (şəkil 2, 3). Onların ekspresiyotunu siz artıq tanıyırsınız. Bunlara **altıq taxta, dayaq və mişarla-qutusu** aiddir. Alıtg taxta – ülgünü çəkmək, dayaq – oduncağı mişarla-maq, mişarla-qutusu – oduncağı müxtəlif bucaqlar altında kəsmək üçün tərtibatlardır.

27

– Oduncağın təmizlənməsi üçün alət və tərtibatları sadalayın – kimi tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalıdır, lazıim gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Xarrat emalatxanasında işçi yeri necə adlanır? 2. Eninə və uzununa mişarlama üçün mişarlar bir-birindən nə ilə fərqlənir? 3. Oduncağlı təmizləmək üçün hansı alət və materiallardan istifadə olunur? 4. Altılıq taxta nə üçün lazımdır? 5. Sixicinin təyinatı nədir?
- Suallar şagirdlər tərəfindən cavablandırılır.



#### Xarrat dəzgahında (verstak) işləyərkən təhlükəsizlik qaydaları

1. Verstak şagirdin boyuna görə tənzimlənilidir, əllərin ovucları verstanın qapığına sərbəst toxunmalıdır.
2. Verstakin sixacları işlək olmalıdır.
3. Verstakda yalnız iş üçün lazımi alətlər olmalıdır, onlar verstanın növündə yerləşməlidir.

#### SUALLAR

1. Xarrat emalatxanasında işçi yeri necə adlanır?
2. Eninə və uzununa mişarlama üçün mişarlar bir-birindən nə ilə fərqlənir?
3. Oduncağlı təmizləmək üçün hansı alət və materiallardan istifadə olunur?
4. Altılıq taxta nə üçün lazımdır?
5. Sixicinin təyinatı nədir?

**D****D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha verstakin tərkib hissələrini sadalayır və oduncaqla işləmək üçün alət və tərtibatlardan istifadə qaydalarını izah edir, iş zamanı təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini qeyd edir. Müəllim şagirdlərin cavablarına əsasən ümumi ləşdirmə aparır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən iş yerini təşkiletmə, oduncaqla işləmək üçün lazımlı olan alətləri tanıma və sadalama, oduncaqla işləmək üçün əsas tərtibatları sadalama, emal texnologiyalarını izahetmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

**C****E**

#### PRAKTİK İŞ

##### PƏSTAHİN BƏRKİDİLMƏSİ ÜSULLARI

###### İşin yerinə yetirilmə qaydaları:

1. Verstakan boyunuzuna uyğun olduğunu yoxlayın. Onun hündürlüyünü nizamlaşdırmaqdə müəllim sizə kömək edəcək.
  2. Pəstahı arxa sixicida bərkidin (*şəkil 4*).
  3. Pəstahı ön sixicida bərkidin (*şəkil 5*).
  4. Pəstahı səthinin rəndlənməsi üçün bərkidin (*şəkil 6*).
- İşləyərkən təhlükəsizlik qaydalarına əməl edin.*



*Şəkil 4. Arxa sixici*



*Şəkil 5. Ön sixici*



*Şəkil 6. Səthin rəndlənmə üçün bərkidiləməsi*

29

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 10-cu mövzu. Oduncaq materiallarının mişarlanması və təmizlənməsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Oduncağı bıçqı ilə mişarlamaq və yeyə ilə təmizləmək üçün mişarlama və yeyələmə texnologiyalarını izah edir (1.1.1.). 2. Oduncağı mişarlamaq və yeyələmək üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 3. Oduncağı mişarlamaq və təmizləmək üçün uyğun emal texnologiyası seçilir (1.2.3.). 4. Oduncağı mişarladığda və yeyələdikdə təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 5. Əl mişarlarını və yeyələri təsnif edir və növlərini sadalayır (2.1.1.). 6. Əl mişarlarından və yeyələrdən istifadə edir (2.2.1.).

A

**Klaster (şaxələndirmə), müzakirə, beyn həmləsi** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Müxtəlif növ mişarlar, oduncaq pəstahlar, yeyələr, sumbata kağızı, dərslik kimi resurslardan istifadə etmək məsləhət bilinir.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

- Necə düşünürsünüz, nişanlamadan sonra məmulatın hazırlanmasında növbəti mərhələ hansı olmalıdır?
- Nə üçün oduncaqdan hazırlanan məmulatlar hamar olur?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat suali

**“Oduncağı necə mişarlamaq və təmizləmək olar?” – kimi veriləbilər.**

B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır və onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Mişarlama nədir və onun düzgün aparılmasının vacibliyi nədədir? – Mişarlama zamanı hansı alətlərdən istifadə edirlər və onlar hansı hissələrdən ibarətdir? – Oduncağın təmizlənməsi üçün əsas hansı alət və tərtibatlardan istifadə olunur? – Oduncağın mişarlanması və təmizlənməsi


10-cu mövzu

### ODUNCAQ MATERİALLARIN MIŞARLANMASI VƏ TƏMİZLƏNMƏSİ



Mişarlama nədir?

Mişarlama oduncağın emalında ən vacib və məsuliyətli məsihiyyatlardan biridir. Onu düzgün yerinə yetirməkəmə biz detalın keyfiyyətini yaxşılaşdırır, təmizləmə və rəndəmə üçün emal payının və detalın hazırlanma vaxtını azaldır, oduncağı qanad etdirir.



Şəkil 1. Mişarlama yeri

Mişarlama – mişarlama yeri nəzərə alınmaqla oduncağın hissələrə kəsilməsi prosesidir.

**Mişarla yeri** (şəkil 1) – kəsmə zamanı mişarın yaratdığı yarıqdır. Oduncağın mişarlanması əl və elektrik mişarları (şəkil 2) ilə yerinə yetirilir. Texnologiya dərslərində, məktəb emalatxanasında xarrat mişarından istifadə edilir (şəkil 3).



Şəkil 2. Mişarların növləri: a – bıçqlar; b – yaylı mişarlar; c – diskli elektrik mişar



Şəkil 3. Xarrat mişarı:

- 1 – zolaq;
- 2 – dişlər;
- 3 – dəstək

Şəkil 4. Mişarların dişlərinin forması:

- a – eninə mişarlama üçün;
- b – lifləri eninə və uzununa mişarlama üçün;
- c – uzununa mişarlama üçün

Xarrat mişarının əsas hissəsi – kənarında kəsici dişlər çərtilmiş zolaqdır (şəkil 4).

Müxtəlif bucaqlar altında pəstahın liflərinin eninə dəqiq mişarlanması üçün **mişarlamama qutusundan** istifadə edirlər (şəkil 5). Mişarlamama qutusu  $30^\circ$ ,  $40^\circ$ ,  $45^\circ$ ,  $60^\circ$ ,  $90^\circ$  bucaq altında mişarlamaq üçün mişarlamama yerləri olan iki tircikdən və təməldən ibarət olan qurğudur. İşin rahatlığı üçün mişarlamama qutusunu verstakin sixaclarında bərkitmək olar.

zamanı təhlükəsiz iş qaydaları nədən ibarətdir? – kimi suallar verilə bilər. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim bələ şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Valideynləriniz sizə uzununa mişarlama üçün bıçqı almağı tapşırısa, mağazada onu hansı əlamətlərinə görə seçərsiniz?
  2. Mişarlama qutusundan hansı məqsədlər üçün istifadə edirlər?
  3. Oduncaq materiallarının mişarlanması və təmizlənməsində əsas təhlükəsizlik qaydalarını sadalayın.
  4. Oduncaq təmizləmə alətləri hansılardır?
- Suallar şagirdlər tərəfindən cavablandırılır.

**Sumbata kağızı** – şüşəni, metalı, taxtamı, daşı cilalamaq, parıldatmaq, hamarlamaq, sürtüb təmizləmək üçün üzərinə lay şəklində mineral ovuntusu yapışdırılmış kağız və ya parçadadır.

Iri dənəcikli cilaçı sumbata oduncaqdan daha qalın təbəqə çıxarırlar, kiçik dənəcikli – ağartma emalında və **pardaxlamada\*** təbəq olunur.



### TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. Nasaz və küüt bıçqı ilə işləməyin.
2. Sol əlini mişarlama yerinə yaxın tutmayın.
3. Verstak üzərinə bıçqını dişləri sızdırın kənardı olmaqla qoynun.
4. Mişarlamani müvəqqəti olaraq dayandırıldıqda bıçqını mişarlama yerində saxlamayın.
5. Yonqarı üfürmeyin. İş yerindəki yonqarı firça ilə təmizləyin.

#### SUALLAR

1. Valideynləriniz sizə uzununa mişarlama üçün bıçqı almağı tapşırısa, mağazada onu hansı əlamətlərinə görə seçərsiniz?
2. Mişarlama qutusundan hansı məqsədlər üçün istifadə edirlər?
3. Oduncaq materiallarının mişarlanması və təmizlənməsində əsas təhlükəsizlik qaydalarını sadalayın.
4. Oduncaq təmizləmə alətləri hansılardır?

**B**

**D**

**C**

**E**

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha şagirdlərin diqqətini oduncağın mişarlanmasıının əsas üsul və qaydalarına yönəldir, oduncağın mişarlanması və təmizlənməsi zamanı təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Cavablar qiymətləndirilərkən mişarlama və yeyələmə texnologiyalarını izahetmə, iş yerini təşkil etmə, emal texnologiyalarını seçmə, təhlükəsizlik qaydalarına əməletmə, mişar və yeyələrin növünü sadalama, mişar və yeyələrdən istifadə etmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

#### PRAKTİK İŞ

##### AĞAC PƏSTAHİN MİŞARLANMASI

###### İşin yerinə yetirilmə qaydaları:

1. Təqdim edəcəyiniz məməlatin detallarının mişarlanması üçün ağac pəstahları nisanlayın.
2. Sizə lazımlı olacaq mişarı seçin.
3. Postahı verstanın sixicisində etibarlı bərkidərək kəsim yeri açın və detali mişarlayın.
4. Pəstahı mişarlaması qutusunda lazımi bucaq altında mişarlayın.

\* Pardaxlama – aşyanın səthini sürtüb, ona parlaq görünüş vermək

32

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 11-ci mövzu. Oduncağın yonulması

**DƏRSİN MƏQSƏDİ:** 1. Oduncağı rəndə ilə yonmaq üçün yonma texnologiyasını izah edir (1.1.1.). 2. Oduncağı yonmaq üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 3. Oduncağı yonmaq üçün emal texnologiyasını seçir (1.2.3.). 4. Qrup tərkibində birləşfəaliyyət bacarıqları nümayiş etdirir (1.3.3.). 5. Oduncağı yonduqda təhlükəsizlik və sanitariya qaydalarına əməl edir (1.3.4.). 6. Rəndələri təsnif edir və növlərini salayır (2.1.1.). 7. Rəndələrdən istifadə edir (2.2.1.).



**A BİBÖ, müzakirə, beynin həmləsi kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.**

Serxebel, rəndə, fuqan, oduncaq pəstahlar, dərslik kimi resurslardan istifadə etmək məsləhət edilir.

Müəllim beynin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Məmulatın lazımi forma alması üçün nə etmək lazımdır?
2. Məmulatın səthinin düz və hamar olması üçün nə etmək lazımdır?

Sağirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat suali**

**“Oduncağı yonma əməliyyatı necə yerinə yetirilir?” – kimi verilə bilər.**



Müəllim tərəfin-dən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır.


İş vərəqlərində:

- Serxebel, rəndə və fuqan bir-birindən nə ilə fərqlənilərlər?
- Hansı emalı serxebellə, hansını rəndə ilə yerinə yetirirlər?

### ODUNCAĞIN YONULMASI


11-ci mövzu

Məmulatın düz və hamar səthə malik olması üçün onu yonmaq lazımdır. Pəstahları müxtəlif yonucu alətlərlə yonmaq olar. Yonucu alətlərin ən geniş yayılanı **şerxebel**<sup>\*</sup>, **rəndə** və **fuqan**<sup>\*\*</sup> (Şəkil 1).



Şəkil 1. Yonucu alətlərin növləri: a - şerxebel, b - rəndə, c - fuqan

Bütün yonucu alətlər taxta və ya metal qəlibdən, biçaqdan, pazdan və dəstəkdən ibarətdir (Şəkil 2).



Şəkil 2. Rəndənin quruluşu: 1 - qəlib, 2 - biçaq, 3 - paz, 4 - dəstək



Şəkil 4. Rəndə ilə yonma



Şəkil 3. Biçaqlar: a - şerxebel biçağı, b - rəndə və fuqan biçağı, c - yonqarquran olan biçaq (1 - biçaq, 2 - yonqarquran, 3 - bolt, 4 - biçağın kəsici tiyəsi)

Serxebelin kəsici tiyəsi qövsəkilli və qabarıq, rəndə və fuqanda isə düzidür (Şəkil 3).

Serxebellə səthlərin ilkin, kobud yonulmasını, rəndə ilə - son təmizləmə (hamarlaşma) işlərini yerinə yetirirler (“serxebel” sözü - almanın mənşəlidir və “kobud kəsmə üçün yonucu” deməkdir).

Fuqan rəndəndən uzundur. Fuqanla yonanda uzun postahlarda hamar, yastı səthlər alınır. Postahı verstärkədə dayaq və paz arasında elə bərkidirlər ki, emal olunan səth yuxarıda olsun.

\* Serxebel – dərindən yonmaq üçün ağızı yarımdairə şəklində olan rəndə

\*\* Fuqan – uzun rəndə

33

- Verstak üzərində oduncağın yonulmasını rəndənin köməyi ilə necə yerinə yetirirlər?
  - Yonma zamanı təhlükəsiz iş qaydaları hansılardır? – kimi suallar verilə bilər.
- Təlimdə çətinlikləri olan sağirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə sağirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Hansı dülər alətlərini tanıyırsınız və onların təyinatı nədən ibarətdir?
2. Yonma zamanı kəsilən yonqarın qalınlığı nədən aslıdır?
3. Rəndə, şerxebel və fuqan bir-birindən nə ilə fərqlənir?
4. Rəndəni emal olunan səthin üzərində necə hərəkət etdirmək lazımdır?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

Sağ ol ilə rəndənin arxa, sol ol ilə isə ön dəstəkdən tuturlar (*səkil 4*).

Rəndəni emal olunan səthin üzərinə qoyur və irəli itələyirlər. Yonmanın əvvəlində qolbin ön hissəsinin, sonunda isə arxa hissəsinin sixxurları. Rəndəni öks istiqamətdə horəkət etdiridikdə, onu emal olunan səthin üzərinə qaldırırlar. Beləliklə, emal olunan səthi düz və hamar şəkil alana və lazımı qalınlaşdır olana qədar yonurlar.

Əgər emal edilən səthin üzərində tilişkələr əmələ gəlirsə, onda detali öks istiqamətdə yonmaq lazımdır.



### TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. Yonma zamanı pəstahı etibarlı bərkidin.
2. Yalnız bıçağı yaxşı itilənmiş rəndə ilə işləyin.
3. Rəndənin itiliyini ol ilə yoxlamaq olmaz.
4. Dülər alətlərini yonqar qırıntılarından yalnız taxta pazın köməyi ilə təmizləyin.
5. Dülər alətlərini verstanın üzərinə yalnız yanı üstə qoymaq olar.
6. İstifadə zamanı rəndəni və digər dülər alətlərini düzgün tutun.

#### SUALLAR

- 1. Hansı dülər alətlərini tanıyırsınız və onların təyinatı nədən ibarətdir?**
- 2. Yonma zamanı kəsilən yonqarın qalınlığı nədən aslıdır?**
- 3. Rəndə, şerxebel və fuqan bir-birindən nə ilə fərqlənir?**
- 4. Rəndəni emal olunan səthin üzərində necə hərəkət etdirmək lazımdır?**



#### PRAKTİK İŞ

##### SERXEBEL VƏ RƏNDƏ İLƏ TAXTA PƏSTAHİN YONULMASI

###### İşin yerinə yetirilmə qaydaları:

1. Şerxebel, rəndə və fuqanın quruluşu ilə tanış olun.
2. Pəstahı verstanın üzərində bərkidin.
3. Pəstahın səthini və kənarlarını yonun, yonulan səthlərin keyfiyyətini qiymətləndirin.

34

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

**B****D****C****E****D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha yonma alətlərinin növlərini sadalayıb, onların arasındakı fərq barədə ümumiyyətdən istifadə aparır, iş zamanı təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Cəvablar qiymətləndirilərkən yonma texnologiyasını izahetmə, iş yerini təşkiletmə, emal texnologiyasını seçmə, qrupda birgəfəaliyyət bacarıqlarını nümayişetdirmə, təhlükəsizlik və sanitariya qaydalarına əməletmə, rəndələri təsnifetmə, rəndədən istifadəetmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

## 12-ci mövzu. Oduncağın əl alətləri ilə burğulanması

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl drellərindən istifadə etməklə burğulama texnologiyasını izah edir (1.1.1.). 2. Oduncağı burğulamaq üçün iş ardıcılığını müəyyənləşdirir (1.2.2.). 3. Oduncaqda dəlik açmaq üçün emal texnologiyası seçir (1.2.3.). 4. Qrup tərkibində birləşfəaliyyət bacarıqları nümayiş etdirir (1.3.3.). 5. Oduncağı burğuladıqda təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 6. Drelləri və burğuları təsnif edir və növlərini sadalayır (2.1.1.). 7. Əl drellərindən istifadə edir (2.2.1.).



**Beyin həmləsi, müzakirə** kimi iş üssullarından istifadə etmək tövsiyə olunur.

Mexanikləşdirilmiş drel, əl dreli, burğular, pəstahlar, dərslik kimi resurslardan istifadə etmək məsləhət görülür.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Məmulatlarda deşiklər nə üçün lazımdır?
2. Oduncaqda deşikləri hansı alətlə açmaq olar? Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat suali

“Məmulatlarda deşikləri necə açmaq olar?” – kimi verilə bilər.



Müəllim tərəfin-dən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:


- Deşiklər necə cür olur və onlar nə ilə fərqlənir?
- Burğuların hansı növünü təməyürsiniz?
- Əl drelinin iş prinsipi nədən ibarətdir?

### ODUNCAĞIN ƏL ALƏTLƏRİ İLƏ BURĞULANMASI

12-ci mövzu


**Burğulama** – burğu vasitəsi ilə bütün materialda silindrik deşiyin açılması prosesidir. Bu zaman burğu yuxarıdan aşağıya doğru hərəkət edir, firmanızın yönçarı çıxarır.

**Deşiklər** – iki ya bir tərəfi açıq olur. İki tərəfi açıq deşiklər detal boyu desilir (şəkil 1, a). Bir tərəfi açıq deşiklər isə müəyyən dorınlıkdə açılır (şəkil 1, b). Adətən, en kəsikdəki deşiklər dairəvi olur. Amma en kəsikdə istonilən formalı – dairəvi, oval, kvadrat, düzbucaqlı, altibucaqlı və s. deşik açmaq olar.



Burğu ilə dairəvi deşikləri asan və olduqca dəqiq burğulayırlar.

Burğuların ən geniş yayılmış növü spiralşəkilli burğlardır (şəkil 2, a). Onlardan müxtəlif materialların üzərində deşiklər açmaq üçün istifadə edilir. Deşiyin burğulaması üçün homçının kosicisi olan mərkəzvari (şəkil 2, b), şnekvari (şəkil 2, c), qasıqvari (şəkil 2, ç) və s. burğlardan da istifadə olunur. Burğunun diametri (millimetrlərlə) onun milində qeyd olunur.



35

– Burğulama zamanı təhlükəsiz iş qaydaları hansılardır? – kimi suallar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, isterse də fərdi çalışan zaman müəllimin diqqət mərkəzinə olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Deşiklərin neçə növü vardır?
  2. Detallarda deşiklər nə üçün lazımdır?
  3. Əl və mexaniki əl drelləri hansı quruluşa malikdir?
  4. Nə üçün burğulama zamanı pəstahın altına taxta qoyulur?
- Suallar şagirdlər tərəfindən cavablandırılır.



### TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. Pəstahı və taxta allığı verstanakda etibarlı bərkidin.
2. Burğunun patronda etibarlı bərkidildiyinə əmin olun.
3. Əl və ya mexaniki əl drellərini möhkəm və düz tutun, dəstəyi isə sərbəst fırladın.
4. Əl və ya mexaniki əl drellərinin burğusunu verstanın üzərinə özündən qabağa yönəltməklə qoynu.

#### SUALLAR

1. Deşiklərin neçə növü vardır?
2. Detallarda deşiklər nə üçün lazımdır?
3. Burğunun işləmə mexanizmi necədir?
4. Əl və mexaniki əl drelləri hansı quruluşa malikdir?
5. Nə üçün burğulama zamanı pəstahın altına taxta qoyulur?



### PRAKTİK İŞ

#### ODUNCAQ PƏSTAHDA DEŞİKLƏRİN BURĞULANMASI

##### İşin yerinə yetirilmə qaydaları:

1. Burğuların spiralvari, mərkəzvari, qaşıqvari və s. növlərini nəzərdən keçirin. Kəsici tillərini tapın.
2. Pəstahı verstanakda bərkidin, açılıcaq deşiklərin mərkəzlərini nişanlayın və biziş desin.
3. Müəllimin köməyi ilə burğuñu əl və ya mexaniki əl drelinə bərkidin və onların köməyi ilə pəstahda deşik açın.

**D****D**

Müəllim şagirdlərin diqqətini tədqiqat səhlinə yönəldir və bir daha burğuların növlərini sadalayır, drelin quruluşu, habelə onların iş prinsipi haqqında ümumiləşdirmə aparır. İş zamamı təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

**C****E**

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Cavablar qiymətləndirilərkən burğulama texnologiyasını izahetmə, iş yerini təşkiletmə, emal texnologiyasını seçmə, qrupda birgəfəaliyyət bacarıqları nümayişetdirmə, burğulama zamanı təhlükəsizlik qaydalarına əməletmə, drelləri və burğuları təsnifetmə, əl drellərindən istifadəetmə kimi qiymətləndirmə meyarlarından istifadə tövsiyə olunur.

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 13-cü mövzu. Oduncaq hissələrinin birləşdirilməsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Çəkic, vintaçan və firçadan istifadə etməklə oduncaq detalların birləşdirilməsi texnologiyalarını izah edir (1.1.1.). 2. Detalları birləşdirmək üçün iş ardıcılığının müəyyənləşdirir (1.2.2.). 3. Əl alətlərindən istifadə etməklə oduncaq detalları birləşdirmək üçün emal texnologiyası seçilir (1.2.3.). 4. Qrup tərkibində işləyərkən bircəfəaliyyət bacarıqları nümayiş etdirir (1.3.3.). 5. Oduncaq detallarını birləşdirərkən təhlükəsizlik və sanitariya qaydalarına əməl edir (1.3.4.). 6. Çəkic, vintaçan və firçaları təsnif edir və növlərini sadalayır (2.1.1.). 7. Çəkic, kəlbətin, vintaçan və s. istifadə edir (2.2.1.).

**A**

Müəllim Venn diaqramı, beyn həmləsi üsullarından istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Mismarlar və şuruplar nə üçün lazımdır?
2. Oduncağı hansı yapışqanla yapışdırmaq olar? Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat suali**

“Oduncaq detalları hansı üsullarla birləşdirmək olar?” – kimi verilə bilər.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

- Oduncaq detalların mismarla birləşdirilmə texnologiyasını izah edin.
- Oduncaq detalların şurupla birləşdirilmə texnologiyasını izah edin.
- Oduncaq detalların yapışqanla birləşdirilmə texnologiyasını izah edin.

13-cü mövzu

### ODUNCAQ HİSSƏLƏRİNİN BİRLƏŞDİRİLMƏSİ




Məmələtin hissələrin necə birləşdirmək olar?

Oduncaqdan hazırlanan məmələtin detalları **mismar**, **şurup** və **yapışqan** vasitəsilə birləşdirilir.


#### Hissələrin mismarla birləşdirilməsi

**Mismar** – başlıq, mil və uc hissədən ibarətdir. Təyinatından asılı olaraq mismarlar diametrlərinə, uzunluğuna və başlığının formasına görə seçilir.

Mismarı vurmamışdan əvvəl onun yerini nişanlayırlar. Mismarla birləşdirilmə zamanı, adətən, nazik detal qalın detala mismarlanır. Mismarı vurakən çəkici elo tutmaq lazımdır ki, əl dəstəyin ucundan aza 20 – 30 mm məsafədə olsun (*şəkil 1, a*). Əvvəlcə mismar sol əlin baş və şəhadət barmaqları ilə tutulur, sonra başlığına çəkicə töngüt zərbələr vurulur. Mismarın oduncağa girdiyini hiss etdikdə, sol əl yığışdırılnı və daha möhkəm zərbələrlə iş tamamlanır.



Şəkil 1. Mismarın vurulması  
(a) və çıxarılması (b, c)



Şəkil 2. Mismarın əyiləsi  
və vurulması

Vurma zamanı mismar əyilərsə, onu mütləq kəlbətinə (*şəkil 1, b*) və ya çəkicin ağızındaki xüsusi yarığın (*şəkil 1, c*) köməyi ilə çıxarmaq lazımdır. Məmələtin soğğını zədələmək üçün kəlbətinin və ya çəkicin başlığının altına taxta parçası qoyulur.

Əgar vurulan mismarın ucu digar tərəfdən çıxıbsa, onu metal siğanaq üzərində zırıv və yenidən oduncağa vururlar (*şəkil 2*). Bu, görülən işin möhkəmləşdirilməsini artırır.

#### Hissələrin şuruplarla birləşdirilməsi

Şuruplarla birləşdirmə mismarlarla birləşdirmədən daha etibarlıdır. **Şurup** – başlıdan, vintşkilli mildən və ucluqdan ibarət olan bərkidici detaldır (*şəkil 3*).

Təyinatından asılı olaraq şuruplar uzunluğuna, qalnlığına və başlığının formasına görə seçilir. Şurupların başlığı yarımdairəvi (*şəkil 3, a*), gizli (*şəkil 3, b*) və yarımgizli (*şəkil 3, c*) olur. On geniş istifadə olunan şuruplar – gizli şuruplardır.

38

- Mismarlarla, şuruplarla və yapışqanla işləyərkən təhlükəsiz iş qaydalarını sadalayın və s. bu kimi tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Mismarla, şurup və yapışqanla birləşdirilməldən nə zaman istifadə olunur? 2. Şurupla birləşdirilmə mismarla birləşdirilmədən nə ilə fərqlənir? 3. Hissələrdə əvvəlcədən desiklərin açılmaması şurupların bərkidilməsində nəyə səbəb ola bilər? 4. Nə üçün üzərinə yapışqan çəkilmiş detalları yapışdırılmışdan əvvəl 2-3 dəqiqə havada saxlayırlar? 5. Hissələrin mismar və şurupla birləşdirilməsi zamanı hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?

Suallar şagirdlər tərəfindən cavablandırılır.



### TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. Başlığı dəstəyinə möhkəm geydirilmiş çəkicilə işləyin.
2. Çəkicilə işləyin yoldaşının arxasında dayanmayın.
3. Şurupun novunu uyğun olan vintaqdan istifadə edin.
4. Şurupu düz bucaq altında buraraq borkidin.
5. Şurupu burduqda onu əl ilə tutmayın.
6. Şurupu burduqdan sonra başlığında olan çıxıntıları sumbatka kağızı və ya yeyə ilə temizləyin.
7. Hissələri yalnız taxta altlı üzərində yapışdırın.
8. Yapışqanla işləyərkən əllərinizi və gözlərinizi qoruyun, qoruyucu eynak taxın.
9. İşdən sonra əllərinizi sabunla yuyun.

#### SUALLAR

1. *Mismarla, şurupla və yapışqanla birləşdirilməldən nə zaman istifadə olunur?*
2. *Şurupla birləşdirilmə mismarla birləşdirilmədən nə ilə fərqlənir?*
3. *Hissələrdə əvvəlcədən desiklərin açılmaması şurupların bərkidilməsində nəyə səbəb ola bilər?*
4. *Nə üçün üzərinə yapışqan çəkilmiş detalları yapışdırılmışdan əvvəl 2-3 dəqiqə havada saxlayırlar?*
5. *Hissələrin mismar və şurupla birləşdirilməsi zamanı hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?*



### PRAKTİK İŞ

#### ODUNCAQ DETALLARININ MİSMARLA, ŞURUPLA VƏ YAPIŞQANLA BİRLƏŞDIRİLMƏSİ

##### İşin yerinə yetirilmə qaydaları:

1. Yararsız misar materialı üzərində məşq edin. Müxtəlif qalınlıqlı oduncaq postahları birləşdirin. Məşq zamanı vurdugunuz mismarları kəlbatın və ya başında yarığı olan çəkicilə çıxarıın.
2. Məməlatunuzun detallarını mismarla birləşdirin. Mismarların arxa tərafından çıxmış iti uclularını içəriyə doğru əyin və oduncağı vurun. Birləşmənin möhkəmləşməsini təmin etmək üçün əyinə qurğulamaq və ya qurğulamaq üçün əyinə qurğulamaq.
3. Məməlatun birləşdirilməsi üçün lazımi ölçütə şuruplar seçin. Şurupların yerini nişanlayın. Hissələri şuruplarla birləşdirin.
4. Məməlatun detallarını yapışdırmaq üçün işin yerini hazırlayıın. Yapışdırmaq postahlarının üzərini temizləyin. Fırça ilə səthlərin üzərinə eyni qalınlıqda yapışqan çəkin, 2-3 dəqiqə saxlayın. Hissələri birləşdirin və vintli sixacla məngonoda və ya verstanın sixicisində sixin.

40

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha detalların mismar və şuruplarla birləşdirilməsi arasındaki fərqlərə toxunur və təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini xatırladır.

**C**

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Cavablar qiymətləndirilərkən detalların birləşdirilməsi texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, emal texnologiyalarını seçmə, qrupda birləşdirilmə bacarıqlarını nümayişetdirmə, təhlükəsizlik və sanitariya qaydalarına əməletmə, əl alətlərini təsnifetmə və sadalama, əl alətlərindən istifadəetmə kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

## METALIN EMALI TECNOLOGİYASI

### 14-cü mövzu. Metallar haqqında ümumi məlumat. Nazik təbəqə metal və məftil

**DƏRSİN MƏQSƏDİ:** 1. Məftildən sadə bir detaldan ibarət məmulat hazırlayıır (1.3.1.) 2. Sadə detaldan ibarət məmulati hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir (1.3.2.).

A

**Beyin həmləsi, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Nazik təbəqə metal və məftildən hazırlanmış məmulat nüümənlərindən, dərslik kimi resurslardan istifadə etmək məsləhət görülür. Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Qayçilar, qazanlar, dəmir borular nədən hazırlanır?  
2. Məişətimizi metal məmulatlar olmadan təsəvvür etmək olarmı?

Sağirdlərin suallara cavabları lövhədə qeyd edilir.  
**Tədqiqat sualı:**  
“Təbəqə metal və məftil nədən və necə hazırlanır?” – kimi vermək olar.

B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:  
– Metalların xassələri haqqında nə bilirsiniz?  
– Nazik təbəqə metal nədir, onu hansı metal və ərin tilərdən hazırlanırlar?

A

#### METALIN EMALI TECNOLOGİYASI

METALLAR HAQQINDA ÜMUMİ MƏLUMAT. NAZIK TƏBƏQƏ METAL VƏ MƏFTİL

14-cü mövzu

Hər gün biz çoxlu sayıda metal aşyadan – məşət və mətbəx avadanlığından, elektrik cihazlarından və s. istifadə edirik. Velosipedlər, avtomobil kuzovları, mühərriklər, cürcəcür dozgahlar, gəmilər, təyyarələr və s. – bütün bunların əsas hissələri metalindən hazırlanır.

Metallar möhkəmlik, bərklik, istiliyi davamlılıq və s. bu kimi üstün xüsusiyyətləri onları inşaat işlərində, əmək alətlərinin və məşət əşyalarının hazırlanmasında əvəz olunmazdır.

Metallar iki əsas növə bölünür – qara və əlvən metallar. Qara metallara dəmir və onun ərintiləri (çuquq, polad və manqan) aiddir. Diğer metallar və onların ərintiləri əlvən metallara (nikel, qalay, mis, qurğuşun, sink, alüminium, titand, maqnezium, qızılı, gümüş və s.) aidir.

Qalınılığı 2 mm-dən qədər olan metal vərəqlərə **nazik təbəqə metal** deyilir. Onlar polad, alüminium, düralüminium, mis, latun və başqa metal ərintilərindən hazırlanır.

**Polad** – bərk və ağır metaldir. O, dəmirlər karbonun ərintisindən ibarətdir.

**Alüminium** – gümüşü rəngdə yumşaq və yüngül metaldir.

**Düralüminium** – alüminiumla misin ərintisindən yaranır.

**Mis** – qırmızı rəngli, ağır metaldir.

**Latun** – misin sınkılı və başqa metallarla birləşməsindən yaranır. Latun sarı rəngli metaldir.

Qalınılığı 0,2 mm-dən 0,5 mm-dən qədər olan nazik təbəqəli polada **tənəkə** deyilir. Nazik qalay təbəqə ilə örtülmüş tənəkəyə **ağ tənəkə**, örtüyü olmayan tənəkəyə isə **qara tənəkə** deyilir. Ağ tənəkədən ən çox konserv bankalarının hazırlanmasında istifadə edilir. Nazik sink təbəqəsi ilə örtülmüş nazik təbəqəli polada **sinklənmiş tənəkə** deyilir.

Nazik təbəqəli poladdan müxtəlif məşət, sənaye və kənd təsərrüfatı alətləri hazırlanır.

Nazik təbəqə metal prokat dəzgahlarının köməyi ilə alınır. Bu zaman metal parçası şəkildən postash fırıldan vallar (*səkil 1*) arasından lazım olan qalılıq alınana qədər təkrar keçirilir.



Səkil 1. Nazik təbəqə metalinin alınma sxemi: 1 – pəstah; 2 – vallar; 3 – diyircəklər

41


– Hansı nazik təbəqə metal tənəkə, hansı sinklənmiş tənəkə adlanır?

– Məftil nədir və onu necə hazırlanırlar? – kimi sualların verilməsi məsləhət bilinir. Təlimdə çətinlikləri olan sağidlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə sağidlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Nazik təbəqə metal nəyə deyilir?
2. Nazik təbəqə poladın hansı növlərini tanıyrınsınız?
3. Nazik təbəqə metal necə alınır?
4. Tənəkə nəyə deyilir?
5. Ağ tənəkə nəyə deyilir?
6. Qara tənəkə nəyə deyilir?
7. Sinklənmiş tənəkə nəyə deyilir?
8. Məftilin neçə növü var və onlar hansılardır?
9. Nazik təbəqə metal və məftil hansı məqsədlə istifadə olunur?



*Şəkil 2. Məftilin almama sxemi:  
a - prokat işləməsi;  
b - çəkmə işləməsi*

**Məftil** – en kasiyi dairə, kvadrat və ya üçbucaq şəklində olan nazik metal saplıdır. Məftil polad, alümium, mis və latun postahlardan prokat və ya çəkmə işləmə ilə hazırlanır (*şəkil 2*).

Prokat işləmə ilə prokat dəzgahlarında firlanan vallar arasında uzun pəstahı sixmaqla alınan məftil **katanaka** adlanır. Katankanın en kasiyinin diametri 5 mm-dən artıq olur.

Daha nazik məftil isə çökici dəzgahlarda katankadan çəkmə işləmə ilə alınır. Bu zaman katankaya müyyən formalı və ölçülü deşikdən keçirilir.

Məftildən elektrik naqilləri, mismar, vint, surup, pörçim, yay və bir çox başqa məmələtlər hazırlanan.

#### **! Nazik təbəqə metali əydiğda təhlükəsizlik qaydaları**

1. Yalnız saz alətlə işləmək lazımdır.
2. Monganoda pastahı mütləq etibarlı bərkitmək lazımdır.
3. İşləyən şaxsim arxasında dayanmaq olmaz.
4. Alətləri və verstanımları kənarına qoymaq olmaz.
5. Əymə zamanı sol səyə yerinə yaxın tutmaq olmaz.

#### **SUALLAR**

1. **Nazik təbəqə metal naya deyilir?**
2. **Nazik təbəqə poladın hansı növlərini tanıyrınsınız?**
3. **Nazik təbəqə metal necə alınır?**
4. **Tənəkə naya deyilir?**
5. **Ağ tənəkə naya deyilir və ondan harada istifadə edilir?**
6. **Qara tənəkə naya deyilir?**
7. **Sinklənmiş tənəkə naya deyilir?**
8. **Məftilin neçə növü var və onlar hansılardır?**
9. **Nazik təbəqə metal və məftil hansı məqsədlərə istifadə olunur?**



#### **PRAKTİK İŞ** **NAZIK TƏBƏQƏ METAL VƏ MƏFTİLLƏ TANIŞLIQ**

##### **İşin yerinə yetirilmə qaydaları:**

1. Nazik təbəqə metalların və ərintilərin nümunələrinə baxın, onların adını və növünü müəyyən edin.
2. Məftil nümunələrinə baxın. Onların hansı metaldan hazırlanığını müəyyən edin.
3. Nümunələri əyməyə çalışın.
4. Metalın qahnılığı və növündən asılı olaraq nümunələrin necə əyildiyini dəftərinizə yazın.

42

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

**B**

**D**

**C**

**E**



Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha nazik təbəqə metalin və məftilin hazırlanma üsulları üzərində dayanır, onların tətbiq sahələri haqqında ümumiləşmə aparır, təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini xatırladır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən təbəqə metal və məftildən məmələt hazırlama, tərtibat bacarıqları nümayişetdirmə, təbəqə metalin növlərini fərqləndirmə, məftilin hazırlanma texnologiyasını izahetmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

## 15-ci mövzu. Metal ilə işləmək üçün iş yeri, alət və tərtibatlar

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətləri ilə metal üzərində işləyərkən emal texnologiyasını izah edir (1.1.1.). 2. Metal ilə işləmək üçün iş yerini təşkil edir (1.2.1.). 3. Metaldan məmulat hazırlamaq üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 4. Əl alətlərin-dən istifadə etməklə metaldan məmulat hazırlamaq üçün emal texnologiyası seçilir (1.2.3.). 5. Metal ilə işləmək üçün iş yerini, əl alətlərini təsnif edir və növlərini sadalayır (2.1.1.). 6. Metal üzərində əl alətlərindən istifadə edir (2.2.1.).



**Beyin həmləsi, müzakirə** kimi iş üssullarından istifadə etmək tövsiyə olunur.

Çilingər verstəki, məngənənin sxemi, metal üzrə alətlər, dəftər, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Metalları nə üçün emal etmək lazımdır?
2. Necə düşünürsünüz, metalı harada emal etmək daha yaxşı olar?
3. Metalları emal etmək üçün hansı alətlərdən istifadə edilir?

Sağirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat suali

**“Metalları harada və hansı alətlərlə emal edirlər?” – kimi verilə bilər.**



Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:


- Çilingər verstəkinin quruluşuna baxın, hissələrinin adını və təyinatını izah edin.
- Çilingər məngənəsinin quruluşuna baxın, onun hissələrinin adını deyin və nə üçün işləndiyini izah edin.

### METAL İLƏ İŞLƏMƏK ÜÇÜN İŞ YERİ, ALƏT VƏ TƏRTİBATLAR

15-ci mövzu

Metalla işləmək üçün xüsusi təchiz edilmiş iş yeri lazımdır. Metalin əl ilə emalı üçün iş yeri çilingər verstəki (şəkil 1, a) və ya kombinədilmiş verstəkdir (şəkil 1, b).

Çilingər verstəki və kombinədilmiş verstəkin quruluşu 1-ci şəkildə göstərilmişdir.



Şəkil 1. Verstaklar: a – çilingər verstəki; b – kombinədilmiş verstək:  
1 – metal karkas; 2 – stoliüstü (qapaj); 3 – qoruyucu tor (ekran);  
4 – mangonə; 5 – alətlər üçün yeşiklər; 6 – oturacaq

Verstakda emal zamanı pəstahı bərkitmək üçün çilingər məngənəsindən istifadə edilir (şəkil 2, a).



Şəkil 2. Məngənə: a – məngənənin quruluşu (1 – vint;  
2 – hərəkətsiz dodaq; 3 – hərəkətli dodaq; 4 – dayaq çatısı;  
5 – dəstək (ling)); b – mangonənin sxemi

Məngənənin iş prinsipi belədir: pəstah məngənənin “dodaq”ları arasında yerləşdirilir. Dəstəyi saat sərəbi istiqamətində fırlatıldığda işlək vint pəstahı hərəkət edən dodaqlar arasında sıxır. Etitbarlı bərkidildiyinə əmin olandan sonra pəstah emal edilir.

Məngənənin sxemində (şəkil 2, b) hərəkətin bir halqadan digərinə – dəstəkli vintdən hərəkəti dodağa ötürülməsi göstərilir.

Metalin emalı üçün verstakdan başqa digər alət və tərtibatlardan da istifadə edilir (şəkil 3).

43



Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

- Çilingər verstəkinin quruluşuna baxın, hissələrinin adını və təyinatını izah edin.
- Çilingər məngənəsinin quruluşuna baxın, onun hissələrinin adını deyin və nə üçün işləndiyini izah edin.

– Xarrat və çilingər verstaklarının oxşar və fərqli cəhətlərini izah edin.

– Metalın emalı üçün lazım olan alətləri sadalayın – kimi tapşırıqların verilməsi məsləhət bilinir.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.



Şəkil 3. Metalın emali üçün alət və tərtibatlar

#### SUALLAR

1. Cilingər verstakı hansı hissələrdən ibarətdir?
2. Cilingər verstakının xarrat verstakı ilə oxşar və fərqli cəhətləri hansılardır?
3. Cilingər məngənələri hansı əsas hissələrdən ibarətdir?
4. Metalın emali üçün hansı alət və tərtibatları tanıyırsınız?



#### PRAKTİK İŞ

##### ÇILINGƏR VERSTAKININ QURULUSUNUN ÖYRƏNİLMƏSİ İşin yerinə yetirilmə qaydaları:

1. Cilingər verstakının kuruluşunu nəzərdən keçirin. Dəftərinizdə çəkdiyiniz cədvəli doldurun.

##### Verstakin tərkib hissələri

Nö	Adı	Təyinatı

2. Cilingər məngənəsinin kuruluşunu öyrənin, onun hissələrinin adını və təyinatını yeni cədvəlo yazın.

44

C

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Çilingər verstakı hansı hissələrdən ibarətdir?
2. Çilingər verstakının xarrat verstakı ilə oxşar və fərqli cəhətləri hansılardır?

3. Cilingər məngənələri hansı əsas hissələrdən ibarətdir?

4. Metal emalı üçün hansı alət və tərtibatları tanıyırsınız?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

B

D

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha cilingər verstakının və məngənələrinin əsas hissələrini göstərir, metal emalı üçün alət və tərtibatları sadalayır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyalarının izahetmə, iş yerini təşkiletmə, emal texnologiyasını seçmə, əl alətlərini təsnifetmə və sadalama, əl alətlərindən istifadə etmə kimi qiymətləndirmə meyarlarından istifadə tövsiyə olunur.

C

E

E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 16-ci mövzu. Təbəqə metalin və məftilin düzəldilməsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Taxta çəkicdən istifadə etməklə təbəqə metalin və məftiliin düzəldilməsi texnologiyalarını izah edir (1.1.1.). 2. Təbəqə metal və məftili taxta çəkiclə düzəltmək üçün iş ardıcılığını müəyyənləşdirir (1.2.2.). 3. Təbəqə metal və məftili düzəltmək üçün uyğun emal texnologiyası seçilir (1.2.3.). 4. Verilmiş metaldan sadə bir detaldan ibarət məmulat hazırlayır (1.3.1.). 5. Təbəqə metaldan və məftildən məmulat hazırlayarkən tərtibat bacarığı nümayiş etdirir (1.3.2.). 6. Qrup tərkibində məftildən məmulat hazırlayarkən birləşməliyət bacarığını nümayiş etdirir (1.3.3.). 7. Təhlükəsiz iş qaydalarına əməl edir (1.3.4.). 8. Taxta çəkicdən istifadə edir (2.2.1.).

A

**Beyin həmləsi, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Taxta çəkic, altlıq lövhə, cilingər verstəki, təbəqə metaldan və məftildən pəstahlar, metalkəsən qayçı, yastıağız və itiağız kəlbətinlər, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Əyri metal təbəqədən məmulat hazırlamaq olarmı?
2. Düz olmayan məftiləndən məmulat hazırlamaq olarmı?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat suali**

**“Təbəqə metali və məftili necə düzəltmək olar?”**

– **kimi verilə bilər.**

B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır və onlara iş vərəqləri paylanılır.

**İş vərəqlərində:**

– Metal və məftili düzəltmək olarmı?

### TƏBƏQƏ METALIN VƏ MƏFTİLİN DÜZƏLDİLMƏSİ


16-ci mövzu



Metalin əyriliyini necə düzəltmək olar?

**Düzəldilmə** – təbəqə metalin taxta və ya əlavə metaldan olan çəkic və taxta tirciyin köməyi ilə düzəltmə lövhəsi üzərində hazırlanmasıdır (*şəkil 1*).

Metal təbəqəni düzəltmə lövhəsinin üzərinə qoyur, ələk və ya əllik geyilmis sol ol ilə tuturlar. Sağ əl ilə isə çəkic zərbələri vururlar.



Şəkil 1. Metal təbəqənin düzəldilməsi:  
a - taxta çəkic; b - taxta tircik

Metal təbəqə qabarq hissələri üstdə olmaqla yerləşdirilir və təbəqənin kənarından qabarq hissənin markazında doğru döyəclənir. Nazik, yumşaq təbəqələr, adətən, taxta çəkicdə döyəclənir və ya taxta tirciklə hamarlanır.

Nazik yumşaq məftili taxtaya cərgə ilə vurulmuş bir neçə mismarın (*şəkil 2, a*) və ya məngənda sixilimmiş tirciklərin arasından keçirdib çəkməklə (*şəkil 2, b*) və yaxud da silindirik sağanağın çevrasi boyu dartmaqla (*şəkil 2, c*) düzəltmək olar.

Qalın məftil isə düzəltmə lövhəsi üzərində (*şəkil 2, ç*) çəkicdə döyəcləməklə, yaxud da yastıağız kəlbətinlə siximlə düzəldilir.



Şəkil 2. Məftilin düzəldilməsi

Düzəldilmənin keyfiyyətini düzəltmə lövhəsi üzərindəki metal təbəqənin və ya məftili səthinə xotəşin tilini qoyub, qabarq aralıqlardan sızan işıq zolağının ölçüsünü görə yoxlayırlar (*şəkil 3*).

– Nazik və qalın məftilin düzəldilməsi necə həyata keçirilir?

– Düzəldilmiş məftilin və metalin keyfiyyətini necə yoxlayırlar?

– Metalin və məftilin düzəldilməsi zamanı təhlükəsizlik qaydalarını sadalayın – kimi sual və tapşırıqlar verilir.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.



Şəkil 3. Düzəldilmənin keyfiyyətinin yoxlanılması:  
1 – məftil; 2 – xətkəşin tili;  
3 – düzəltmə lövhəsi

Düzəldilmədən sonra pəstahın üzərində hazırlanacaq məmulatın konturları nişanlanır. Nişanlama cizçəkən, nişanlayıcı pörgər, kerner, metal xətkəş və ya bucaqlı kimi nişanlama alətləri ilə yerinə yetirilir.



### TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. Öllərinizi metal təbəqələrin və məftillərin iti kənarları ilə zədələnmədən qoruyun.

2. Gözlərinizi məftilin iti ucları ilə zədələnmədən qoruyun.

3. Yalnız slliik, əlcək və eynakla işlayın.

4. Barmaqlarınızı çəkic və ya taxta çəkicin zərbələrindən qoruyun.

#### SUALLAR

1. “Metalin düzəldilməsi” nəyə deyilir və hansı metal düzəldilmə üçün daha uyğundur?
2. Düzəldilmə üçün hansı alət və tərtibatlardan istifadə edilir?
3. Təbəqələri prokat vallar arasında düzəltmək olar mı?
4. Yumşaq metallardan olan nazik təbəqələrin düzəldilmə texnologiyası necədir?



### PRAKTİK İŞ

#### NAZIK TƏBƏQQƏ METALIN VƏ MƏFTİLİN DÜZƏLDİLMƏSİ İşin yerinə yetirilmə qaydaları:

1. Nazik metal təbəqələrin və məftilin düzəldilməsi üçün iş yerini və alətləri hazırlayıın.

2. Nazik təbəqə metallardan və məftildən olan pəstahları düzəldin.

3. Düzəldilmenin keyfiyyətini yoxlayın.

46

E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqda tövsiyələrini verir.

C

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. “Metalin düzəldilməsi” nəyə deyilir və hansı metal düzəldilmə üçün daha uyğundur?

2. Düzəldilmə üçün hansı alət və tərtibatlardan istifadə edilir?

3. Təbəqələri prokat vallar arasında düzəltmək olar mı?

4. Yumşaq metallardan olan nazik təbəqələrin düzəldilmə texnologiyası necədir?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

B

D

C

E

D

Müəllim şagirdlərin diqqətini tədqiqat suallına yönəldir və bir daha metal və məftilin düzəldilmə üsullarını sadalayır, metalin və məftilin düzəldilməsi zamanı təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Cavablar qiymətləndirilərkən metalin və məftilin düzəldilməsi texnologiyalarını izahetmə, emal texnologiyalarını seçmə, bir detaldan ibarət məmulat hazırlama, birləşfəaliyyət bacarıqları nümayişetdirmə, təhlükəsizlik qaydalarına əməletmə kimi qiymətləndirmə meyarlarından istifadə olunması tövsiyə olunur.

## 17-ci mövzu. Nazik təbəqə metalin və məftilin təmizlənməsi, əyilməsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Nazik təbəqə metal və məftilin təmizlənməsi və əyilməsi texnologiyalarını izah edir (1.1.1.). 2. Yeyə, kəlbətin, çəkicdən istifadə etməklə təmizləmə və əyməni yerinə yetirmək üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 3. Təbəqə metal və məftili düzəltmək üçün uyğun emal texnologiyası seçir (1.2.3.). 4. Verilmiş pəstahdan (təbəqə metal və ya məftil) bir sadə detaldan ibarət məmulat hazırlanır (1.3.1.). 5. Tərtibat bacarıqları nümayiş etdirir (1.3.2.). 6. Qrup tərkibində birgəfəaliyyət bacarıqları nümayiş etdirir (1.3.3.). 7. Təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 8. Metalı təmizləmək üçün əl alətlərini təsnif edir və növlərini sadalayır (2.1.1.). 9. Yeyə, çəkic və kəlbətindən istifadə edir (2.2.1.).

**A**

**Beyin həmləsi, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Taxta çəkic, çilingər məngənəsi, sağınaqlar, yumrudodaq kəlbətin, əymə tərtibatları, yastıağız kəlbətin, metal pəstahlar, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Paslanmış metal məmulatlardan necə istifadə etmək olar?

2. Metalı nə üçün əymək lazımlı gəlir?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualını**

**“Nazik təbəqə metal və məftili necə təmizləmək və əymək olar?” – kimi vermək olar.**

### NAZIK TƏBƏQƏ METALIN VƏ MƏFTİLİN TƏMİZLƏNMƏSİ, ƏYİLMƏSİ

17-ci mövzu



Metal lövhələrin və məftilin səthi necə təmizlənir?

Metal lövhə və məftil əvvəlcədən məngənədə bərkidilir, sonra onların iki konarları xırda kərtikli yeyə ilə təmizlənir (*şəkil 1*).

Təmizlənən səth məngənənin dodaqlarından 5–8 mm hündürlüç çıxmalıdır.



*Şəkil 1. Metal lövhənin konarlarının təmizlənməsi*



Bəs metal lövhəni və məftili necə əymək olar?

Pəstahı müxtəlif alətlərin (çəkic və s.) və ya xüsusi tərtibatların köməyi ilə əymək olar.

Bunun üçün metal lövhə və ya məftil nişanlama xətti boyunca dodaqlar səviyyəsində məngənədə bərkidilir və taxta fırçıya çəkicələr zərbələr vurularaq əyilir (*şəkil 2, a*). Düzbucaqlı, təqbucaqlı, dairə və digər formalı məmulatları müvafiq formalı sağınaqlarda əymək olar (*şəkil 2, b*).

Elsiz metal zolaqları və məftili yastığız və ya yumruağız kəlbətinin əyirləri (*şəkil 2, c*). Yumruağız kəlbətinlərdən məftili əyorskən halqa şəklində salmaq üçün da istifadə edilir.

Elastik polad məftil və lövhələr əyilib buraxıldığda təkrar azacıq açılır. Buna görə də pəstahları bılərkəndə böyük bucaq altında əyirlər.



*Şəkil 2. Pəstahın əyiləsi: a – məngənədə; b – sağınaqdə; c – yumruağız kəlbətinlə; d – əymə tərtibatında*



Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

### İş vərəqlərində:

- Hansı alətlərlə nazik təbəqə metalin və məftilin səthlərini təmizləmək olar?
- Metal və məftili hansı alətlərlə və necə əyirlər?
- Əymədən sonra ölçülərə necə nəzarət edirlər?
- Metal təbəqənin, məftilin təmizlənməsi və əyilməsi zamanı təhlükəsiz iş qaydalarını sadalayın – kimi sual və tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

### C

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Metalin iti kənarlarını nə ilə və necə təmizləmək olar?
  2. Nə üçün lövhələri sumbata kağızı və cilalayıcı qəliblə iti kənarları boyu təmizləmək olmaz?
  3. Əyilmiş pəstahların bucaq dərəcələrini və radiusunun düz olub-olmadığını necə yoxlamaq olar?
  4. Məftildən qulaqcıqlı cəftəni necə əymək olar? Bu zaman hansı sağınaqlar tələb olunur?
- Suallar şagirdlər tərəfindən cavablandırılır.

### D

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha nazik təbəqə metalin və məftilin təmizlənmə və əyilmə üsullarını ümumiləşdirir, təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Cavablar qiymətləndirilərkən metalin təmizlənməsi, əyilmə texnologiyalası izah-ətmə, iş yerini təşkiletmə, emal texnologiyalarını seçmə, bir sadə detaldan məmulat hazırlanma, tərtibat bacarıqları nümayişetdirmə və s. kimi qiymətləndirmə meyarlarından istifadə məsləhət bilinir.

### E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 18-ci mövzu. Nazik təbəqə metal hissələrinin birləşdirilməsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Taxta və metal çəkicilərdən, burğudan istifadə edərək qatlama və pərçimləmə texnologiyalarını izah edir (1.1.1.). 2. Metalları birləşdirmək üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 3. Metalların birləşdirilməsi üçün uyğun emal texnologiyası seçilir (1.2.3.). 4. Verilmiş materialdan bir sadə detaldan ibarət məmulat hazırlayır (1.3.1.). 5. Bir sadə detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir (1.3.2.). 6. Qrup tərkibində birləşdirilmə bacarıqları nümayiş etdirir (1.3.3.). 7. Təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 8. Metalları birləşdirdikdə taxta və metal çəkicilərdən, burğudan istifadə edir (2.2.1.).

**A**

**Beyin həmləsi, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Çilingər alətləri, pərçimlər, pəstah nümunələri, taxta çəkic, kipləşdirici, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Metal təbəqələri nə üçün birləşdirməyi bacarmaq lazımdır?

2. İnsanlar metal təbəqələri birləşdirə bilməsəyidilər, nə olardı?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualını**


“Nazik təbəqə metal hissələrini necə birləşdirmək olar?” – kimi vermək olar.

### NAZIK TƏBƏQƏ METAL HİSSƏLƏRİNİN BİRLƏŞDİRİLMƏSİ

18-ci mövzu

 Metal lövhələri necə birləşdirmək olar?

Nazik metal lövhələrin ən geniş yayılmış birləşdirilmə üsulu **qatlama tikişidir**, yəni lövhələrin kənarlardan qatlanmasıdır (*şəkil 1*).



*Şəkil 1. Qatlama birləşdirilməsinin alınma ardıcılığı*


Əvvəlcə təbəqələri 90° bucaq altında kənarlardan 6–8 mm əyirlər (*şəkil 1, a*). Sonra təbəqəni çevirir və əyilmiş kənarları 2–3 mm aralıq qoymaqla qatlayırlar (*şəkil 1, b*). Təbəqələrin qatlanmış kənarlarını bir-birinə keçirdib qifla salırlar (*şəkil 1, c*) və taxta çəkicə pilləli tirciyə zərbələr vurmaqla etibarlı bərkidirirlər (*şəkil 1, ç*). Birləşmə zolağında olan çıxıntı təbəqələrə aralanmaq imkanı vermir.

Bəlkə binaların dam örtüyündəki polad təbəqələri, ventilyasiya və suötürücü borusunu birləşdirirlər. Təbəqə metaldan olan detalları birləşdirmənin digər üsulu isə pərçimləmdir.

**Pərçimlər** – başlıq və mildən ibarət olan bərkidici detallardır. Onlar yumşaq poladdan, misdən, alümiumundan, latundan hazırlanır. Pərçimlər yarımgirdə (a), yastı (b), gizli (c), yarımgizli (ç) başlıqlı olur (*şəkil 2*).

Bu üsulla birləşdirmədə əvvəlcə pərçimlər üçün deşiklərin mərkəzi nişanlanır. Sonra deşiklən və ya burğu ilə deşiklər açılır.

Cox vaxt birləşdirilən iki pastash cyni vaxtda sixacda və ya məngənədə sixaraq burlugulayırlar. Deşiyin diametri (D) pərçimin diametrindən (d) 0,1–0,2 mm böyük olmalıdır (*şəkil 3, a*).



*Şəkil 2. Pərçimlər*

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

– Qatlama tikişi ilə metalların birləşdirilmə texnologiyasını izah edin.

- Pərçimlərin köməyi ilə metal təbəqələrin birləşdirilmə texnologiyasını izah edin.
- Harada qatlama tikişi üsulu ilə birləşdirmədən, harada pərçimlərlə birləşmələrdən istifadə edilir?

– Sənayedə pərçim birləşməsi hansı maşınların köməyi ilə həyata keçirilir? – kimi sual və tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

### C

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Qatlama tikişi ilə birləşmələrə harada rast gəlinir və onlar nə üçün əvəzolunmazdır?
2. Nə üçün lövhələri tədricən, bir neçə mərhələdə əyirlər?
3. Qıfil nəyin hesabına lövhələri bərkidir və onlar aralanır?
4. Pərçim birləşmələrə harada rast gəlinir?
5. Pərçimlər hansı metallardan hazırlanır?
6. Pərçim birləşməsinin yerinə yetirilmə ardıcılılığı necədir?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

### D

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha nazik təbəqə metalin və məftilin birləşdirilmə üsullarına fikir verir, təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Cavablar qiymətləndirilərkən qatlama və pərçimləmə texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, emal texnologiyaları seçmə, tərtibat bacarıqları nümayişetdirmə, birgəfəaliyyət bacarıqları nümayişetdirmə, əl alətlərindən istifadətmə kimi qiymətləndirmə meyarlarından istifadə olunması tövsiyə olunur.

### E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 19-cu mövzu. Elektrik enerjisi və sadə elektrik dövrəsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Elektrik enerjisinin mahiyyətini, alınma yollarını izah edir (2.1.2.). 2. Sadə elektrik mənbələrindən istifadə edərək elektrik dövrəsi qurur (2.2.2.).

**A**

Beyin həmləsi, klaster (şaxələndirmə), müzakirə kimi iş üssülərin-dan istifadə etmək tövsiyə olunur.

Müxtəlif batareyalar, ak-kumulyator, elektrolit, sink zolağı, qalvanik element, kömür mil, naqillər, elek-trik lampası, açar, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Evimizdəki məişət avadanlığı nəyin hesabına işləyir?

2. Bəs avtomobil mühərriki nəyin hesabına işe düşür?

Sağirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualını**

“Elektrik enerjisi necə alınır və sadə elektrik dövrəsinə nələr daxilidir?” – kimi vermək olar.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, on-lara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Hansı elektrik enerjisi mənbələrini tanıyırsınız?
- Elektrik enerjisi harada istehsal edilir?
- Sadə elektrik dövrəsi nədən ibarətdir?
- Elektrik cərəyanının tərifini verin – kimi sual və tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan sağirdlər istor qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə sağirdlərə tez-tez nəzarət edərək onları işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

### ELEKTRİK ENERJİSİ VƏ SADƏ ELEKTRİK DÖVRƏSİ

19-cu mövzu



Elektrik enerjisi haqqında nə bilirsiniz?

Bu gün elektrik enerjisi ən rahat və ucuz enerji növüdür. Müasir dövrədə həm məşətdə, həm sənayedə, həm də xalq təsərrüfatında elektrik enerjisindən istifadə edilir.

Müasir sonayə və məişət maşınlarının işləməsi üçün elektrik enerjisi mənbəyi lazımdır. Generator, qalvanik element, qalvanik elementlər bata-reysi, akkumulyator elektrik enerjisi mənbələridir (*şəkil 1*).




Şəkil 1. Elektrik enerjisi mənbələri: a - qalvanik element; b - qalvanik elementlər batareyası; c - akkumulyator; ç - elektrik generatoru

Yükloomiş hissəciklərin, yəni elektronların istiqaməti hərəkəti – **elektrik cərəyanı**, elektrik enerjisinin mənbəyi isə – **cərəyan mənbəyi** adlanır. İstifadə etdiyiniz elektrik enerjisinin əksər hissəsi elektrik stansiyalarında xüsusü elektrik generatorları ilə istehsal edilir.

Yanacaqdən və axar sudan əmələ gələn enerjini istehsalatda və məşətdə genis ehtiyac duyulan elektrikə çevirən yerlər **elektrik stansiyaları** adlanır.

Azərbaycanda Mingəçevir Su Elektrik Stansiyası, Şirvan İstilik Elektrik Stansiyası və s. stansiyalar məvcuddur.



Şəkil 2. Elektrik enerjisinin alınması



Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, on-lara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Hansı elektrik enerjisi mənbələrini tanıyırsınız?
- Elektrik enerjisi harada istehsal edilir?
- Sadə elektrik dövrəsi nədən ibarətdir?
- Elektrik cərəyanının tərifini verin – kimi sual və tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan sağirdlər istor qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə sağirdlərə tez-tez nəzarət edərək onları işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.


**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur.

1. Elektrik dövrəsinin əsas elementlərini sadalayın.
2. Hansı elektrik stansiyaları sizə məlumdur?
3. Nə üçün elektrik açarı idarəetmə qurğusu adlandırılır?
4. Elektrik dövrəsinin

Elektrik sxemleri – **prinsipial** və **montajlı** olur. Əgər sxemdə dövrə elementlərinin birləşmə prinsipini göstərmək lazımdırsa, onun **prinsipial sxemi** çəkilir (*səkil 5, a*).

Elektrik dövrəsinin yığılma sxemi onun **montajlı sxemi** adlanır (*səkil 5, b*). Bu sxemde elementlərin bir-birinə nisbətən daqiq yerləşməsi və onların dövrədə birləşmə qaydası göstərilir. Elektrik dövrəsinin bəzi elementləri montaj sxemində təsvir kimi verilir.



*Şəkil 5. Elektrik sxemi:  
a - prinsipial; b - montajlı*

- işləməsi üçün hansı şərtlər vacibdir?
5. Elektrik sxemlərində elementlərin şərti işarələri nə üçün tətbiq edilib?
6. Prinsipial və montajlı elektrik sxemlərinin oxşarlığı və fərqi nədədir?



### TƏHLÜKƏSİZ İŞ QAYDALARI

Yadınızda saxlayın! Elektrik corşayı insan həyatı üçün çox təhlükəlidir. Elektrik dövrəsinin elementləri, xüsusilə də elektrik enerjisinin mənbəyi ilə işləyəndə cəhiyatlı və diqqatlı olun!

#### SUALLAR

1. Elektrik dövrəsinin əsas elementlərini sadalayın.
2. Hansı elektrik stansiyaları sizə məlumdur?
3. Nə üçün elektrik açarı idarəetmə qurğusu adlandırılır?
4. Elektrik dövrəsinin işləməsi üçün hansı şərtlər vacibdir?
5. Elektrik sxemlərində elementlərin şərti işarələri nə üçün tətbiq edilib?
6. Prinsipial və montajlı elektrik sxemlərinin oxşarlığı və fərqi nədədir?



#### PRAKTİK İŞ

##### ELEKTRİK DÖVRƏSİNİN QURULUŞU

**İşin yerinə yetirilmə qaydaları:**

1. Lampanın, açarın, naqılıñ, batareyanın şərti işarələrini çəkin.

54

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha elektrik enerjisinin alınma usullarına diqqət yetirir, təhlükəsiz iş qaydasını yada salır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən elektrik enerjisinin mahiyyətini, alınma yollarını izahetmə, sadə elektrik mənbələrindən istifadə edərək elektrik dövrəsi qurma, elektrik sxemi elementlərinin şərti işarələrini tanma və əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə olunması məsləhət bilinir.

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## PARÇANIN EMALI TEKNOLOGİYASI

### 20-ci mövzu. Parçadan məmulat hazırlamaq üçün iş yeri, alətlər və tərtibatlar

**DƏRSİN MƏQSƏDİ:** 1. İynə, qayçı və s. istifadə etməklə parça emalı texnologiyalarını izah edir (1.1.1.). 2. Parçadan hazırlanacaq məmulata görə iş yerini təşkil edir (1.2.1.). 3. Qrup tərkibində birləşməlilik bacarıqları nümayiş etdirir (1.3.3.). 4. Parçadan məmulatın hazırlanması prosesində təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 5. Parça ilə işləmək üçün əl alətlərini təsnif edir və növlərini sadalayır (2.1.1.). 6. Parça emalı üçün iynə və qayçıdan istifadə edir (2.2.1.).

A

**Klaster (şaxələndirmə), müzakirə, beyn həmləsi** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Parça nümunələri, tikiş işləri üçün alətlər (müxtəlif növ qayçılar, iynələr, santimetrii lent və s.), tərtibatlar (oymaq, sancaqlar və s.), dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyn həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Tıkmə prosesində istifadə olunan alət və tərtibatları sadalaya bilərsinizmi?
2. Parçadan məmulat hazırladıqda hansı emal texnologiyalarından istifadə olunur?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualı:**

**“Parça ilə işlədikdə hansı alət və tərtibatlardan necə istifadə edilir?” – kimi vermək olar.**

A

B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

– “Parça ilə işləmək üçün iş yeri” dedikdə nə nəzərdə tutulur və orada hansı alət və tərtibatlar yerləşdirilməlidir?

#### PARÇANIN EMALI TEKNOLOGİYASI

##### PARÇADAN MƏMULAT HAZIRLAMAQ ÜÇÜN İŞ YERİ, ALƏTLƏR VƏ TƏRTİBATLAR

20-ci mövzu

Əl ilə yerinə yetirilən əməliyyatlar üçün üzərinə alətlər və tərtibatlar qoylan iş masası lazımdır.

İş yerində yalnız emal edilən materiallar, bu işin icrası üçün lazım olan alət və tərtibatlar olmalıdır. Əl işlərinin icrası zamanı düzgün oturusa diqqət yetirmək lazımdır. Gövdənin (bədəninin) düzgün olmayan vəziyyəti yorğunluğa səbəb olur, is qabiliyyətini aşağı salır və həmçinin belin bükülməsinə, onurğanı sütununun əyilməsinə, görmə qabiliyyətinin zəifləməsinə, baş ağrularına götrib çıxardır.

İş zamanı düzgün oturma qaydaları (Şəkil I).

1. Qan dövrəni pozulmasın deyə ayaqlar bütün parçası boyu döşəməyə dirənməlidir.

2. Gövdəni düz və ya bir az irəli əyərək oturmaq lazımdır.

3. Baş bir az qabağı əyilməlidir.

4. Sınəni masaya dirəmək olmaz.

5. Qollar dirsəklərdə bükülmə olmalıdır.

6. İş zamanı dirsəkləri masanın üzərinə qoymaq lazım deyil.

7. Gözlərdən məmulata qədər məsafə, təxminən, 30 sm olmalıdır.

8. İş prosesi zamanı gövdənin vəziyyətini vaxtaşırı dəyişmək lazımdır (bir az əyilmiş vəziyyətdən düzüne və əksinə).

9. İşq emal olunan detalların üzərinə sol tərəfdən və ya düz düşməlidir.



Şəkil I. Əl işləri zamanı düzgün oturma qaydaları

- İş zamanı düzgün oturuş qaydalarını sadalayın.
- Parçanın emali üçün hansı alət və tərtibatlar lazımdır?
- Tikiş zamanı təhlükəsiz iş qaydalarını sadalayın – kimisual və tapşırıqlar verilə bilər.

Təlimdə cətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**Oymaq** (*səkil 2, g*) iynə və sancaqlarla iş zamanı barmaqları deşilmədən qorumaq üçündür. O, sağ əlin orta barmağının ölçüsünü görə seçilir. Oymaq barmağa kip oturmalıdır.

Düz uclu kiçik qayçılar xırda işlər üçün lazımdır, məsələn, sapi kəsmek üçün.

**Tikişsökən** (*səkil 2, e*) maşın və əl tikişlərini sökmək üçün nəzərdə tutulub.

Surət çıxarmaq üçün **kiçik çax** (*səkil 2, h*) ülgü xətlərinin parçaya köçürülməsi üçündür.

### ! TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. İşə başlamazdan əvvəl iynə və sancaqları sayın, əyri, küt və paslanmışları kağıza büküb tullayıñ, qayçının itiliyiñ yoxlayın.

2. İş zamanı iynə və sancaqları iynə qabında saxlayın, onları parçaya sağdan sola və ya özünüzdən öks istiqamətə batırın; iynə və sancaqları ağzınızna almayın və pulsarına batırmayın; tikma zamanı oymaqdan istifadə edin.

3. Qayçıları masanın üzərinə, özünüzdən sol torofa ağızbağı və halqları aşağı olmaqla qoyun; qayçının halqlarını qabağa yönəlməklə örtürün.

4. İşi bitirdikdə iynə və sancaqları sayın (onların sayı işin əvvəlində olduğu kimi olmalıdır); qayçını yerinə (iş qutusuna) qoyun.

#### SUALLAR

1. Parça emali üçün iş yerini dedikdə nə başa düşülür?
2. İş zamanı necə oturmaq lazımdır?
3. Parçanın emali üçün lazımlı olan alət və tərtibatları sadalayın.
4. Oymaq necə seçilir?
5. Tikma zamanı təhlükəsiz iş qaydaları hansılardır?

57

C

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Parça emali üçün iş yerini dedikdə nə başa düşülür?

2. İş zamanı necə oturmaq lazımdır?

3. Parça emali üçün lazımlı olan alət və tərtibatları sadalayın.

4. Oymaq necə seçilir?

5. Tikma zamanı təhlükəsiz iş qaydaları hansılardır?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

B

D

C

D

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini iş zamanı düzgün oturuşum vacibliyinə yönəldir, materialın emali üçün lazımlı olan alət və tərtibatları sadalayıñ, təhlükəsiz iş qaydalarına riyət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən parça emali texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, birgəfəaliyyət bacarıqları nümayişetdirmə, təhlükəsizlik qaydalarına əməletmə, əl alətlərini təsnifetmə və növlərini sadalama və əl alətlərindən istifadəetmə kimi qiymətləndirmə məyarlarından istifadə etmək tövsiyə olunur.

## 21-ci mövzu. Ülgünün hazırlanması və parçanın biçilməsi texnologiyaları

**DƏRSİN MƏQSƏDİ:** 1. Xətkeş, təbaşir və qayçıdan istifadə etməklə emal texnologiyalarını izah edir (1.1.1.). 2. Məməlatın hazırlanması üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 3. Məməlatın hazırlanması üçün uyğun emal texnologiyası seçir (1.2.3.). 4. Xətkeş, təbaşir və qayçıdan istifadə edir (2.2.1.). 5. Düzbucaqlı detalları olan məməlatların qrafik təsvirini, çertyojunu çəkir və oxuyur (4.2.1.).

A

**Beyin həmləsi, müzakirə kimi iş üssullarından istifadə etmək tövsiyə olunur.**

Millimetrlük kağız, xətkeş, karandaş, qayçı, təbaşir, dərslik kimi resurlardan istifadə etmək olar. Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Paltarın necə tikildiyini görmüsünüzmü?
2. Parçanı biçməmişdən əvvəl nə etmək lazımdır?
3. Ülgünü hazırlayarkən hansı əl alətlərindən istifadə edirlər?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualı**  
“Ülgünün hazırlanma və parçanın biçilmə texnologiyası nədən ibarətdir?” – kimi vermək olar.

21-ci mövzu

### ÜLGÜNÜN HAZIRLANMASI VƏ PARÇANIN BİCİLMƏSİ TEXNOLOGİYALARI




Ülgünün hazırlanma texnologiyası necədir?

Məməlati tikməmişdən əvvəl onun bütün detallarının ülgüsünü hazırlayırlar. Kağız ütgülləri müxtəlif üsullarla hazırlamaq olar. Ülgünün hazırlanmasının iki üsuluna baxaq.

1. Düzbucaqlı və ya başqa sadə quruluşlu detalları, damalı kağızda xətkeş və sadə karandaş köməyi ilə, əvvəlcədən götürülmüş ölçülər üzrə çəkirlər.

2. Moda jurnallarında ütgüllər öz haqqı ölçülərindən əlavə varoqlarda verilir. Belə ütgüllərin surətini çıxarırlar, yəni şəffaf kağıza karandaş ilə köçürür və yalnız bundan sonra kəsirlər (*şəkil 1*).



Şəkil 1.  
Ülgünün  
surətinin çıxarılması



Şəkil 2.  
Parçanın  
kasıf yeriin  
düzəldilmesi



Şəkil 3.  
Parçanın  
əyriliyinin  
aradan qaldırılması



Bəs parçanı necə biçirlər?

**Bağışvermə** – parçanın biçmədən əvvəl aparılan nəm-isti emalıdır. Hazır məməlat birinci yumadan sonra kiçilənən deyə pambıq və kətan parçaları biçmədən əvvəl yuyur, qururudur və yaxşı üdüşyirler.

**Kəsiklərin düzəldilmesi**. Əgər parça əyri kəsilibə, biçmədən qabaq kəsikləri düzülmək lazımdır. Parçanın əyri torosından kəsik boyu sapların birini çıxartmaq və onun izi ilə parça zolağını kəsmək olar (*şəkil 2*).

**Əyriyin aradan qaldırılması**. Kəsikləri düzəldilmiş parçanı üz torəfi içəri olmaqla, kənarlarını üst-üstə qoyub ikiqat qatlayırlar (*şəkil 3, a*). Sonra ucların tutub, diagonalollar üzrə darterlər (*şəkil 3, b*).

**Kənarların kəsilməsi**. Parçanın kənarları bəzən çox cod olur. Ona görə də biçmədən əvvəl onları kəsirlər.

**Qüsürəklərin aşkar edilməsi**. Biçməmişdən əvvəl deşiklərin, ləkələrin, qeyri-borabər olan rənglənmənin, qalın sapların aşkar edilməsi məqsədi ilə par-

58

B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Ülgünü necə hazırlanır?
- Parçanın kəsiklərini necə düzəldirlər və əyriyini necə aradan qaldırırlar?

– Ülgünü necə yerləşdirmək lazımdır?  
– Təbaşirlə nişanlamamı necə aparırlar və emal payının ölçüsü nədən asılıdır? – kimi suallar verilə bilər.  
Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

### C

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilmesi tövsiyə olunur:

1. Siz ülgülərin hansı biçilmə üsullarını öyrəndiniz?
2. Buğavermə nədir?
3. Hazır məməlatin birinci yumadan sonra kiçilməməsi üçün nə etmək lazımdır?
4. Nə üçün ülgü detallarını parçanın üzərində sapının uzununa istiqamətini nəzərə alaraq yerləşdirirlər?
5. Tikişdə emal payı nə üçün lazımdır?
6. Tikmə zamanı hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

### D

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini ülgülərin hazırlanma texnologiyasına və parçanın biçilmə texnologiyasına yöneldir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, iş ardıcılığını müəyyənləşdirmə, emal texnologiyaları seçmə, əl alətlərindən istifadəetmə, məməlatların qrafik təsvirini, çertyojunu çəkmə və oxuma, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

### E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 22-ci mövzu. Nəm-isti emal və parça qırıntılarından tutqacın hazırlanma texnologiyası

**DƏRSİN MƏQSƏDİ:** 1. Su püskürən ütü, xətkeş, karandaş və qayçıdan istifadə etməklə emal texnologiyalarını izah edir (1.1.1.). 2. Tutqacın hazırlanması üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 3. Məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçilir (1.2.3.). 4. Tutqacı hazırlayarkən tərtibat bacarığını nümayiş etdirir (1.3.2.). 5. Tutqacın hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 6. Ütləri və qayçıları təsnif edir, növlərini sadalayır (2.1.1.). 7. Ütü, qayçı, xətkeş və karandaşdan istifadə edir (2.2.1.). 8. Düzbucaqlı de-talları olan tutqacın qrafik təsvirini çəkir (4.2.1.).

A

**Beyin həmləsi, anlayışın çıxarılması, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.**

Su püskürdən ütü, ütü masası, tutqac üçün iki rəngdə parça, qayçı, xətkeş, karandaş, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Təzə əşya alanda və ya köhnəni yuyanda onu nə üçün ütüləyirik?
2. Məmulatın nəm-isti emalı üçün nədən istifadə olunur?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualını**

**“Məmulatın nəm-isti emalı necə yerinə yetirilir və tutqacı necə hazırlanır?” – kimi vermək olar.**

### NƏM-İSTİ EMAL VƏ PARÇA QIRINTILARINDAN TUTQACIN HAZIRLANMA TEXNOLOGIYASI

22-ci mövzu



Parça məmulatının xarici görünüşü və forması nədən asildir?

Məmulatın keyfiyyəti, xarici görünüşü və forması nəm-isti emal əməliyətinin düzgün icra olunmasından asildir. Tikis məmulatlarının nəm-isti emalı (NİE) parçaların və ya məmulatların nəm-isti və təzyiqlə xüsusi avadanlığın (ütü, ütüləmə lövhəsi) köməyi ilə emalıdır. Nəm-isti emalın köməyi ilə parçanın qırışları hamarlanır, hər məmulat lazım olan forma verilir və s. Ev şəraitində nəm-isti emalın yerinə yetirilməsi üçün osas avadanlıq ütü və ütüləmək üçün lövhədir. Detal və məmulatların nəm-isti emali iki cür olur: aralıq və yekun. Aralıq nəm-isti emal əməliyyəti birimdən əvvəl və hər əməliyyatdan sonra aparılır. Yekun nəm-isti əməliyyəti hazır məmulat üzərində icra edilir. İslama üsulundan asılı olaraq, ütülər elektrik, buخار və elektrik-buxar növlü olur. Ütülər ham də çəkiloruna (1 kq-dan 5 kq-a qədər), ölçülərinə və işləmə güclüñə görə forqlənir.

Nəm-isti emalın yerinə yetirilməsi üçün iş yeri qatlanañ ensiz masa – ütüləmə lövhəsidir.



*Şəkil 1. Nəm-isti emalın yerinə yetirilməsi*

Detal və ya məmulatın nəm-isti emalına başlamazdan əvvəl ütünün istiliyini ütülənəcək parçanın qırıntısında yoxlamaq lazımdır.

Ütünün qızma temperaturu müxtəlif liflərdən olan parçalar üçün fərqlidir: pambıq və katlan parçalar üçün 180–200°C, ipşk parçalar üçün 110°-yə qədər olmalı, yun parçalar üçün 150°C-dən, sintetik parçalar üçün 100°C-dən çox olmamalıdır.

Yadda saxlamaq lazımdır ki, nəm-isti emalın yerinə yetirilməsi zamanı təhlükəsiz iş qaydalarına riayət etmək lazımdır.

### Nəm-isti emalın yerinə yetirilməsi

Nəm-isti emal əməliyyəti ayaq təstə aparılır. Bu zaman emal edilən məmulatdan gözə qədər məsafə 30–35 sm olmalıdır (*şəkil 1*). Nəm-isti emal aparan iş yeri yaxşı işıqlandırılmalıdır.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

- Məməlatın nəm-isti emalının aparılma texnologiyasını izah edin.
- NİE-nin aparılması zamanı təhlükəsizlik qaydalarını sadalayın.
- Tutqacın hazırlanması üçün eskiz qurma texnologiyasını izah edin.
- Tutqacın hazırlanması zamanı ülgünün hazırlanma texnologiyasını və biçmə qaydalarını izah edin – kimi tapşırıqların verilməsi tövsiyə olunur.

Təlimdə çətinlikləri olan şagirdlər ister qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Tikiş məməlatlarının nəm-isti emalı nədən ibarətdir?
2. Pambıq və kətan parçalar üçün ütünün qızma temperaturu nə qədər olmalıdır?
3. İpək və yun parçalar üçün ütünün qızma temperaturu nə qədər olmalıdır?
4. Sintetik parçalar üçün ütünün qızma temperaturu nə qədər olmalıdır?
5. NİE-nin yerinə yetirilməsi zamanı təhlükəsiz iş qaydalarını sadalayın.
6. Tutqacın hazırlanma mərhələlərini şərh edin.
7. Kvadratlardan hazırlanmış tutqacın detallarının birləşdirmə sxemini təsvir edin.

Suallar şagirdlər tərəfindən cavablandırılır.

**D**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini NİE-nin yerinə yetirilmə qaydalarına və parça qırıntılarından tutqacın hazırlanma texnologiyasına yönəldir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyalarını seçmə, iş yerini təşkiletmə, iş ardıcılığını müəyyənləşdirmə, tərtibat bacarıqlarını nümayişetdirmə, təhlükəsizlik qaydalarına əməletmə, əl alətlərini təsnifetmə və növlərini sadalama, əl alətlərindən istifadəetmə, tutqacın qrafik təsvirini çəkmə və biçmə kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

## 23-cü mövzu. Muncuq. Muncuqhörmə texnikası

**DƏRSİN MƏQSƏDİ:** 1. İynədən istifadə etməklə muncuqhörmə texnikasını izah edir (1.1.1.). 2. Muncuqhörmə texnikalarına uyğun iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 3. Muncuqhörmə texnikaları üçün emal texnologiyası seçilir (1.2.3.). 4. Muncuqhörmə texnologiyalarına uyğun tərtibat bacarıqlarını nümayiş etdirir (1.3.2.). 5. Qrup tərkibində işləyərkən birləşmə bacarıqları nümayiş etdirir (1.3.3.). 6. Muncuqhörmə texnikasına uyğun təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 7. Muncuqhörmə texnikasında istifadə olunan əl alətlərini təsnif edir (2.1.1.). 8. İynə və qayçıdan istifadə edir (2.2.1.). 9. Muncuqhörmə texnikasının növlərinə uyğun texniki təsvirləri çəkir (4.2.1.).



**A Beyin həmləsi, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Dərslik, iş vərəqləri, müxtəlif rəngdə olan muncuq, iynə, sap, mis məftil, qayçı, yastıağız kəlbətin, muncuqhörmə texnikasının müxtəlif üsullarını eks etdirən slaytdalar kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək şagirdlərə sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Muncuq haqda nə bilsiniz?

2. Muncuqdan haralarda istifadə etmək olar?

3. Muncuqhörmə dedikdə nə başa düşürsünüz?

Şagirdlərin suallara verdikləri cavablar lövhədə qeyd olunur.

**Tədqiqat sualını “Muncuqla hörmə əməliyyatı necə aparılır?” – kimi vermək olar.**

### Beyin həmləsi, müzakirə


23-cü mövzu

### MUNCUQ. MUNCUQHÖRMƏ TEXNİKASI

Muncuq nödir?

Muncuq dekorativ sənət işləri üçün bəzək əşyasıdır. Muncuqdan bəzək əşyalarının hazırlanması sonatı **muncuqhörmə** adlanır.

Muncuqdan bəzək materialı kimi **naxıştkmədə** (şəkil 1, a), **mozaikada** (şəkil 1, b) və **toxuculuqda** (şəkil 1, c) istifadə olunur.



Şəkil 1. Muncuqla bəzədilmiş kiçik məmulatlar

**Muncuğun yaranma tarixi.** Muncuq arəb dilindən tərcümədə “busra” və ya “buser”, yəni **saxta mirvari** deməkdir. Romalılar Misiri fəth edərək Roma İmperiyasında, sonra Bizansda şüsha və muncuq istehsalını inkişaf etdirdilər. Daha sonra bir çox sonat sahibləri ilə yanaşı, şüsha işləri üzrə sənətkarlar da Venesiya köçdülər. Elə bununla da, Venesiya Avropada muncuq üzrə əsas mərkəz və tədarükçü oldu.

Muncuqla bəzədilmiş çantalar, mürçrlər, yastıqlar və geyimlər olduqca dəbli hesab edilir. XVIII əsrə muncuq istehsalında Venesiya rəqib meydana çıxdı – Bohemiya (Şimali Çexiya). Bohemiyannın öz şüsha istehsalı texnologiyası var idi. Geyimin muncuqla bəzədilməsi məşhurlaşaraq yüksək zövq və var-dövlət əlaməti oldu.



Muncuqhörmə texnikasının hansı üsulları mövcuddur?

**B**

Müəllim şagirdlərə mətnin dərslik üzrə oxunması tapşırığını verir. Sınıf qruplara bölünür. Tədqiqat aparmaq üçün şagirdlərə iş vərəqləri paylanır. İş vərəqlərində aşağıdakı sual və tapşırıqlar verilə bilər:

1. Muncuqhörmə texnikasının “Qarşıyahörmə” üsulu necə yerinə yetirilir?
2. Muncuqhörmə texnikasının “Paralelhörmə” üsulu necə yerinə yetirilir?
3. Muncuqhörmə texnikasının “İlgəklərlə hörmə” üsulu necə yerinə yetirilir?
4. Muncuqhörmə texnikasının “Xaçvari hörmə” üsulu necə yerinə yetirilir?

Müəllim təlim prosesində çətinlikləri olan şagirdləri istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman diqqət mərkəzində saxlayır. Müəllim həmin şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

Hər qrupdan bir nümayəndə ayrıca təqdimat edir. Sonra onlar bir-birinin işinə münasibət bildirirlər. Müəllim şagidlərin təqdimatını dinləyir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Muncuq nədir?
2. Muncuqhörmə nəyə deyilir?
3. Muncuq bəzək materialı kimi harada istifadə olunur?
4. Muncuğun tarixi haqqında nə bilirsiniz?
5. Muncuqhörmənin hansı üsulları var?
6. Muncuqhörmə texnikasının ən sadə üsulu necə adlanır?
7. Muncuqhörmə texnikasında hansı təhlükəsiz iş qaydalarına riyət etmək lazımdır?

**D**

Müəllim şagidlərin diqqətini tədqiqat sualına yönəldir və cavabları ümumiləşdirir. Bir daha muncuqhörmə texnikasının üsulları üzərində dayanaraq işin yerinə yetirilməsi üçün lazımlı olan alət və materialları sadalayıır, işin yerinə yetirilmə ardıcılığını izah edir, muncuqhörmə texnikası üsullarını yerinə yetirdikdə, qayçı və iyna ilə işlədikdə təhlükəsizlik qaydalarına riyət etməyin vacibliyi haqqında fikirlərini bildirir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq olaraq qrup işinin qiymətləndirilməsi cədvəli və rubrik əsasında aparılır. Şagidlərin cavabları qiymətləndirilərkən muncuqhörmə texnikasını izahetmə, tərtibat bacarıqları nümayişetdirmə, uyğun texnologiya seçmə, təhlükəsizlik qaydalarına riyət etmə kimi qiymətləndirmə meyarlarından istifadə olunması tövsiyə olunur.

**E**

Müəllim dərslikdə verilmiş praktik işin yerinə yetirilməsi ardıcılılığı haqqında tövsiyələrini şagirdlərə çatdırır və işin icrasına nəzarət edir.

## ƏRZAQ MƏHSULLARININ EMALI TEKNOLOGİYASI

### 24-cü mövzu. Mətbəx qab-qacağı və onlara qulluq

**DƏRSİN MƏQSƏDİ:** 1. Mətbəxdə istifadə edilən əl alətlərinə uyğun emal texnologiyalarını izah edir (1.1.1.). 2. Qrup tərkibində işləyərkən birləşməliliyət bacarığını nümayiş etdirir (1.3.3.). 3. Mətbəxdə işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir (1.3.4.). 4. Mətbəxdə işlədilən alətləri təsnif edir və növlərini sadalayır (2.1.1.). 5. Əl alətlərindən istifadə edir (2.2.1.).

A

**Beyin həmləsi, klas-**  
**ter (saxələndirmə), müza-**  
**kirə** kimi iş üssünlərindən  
istifadə etmək tövsiyə olunur.

Qab-qacağa və mətbəx ləvazimatına qulluq etmək üçün təmizləyici və yuyucu vasitələrin nümunələri, qab-qacaq və ləvazimat nümunələri, dərslik kimi resurslardan istifadə edilməsi məsləhət görülür.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Biz yeməyi harada hazırlanıryıq?
2. Yeməyi hazırlamaq üçün hansı ləvazimatlar dan istifadə olunur?

Şagirdlər suallara cavab verirlər.

**Tədqiqat sualı**  
“Mətbəxdəki qab-qaca-

ğa necə qulluq edilməlidir?” – kimi vermək olar.

B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Mətbəxdə istifadə edilən ləvazimat və qab-qacağı sadalayın.
- Qab-qacağın yuyulma texnikasını izah edin.

#### ƏRZAQ MƏHSULLARININ EMALI TEKNOLOGİYASI

24-cü mövzu

MƏTBƏX QAB-QACAĞI VƏ ONLARA QULLUQ



Siz Kulinariya və mətbəx sözləri ilə tanışsunuz?

**Kulinariya** – qida hazırlanma mədəniyyətidir. **Mətbəx** – qidanın hazırlanması üçün xüsusi avadanlıq və mebellə təchiz olunmuş məkandır. Müasir mətbəxdə pilətə, qabları yumaq üçün çanaq, iş masası, soyuducu, mətbəx ləvazimatı, qab-qacağın və quru ərzaq növlərinin saxlanması üçün şkaflar olur.

Mətbəxdə ərzaqların kulinar emalından əvvəl və sonra qidanın hazırlanıb masaya verilməsi və həmcinin müxtəlif təsərrüfat məqsədləri üçün çeşidli qab-qacaqdan istifadə olunur (*şəkil 1*).

Bu qab-qacaq metal, keramika, şüşə və mətbəx avadanlığı üçün nəzərdə tutulmuş zərərsiz plastik kütlədən hazırlanır.



Şəkil 1. Mətbəxdə istifadə olunan ləvazimat və qab-qacaq

68

- Mətbəxdə işləyərkən sanitariya və gigiyena qaydalarını sadalayın.
- Mətbəxdə işləyərkən təhlükəsiz iş qaydalarını sadalayın – kimi tapşırıqlar vermək olar. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Mətbəxdə hansı işlər görülür?
2. Mətbəxdə işləmək üçün hansı avadanlıq lazımdır?
3. Mətbəxdə hansı sanitariya və gigiyena qaydalarına əməl edilməlidir?
4. Qab-qacağı hansı ardıcılıqla yumaq lazımdır?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha mətbəxdə istifadə olunan qab-qacaq və ləvaziməti sadalayıır, onlara düzgün qulluq etmə və mətbəxdə işləyərkən təhlükəsizlik qaydalarına riayətetmənin vacibliyini yadlarına salır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyalarını izahetmə, birləşməlilik bacarıqlarını nümayişetdirmə, mətbəxdə təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməletmə, mətbəxdə işlədilən alətləri, qab-qacağı təsnifetmə və növlərini sadalama, əl alətlərinən istifadə etmə kimi qiymətləndirmə meyarlarından istifadə edilməsi tövsiyə olunur.

## 25-ci mövzu. Buterbrodların və isti içkilərin hazırlanma texnologiyası

**DƏRSİN MƏQSƏDİ:** 1. Bıçaqdan istifadə etməklə buterbrod hazırlanması texnologiyasını və isti içkiləri hazırlamaq üçün emal texnologiyalarını izah edir (1.1.1.). 2. Buterbrodun hazırlanma ardıcılığını müəyyənləşdirir (1.2.2.). 3. Buterbrodun hazırlanması üçün uyğun emal texnologiyası seçilir (1.2.3.). 4. Buterbrodu hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir (1.3.2.). 5. Qrup tərkibində birləşfəaliyyət bacarıqları nümayiş etdirir (1.3.3.). 6. Buterbrod hazırlamaq üçün bıçaqları təsnif edir və növlərini sadalayır (2.1.1.). 7. Buterbrod hazırlamaq üçün müxtəlif bıçaqlardan istifadə edir (2.2.1.).

**A**

**Beyin həmləsi, karusel, müzakirə** kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Müxtəlif növ buterbrodların təsvirləri və ya slaydlar, çay, qəhvə nümunələri, isti içkilərin hazırlanması üçün ləvazimat, qab-qacaq və dərslik kimi resurslardan istifadə etmək məsləhət görülür. Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Adətən, səhər yeməyində və ya harasa çox tələsəndə nə yeyirik?
2. Siz hansı buterbrod növlərini tanıyırsınız?
3. Hansı isti içkiləri təmiyürsiz?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.  
**Tədqiqat sualı**  
**“Müxtəlif buterbrodlar və isti içkilər necə hazırlanır?” – kimi vermək olar.**

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

- Açıq buterbrodların hazırlanma texnologiyasını izah edin.

### BUTERBRODLARIN VƏ İSTİ İÇKİLƏRİN HAZIRLANMA TEXNOLOGİYASI

25-ci mövzu




Sizə yaxşı məlum olan «buterbrod» sözünün mənasını bilirsinizmi?

Həmi buterbrodun nə olduğunu bilir. Amma, bəlkə də, çoxları bilmir ki, bu söz biza alman dilindən gəlib, “yağla çörək” deməkdir. Butter – yağ, bread – çörək deməkdir. Artıq buterbrod dedikdə biz yalnız yağla çörəyi nəzərdə tutmurraq. Buterbrod kolbası, ət, pendir və başqa ərzaqlarla da hazırlanır.

Buterbrod – dadlı, tez doyduran qida məhsuludur (*şəkil 1*). Buterbrodların qida dəyəri seçilən ərzaqların keyfiyyətdən asılıdır.

Buterbrodların hazırlanmasında müxtəlif növ bıçaqlardan istifadə edilir (*şəkil 2*).



*Şəkil 1. Buterbrodların növləri:  
a - sadə açıq; b - mürəkkəb açıq;  
c - bağlı; d, e - qəlyanaltı (kanape)*



*Şəkil 2. Bıçaqlar:  
a - çörək üçün; b - kolbasa üçün;  
c - yağ üçün; ç - pendir üçün*

Buterbrod, adətən, buguda və ya çovdar çörəyindən, ət, balıq, süd məhsullarından, meyva və tərəvəzdən hazırlanır.

Buterbrodlar süfrəyə boşqabda verilir.

Buterbrodların aşağıdakı növləri var – açıq, bağlı (sendviç) və qızarmış çörəkdən olan kiçiklöçülü buterbrodlar (kanape, tartin).

**Açıq** buterbrodlar üçün (*şəkil 1*, a, b, c) qalmılığı, toxminən, 1 – 1,5 sm olan çörək dilimi götürülür. Çörək diliminin üstündə kərə yağı sırtılır, pendir, vətçina, kolbasa, balıq və s. qoyulur. Buterbrod göyərti, pomidor, xiyar və ya limon dilimi ilə bəzəmək olar. Üzerində qıyalanılan ərzağa görə buterbrodlar **sadə** (bir növ ərzaqdan hazırlanmış) və **mürəkkəb** (bir neçə ərzaqdan hazırlanmış) olur.

- Bağlı buterbrodların hazırlanma texnologiyasını izah edin.
- Çayın hazırlanma texnologiyasını izah edin.
- Qəhvənin hazırlanma texnologiyasını izah edin – kimi tapşırıqların verilməsi tövsiyə olunur.

Təlimdə çətinlikləri olan şagirdlər ister qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

### C

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Siz hansı növ buterbrodları tanıyırsınız?
2. Buterbodon hazırlanma ardıcılığı necədir?
3. Müxtəlif çay növləri bir-birindən nə ilə fərqlənir?
4. Çayı hazırlamaq üçün hansı avadanlıq və qab-qacaq lazımdır?
5. Çay dəmləmə texnologiyası necədir?
6. Qəhvə haqqında nə bilirsiniz?
7. Kakao haqqında nə bilirsiniz?
8. Qəhvə və kakao necə hazırlanır?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

### D

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir, bir daha buterbrodların hazırlanma texnologiyasını, həmçinin çay və qəhvənin dəmlənmə texnologiyalarını ümumişdirir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, iş ardıcılığını müəyyənləşdirmə, məmulata uyğun emal texnologiyası seçmə, tərtibat bacarıqları nümayişetdirmə, bıçaqları təsnifetmə və növlərini sadalama, əl alətlərindən istifadətmə və əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

### E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 26-ci mövzu. Yumurtadan yeməklərin hazırlanma texnologiyası

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir (1.1.1.). 2. Yeməklərin hazırlanması üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 3. Yeməyin növündən asılı olaraq emal texnologiyası seçilir (1.2.3.). 4. Yumurtadan yemək hazırlamaqda tərtibat bacarıqları nümayiş etdirir (1.3.2.). 5. Qrup tərkibində birləşfəaliyyət bacarıqları nümayiş etdirir (1.3.3.). 6. Qarışdırıcıdan, çəngəl və ya mikserdən istifadə edir (2.2.1.).

**A**

**Beyin həmləsi, anlayışın çıxarılması, müzakirə** kimi iş üsullarından istifadə etmək olar.

Yumurtadan hazırlanmış yeməklərin təsviri və ya slaydlar, müxtəlif növ yumurtalar (toyuq, qaz, bildirçin), dərslik kimi resurslardan istifadə etmək tövsiyə edilir.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək sinfə aşağıdakı suallarla müraciət edə bilər:

1. Siz hansı növ yumurtaları tanıyırsınız?
2. Bəs yumurtadan hazırlanan hansı yeməkləri tanıyırsınız?

Sağirdlər suallara cavab verirlər.

**Tədqiqat sualını  
“Yumurtadan yeməklər necə hazırlanır?” – kimi vermək olar.**

26-ci mövzu

### YUMURTADAN YEMƏKLƏRİN HAZIRLANMA TEXNOLOGİYASI



*Yumurtadan hazırlanmış hansı yeməkləri tanıyırsınız?*

**Yumurta** – zərif, ləzzətli dada malik, yüksək kalorii qida məhsuludur. Yumurtanın tərkibində çox sayıda xeyirli qida maddəsi – zülallar, yağlar, kalsium, fosfor, dəmir duzları və həmçinin A, D və B qrupu vitaminları var.

Qida məhsulu kimi toyuq, qaz, hinduşka, ördək yumurtasından istifadə edilir. Amma yeyinti sənayesində, əsasən, toyuq yumurtasına üstünlük verilir, çünki su quşlarının yumurtası zararlı mikroorganizmlər yolu xırbağına daha çox meyllidir.

Təzə yumurta orqanız üçün çox xeyirlidir. Yumurtaları iki qrupa bölgülər: **pəhriz** (saxlama müddəti 5 günə qədər) və **mətbəx** (saxlama müddəti 30 günə qədər).

Qonnadı məmələtlərinin hazırlanması üçün yalnız təzə yumurtadan istifadə edilir. Yumurtanın keyfiyyətini bir neçə üsulla təyin etmək olar.


**1-ci üsul:** 1 stekan suda 1 xörək qasığı xörək duzunu həll edir və yumurtanı suyun içinə salırlar. Təzə yumurta suyun dibinə düşür. Uzun müddət saxlanılan yumurta duzlu möhlulun içində üzür. İstifadəyə yaranıb olmayan yumurta isə suyun üzüfinə çıxır (*səkil 1*).

**2-ci üsul:** İşğatutma. Əgər yumurta təzədirsa, işığa tutub baxdıqda onun ağı aydın, sarısı isə çətinliklə görünür. Keyfiyyətsiz yumurtanın isə daxili görünümü, qaranlıq olur.

Qaynadılmış və ya qida hissəsi yeməklərin hazırlanmasında istifadə olunan yumurta sənayenin sevimli xörəyi kimi har zaman arzuolandırılmışdır. Yumurtadan qonnadı məmələtlərinin (tort, sırmayıt), soyuq qolyanaltıların (salat, omlet) hazırlanmasında istifadə edilir. Xörəyə əlavə edilməmişdən əvvəl yumurtanı mütləq yumaq lazımdır (1 litr suya 2 xörək qasığı çay sodası möhlulunda).



*Səkil 1. Yumurtanın keyfiyyətinin müzəyyanlaşdırılması*



*Səkil 2. Yumurtadan xörəklərin hazırlanması üçün qab-qacاق*

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

**İş vərəqlərində:**

- Yumurtanın təzəliyini müəyyənetmə üsullarını izah edin.

- Qaynanmış yumurtanın hazırlanma texnologiyasını izah edin.
- Qayğanağın hazırlanma texnologiyasını izah edin.
- Omletin hazırlanma texnologiyasını izah edin – kimi tapşırıqların verilməsi tövsiyə olunur. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə məraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

4. Hazır qayğanağı boşqaba çəkin, cəfəri və şüyüdü bəzəyin. Qayğanaqla süfrəyə təzə xiyar və pomidor vermək olar. Əgər qayğanaq təkadamlıq tavada hazırlanmışdırsa, onu içino salfet sərilmis boşqaba yerləşdirərək süfrəyə vermək olar (şəkil 4, c, d).

#### SUALLAR

1. Yumurtanın keyfiyyətini necə müəyyən etmək olar?
2. Pəhriz yumurtaları mətbəx yumurtalarından nə ilə fərqlənir?
3. Hansı xörəklərin hazırlanmasında yumurtadan istifadə edilir?
4. Yumurtanın qaynama zamanı çatlamaması üçün nə etmək lazımdır?



#### PRAKTİK İŞ

##### OMLETİN HAZIRLANMASI

###### İşin yerinə yetirilmə qaydaları:

- 2-3 yumurta, 3 xörək qasığı stid, 1 xörək qasığı un və zövqə uyğun duz götürün.
- Yumurtanı, unu, südü və duzu (şəkil 5) kasada qarışdırın.



Şəkil 5. Omletin hazırlanma ardıcılığı

2. Tavada yağı yaxşı qızdırın və yumurta, un, süd qarışığını tökün. Qarışığı sobada da bışirmak olar.

3. Hazır omletti adam başına hissələrə ayırin. Omletin yanında qızarmış kolbasa və ya mal əti, kartof, tərəvəz vermək olar. Əgər kolbasanın, mal ətinin və s. üzərinə yumurta-stid qarışığını töküb sobada bışırıq, **qarışq omlet** alınar. İstanbullu içiliyi omletin üzerine qoyub qutab şəklində qatlamaq olar. Bu isə içi **doldurulmuş omletdir**.

78

#### E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

#### C

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Yumurtanın keyfiyyətini necə müəyyən etmək olar?

2. Pəhriz yumurtaları mətbəx yumurtalarından nə ilə fərqlənir?

3. Hansı xörəklərin hazırlanmasında yumurtadan istifadə edilir?

4. Yumurtanın qaynama zamanı çatlamaması üçün nə etmək lazımdır?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

B

D

D

#### D

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini yumurtadan hazırlanan xörəklərin hazırlanma texnologiyasına və onların keyfiyyətinə verilən tələblərə yönəldir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, iş ardıcılığını müəyyənləşdirmə, emal texnologiyası seçmə, bir sadə detaldan ibarət məmulat hazırlama, tərtibat bacarıqları nümayişetdirmə, birgəfəaliyyət bacarıqları nümayişetdirmə, əl alətlərindən istifadəetmə kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

Aşağıda birinci və ikinci yarımlı üçün kiçik summativ qiymətləndirməni aparmaqda müəllimə kömək edəcək test nümunələri verilmişdir. Qeyd etmək lazımdır ki, test nümunələri təxminidir və müəllimlər bu nümunələr əsasında standartların reallaşmasını yoxlamaq üçün buna oxşar başqa test nümunələri də hazırlaya bilərlər.

## T E S T L Ə R

### I yarımlı

**1. Pəstah nədir?**

- a. Hazır məmulat
- b. Detal hazırlanacaq material
- c. Məmulatın hazırlanması üçün alət
- ç. Məmulatın şəkli

**2. Texnoloji xəritələr nə üçün lazımdır?**

- a. Onlarda detalları hazırlamaq üçün alətlərin adı verilir.
- b. Onlarda məmulatın növü təsvir edilir.
- c. Onlarda pəstahın emali və ondan detalın hazırlanma ardıcılığı təsvir edilir.
- ç. Onlarda detalların miqdarı göstərilir.

**3. Detalı hazırlamamışdan əvvəl nə etmək lazımdır?**

- a. Qrafik sənədləri tərtib etmək
- b. Ağacı doğramaq
- c. Detalin emali üçün alətləri hazırlamaq
- ç. Heç bir iş görmək lazım deyil

**4. Yiğma nəyə deyilir?**

- a. Detalların məmulata yiğilması
- b. Məmulatın detallara ayrılması
- c. Məmulatda detalların miqdarı
- ç. Məmulatın çertyojunun çəkilməsi

**5. “Çertyoju oxumaq” nə deməkdir?**

- a. Onun üzərindəki rəqəmləri oxumaq
- b. Onun üzərində verilən miqyası müəyyən etmək
- c. Onun adını, formasını, ölçüsünü, miqyasını, materialını, həmçinin məmulatın neçə detaldan ibarət olduğunu və onların birləşmə üsullarını müəyyən etmək
- ç. Detalin formasını müəyyən etmək və miqyası hesablamaq

**6. Məmulati nə üçün miqyasda təsvir edirlər?**

- a. Şəklin gözəl alınması üçün
- b. Çox kiçik və ya çox böyük detalın çertyojunu tərtib etmək üçün
- c. Çox böyük detalın çertyojunu tərtib etmək üçün
- ç. Çox kiçik detalın çertyojunu tərtib etmək üçün

**7. Nişanlama nədir?**

- a. Pəstahın üzərinə gələcək məmulatın konturlarının çəkilməsi
- b. Gələcək məmulatın konturlarının kağıza çəkilməsi
- c. Detalın kəsilməsi
- ç. Miqyasın təyin edilməsi

**8. Verilən alətlərdən hansılar düzbucaqlı formalı detalların nişanlanması üçün istifadə olunur?**

- a. Xətkeş və pərgar
- b. Reysmus və pərgar
- c. Xətkeş və bucaqlıq
- ç. Reysmus və xətkeş

**9. Reysmusun köməyi ilə hansı nişanlama xətlərini icra edirlər?**

- a. Perpendikulyar
- b. Paralel
- c. Əyri
- ç. Çevrələri

- 10. Nişanlanmış pəstahın üzərində hansı alətin köməyi ilə çevrə və qövsləri çəkirlər?**
- a. Transportirin      b. Reysmusun      c. Pərgarin      ç. Xətkeşin

- 11. Ağacların növlərini cədvəlin müvafiq xanalarına yazın: *ağcaqovaq, şamağacı, palid ağacı, qızlağac, küknar, sidr ağacı, cökə ağacı, qaraşam***

Enliyarpaqlı	İynəyarpaqlı

- 12. Aşağıda sadalananlardan hansı mişar materiallarına aid deyil?**

- a. Faner                          b. Dördkantlı tır  
c. Kəsilməmiş taxta              ç. Kəsilmiş taxta

- 13. Spon nədir?**

- a. Ağac qatıdır.  
b. Ağacın hissəsidir.  
c. Xüsusi dəzgahlarda kəsmə yolu ilə alınmış nazik oduncaq qatlarıdır.  
ç. Mişar materialı növüdür.

- 14. Faneri necə alırlar?**

- a. Mişar materialları yapışdırmaqla                          b. Nazik ağacları yapışdırmaqla  
c. Spon qatlarını perpendikulyar yapışdırmaqla              ç. İki şalbanı yapışdırmaqla

- 15. Cavabların hansında ağacın hissələri düzgün sadalanıb?**

- a. Gövdə, kök, spon, çətir                          b. Yarpaqlar, budaqlar, qabıq, qoza  
c. Gövdə, kök, budaqlar, yarpaqlar                      ç. Giləmeyvələr, yarpaqlar, gövdə, özək

- 16. Hansı sıradə oduncaqla işləmək üçün alətlərin adları düzgün verilib?**

- a. Mişar, çəkic, kəlbətin, rəndə, burğu                          b. Çəkic, kəlbətin, iynə, burğu  
c. Rəndə, qayçı, çəkic, kəlbətin                                  ç. Kəlbətin, xətkeş, iynə, rəndə

- 17. Oduncaqla işləmək üçün hansı tərtibatlardan istifadə edirlər?**

- a. Kəlbətin, ülgü, rəndə  
b. Ülgü, mişarlamaq üçün dayaq, mişarlama qutusu  
c. Rəndə, mişarlama qutusu, ülgü  
ç. Mişarlamaq üçün dayaq, rəndə, çəkic

- 18. Verilmiş alətləri cədvəlin müvafiq xanalarına yazın: *şerxebel, mexaniki drel, rəndə, əl drel, burğu, fuqan***

Oduncağın yonulması üçün alətlər	Oduncağın burğulanması üçün alətlər

- 19. Rəndə ilə hansı işi görürler?**

- a. Deşik açırlar.                          b. Oduncağı mişarlayırlar.  
c. Məmulatın detallarını birləşdirirlər.                      ç. Məmulati yonub hamarlayırlar.

- 20. Yonma zamanı kəsilən yonqarın qalınlığı nədən asılıdır?**

- a. Oduncağın növündən                          b. Seçilmiş rəndədən  
c. Ağacın teksturasından                            ç. Ağacın yaşından

- 21. Burğulmadan əvvəl nə etmək lazımdır?**

- a. Oduncağı təmizləmək                          b. Gələcək deşiyin mərkəzini nişanlamaq  
c. Oduncağı rəngləmək                              ç. Oduncağı rəndələmək

- 22. Aşağıda sadalananlardan hansıları ilə ağaçdan olan detalları birləşdirmək olar?**
- a. Yapışqan, mismar, qısqac
  - b. Şuruplar, mismarlar, kraxmal
  - c. Məftil, qısqac, yapışqan
  - ç. Mismarlar, şuruplar, yapışqan
- 23. Şuruplarla birləşdirmə mismarlarla birləşdirmədən nə ilə fərqlənir?**
- a. Mismarlarla birləşdirmə daha möhkəmdir.
  - b. Şuruplarla birləşdirmə daha möhkəmdir.
  - c. Heç nə ilə fərqlənmirlər.
  - ç. Şuruplarla birləşdirmələr daha gözəl görünürərlər.
- 24. Burğular hansı növlərdə olur?**
- a. Spiral burğular, mərkəzvari burğular, qasıqvari burğular
  - b. Spiral burğular, üçbucaq burğular, mərkəzvari burğular
  - c. Qasıqvari burğular, spiral burğular, kvadrat burğular
  - ç. Kvadrat burğular, üçbucaq burğular, oval burğular
- 25. Nə üçün üzərinə yapışqan sürtülmüş detalları yapışdırılmamışdan əvvəl bir müddət havada saxlayırlar?**
- a. Yapışqan qurusun deyə
  - b. Yapışqan rəngini dəyişsin deyə
  - c. Yapışqan oduncağa hopsun və qatilaşın deyə
  - ç. Yapışqan axmasın deyə
- 26. Metalla işləyərkən nə geyinmək lazımdır?**
- a. Papaq
  - b. Kəmər
  - c. Əllik
  - ç. Şərf
- 27. Kommunikasiya texnologiyalarına nə aiddir?**
- a. Evlər, körpülər, mağazalar
  - b. Qab-qacaq, məişət texnikası
  - c. Televizor, internet, telefon
  - ç. Maşınlar, qatarlar, təyyarələr
- 28. Deşiklər necə olur?**
- a. Hər iki tərəfi açıq və yasti
  - b. Bir tərəfi açıq və yasti
  - c. Hər iki tərəfi açıq və bir tərəfi açıq
  - ç. Hər iki tərəfi bağlı
- 29. Nazik təbəqə metal nəyə deyilir?**
- a. Qalınlığı 7 mm-ə qədər olan metal təbəqəyə
  - b. Qalınlığı 2 mm-ə qədər olan metal təbəqəyə
  - c. Qalınlığı 15 mm-ə qədər olan metal təbəqəyə
  - ç. Qalınlığı 2 sm-ə qədər olan metal təbəqəyə
- 30. Aşağıda sadalananlardan hansılar nazik təbəqə polad növlərinə aiddir?**
- a. Tənəkə, ağı tənəkə, sinklənmiş tənəkə
  - b. Mis, tənəkə, alüminium
  - c. Latun, mis, sink
  - ç. Dürəlümən, mis, sinklənmiş tənəkə
- 31. Mebel furnituru nədir?**
- a. Mebelin təmiri üçün alətlər
  - b. Mebelin bəzədilməsi üçün məmulatlar
  - c. Mebel hissələrini birləşdirmək üçün xüsusi məmulatlar
  - ç. Nişanlama alətləri
- 32. Aşağıda sadalananlardan hansılar mebel furniturudur?**
- a. Drel, burğu, çəkic
  - b. Xətkeş, karandaş, bucaqlıq
  - c. Rəf saxlayıcıları, kipləşdiricilər, maqnit saxlayıcısı
  - ç. Rəf saxlayıcıları, drel, burğu

**33. Sadalananlardan hansılar mədəni davranış və ünsiyyət qaydalarına aid deyil?**

- a. Salamlaşmaq, xudahafizləşmək
- b. Müsahibini sonadək dinləmək, sözünü kəsməmək
- c. Müraciətə cavab vermək, kömək təklif etmək
- ç. Müsahibinin sözünü kəsmək, onu sonadək dinləməmək

**34. Tanışları gördükdə nə etmək lazımdır?**

- a. Başını aşağı sallamaq və yanından keçmək
- b. Özünü görməməzliyə qoymaq
- c. Salamlaşmaq
- ç. Salama cavab verməmək

**35. Aşağıda verilmiş məməlatları cədvəlin müvafiq xanalarına yazın: *avtomobilin kuzovu, qab-qacaq, mismarlar, konserv bankaları, elektrik naqilləri, şuruplar***

Nazik təbəqə metaldan hazırlanır	Məftildən hazırlanır

**36. Aılə büdcəsi nədir?**

- a. Bu, ailənin gəlirlərinin hesablanmasıdır.
- b. Bu, ailənin gəlirlərinin müəyyən vaxt dövrünə bölüşdürülməsidir.
- c. Bu, ailənin xərclərinin müəyyən vaxt dövrünə bölüşdürülməsidir.
- ç. Bu, ailənin gəlir və xərclərinin müəyyən vaxt dövrünə bölüşdürülməsidir.

**37. Xərclər nədir?**

- a. Vəsaitlərin artmasıdır.
- b. Vəsaitlərin azalması, xərclənməsidir.
- c. Təsərrüfatın düzgün aparılmasıdır.
- ç. Aılə büdcəsidir.

**38. Aşağıdakılardan hansılar tərəvəz bitkilərinə aiddir?**

- a. Kələm, alma, armud
- b. Kartof, kök, pomidor
- c. Qarpız, yemiş, limon
- ç. Alma, nar, soğan

**39. Hansı göyərtiləri ədviyyat şəklində istifadə edirlər?**

- a. Soğan, sarımsaq, kartof
- b. Kök, kələm, nanə
- c. Çuğundur, turp, reyhan
- ç. Şüyüb, cəfəri, nanə, reyhan

**40. Alətlərin adlarını cədvəlin müvafiq xanalarına yazın: *itiağız kəlbətin, müşar, çilingər qayçısı, yeyə, burğu, çəkic, kəlbətin, rəndə***

Oduncaqla işləmək üçün alətlər	Metalla işləmək üçün alətlər

## TESTLƏR

### II yarımlı

**1. Qayçının quruluşu necədir?**

- a. Qayçı məftillə birləşdirilmiş, dəstəkləri olan iki bıçaqdan ibarətdir.
- b. Qayçı iki taxta dəstəkdən ibarətdir.
- c. Qayçı bolt və ya pərçimlə birləşdirilmiş, dəstəkləri olan iki bıçaqdan ibarətdir.
- ç. Qayçı yapışqanla yapışdırılmış, dəstəkləri olan iki bıçaqdan ibarətdir.

**2. Qayçı ilə pəstahın əyri konturlarını necə kəsirlər?**

- a. Əvvəlcədən bucaqlarını kəsməklə
- b. Əvvəlcədən məmələti əyməklə
- c. Məmələti yarı bölməklə
- ç. Əvvəlcədən bucaqları əyməklə

**3. Məftili hansı alət vasitəsilə kəsirlər?**

- a. Qayçı ilə              b. İtiağız kəlbətinlə              c. Əllə              ç. Yeyə ilə

**4. Metalin iti kənarlarını nə ilə təmizləyirlər?**

- a. Sumbata kağızı və itiağız kəlbətinlə              b. İtiağız kəlbətinlə və yeyə ilə
- c. Xırda kərtikli yeyə və sumbata kağızı ilə              ç. Çəkicilə

**5. Əymədən sonra ölçülərə nəycin köməyi ilə nəzarət edirlər?**

- a. Ülgü ilə              b. Xətkəşlə              c. Bucaqlıqla              ç. Pərgarla

**6. Pərçimlər necə olur?**

- a. Yasti, dairəvi, oval başlıqlı
- b. Yarimdairəvi, oval, üçbucaq başlıqlı
- c. Yarimdairəvi, gizli, yasti, yarımgizli başlıqlı
- ç. Yarimdairəvi, dairəvi, oval başlıqlı

**7. Qatlama tikişi ilə birləşmələrə harada rast gəlinir?**

- a. Təyyarəqayırmada, gəmiqayırmada
- b. Vedrələrin, boruların, konserv bankalarının istehsalında
- c. Qab-qacaq istehsalında
- ç. Mismar istehsalında

**8. Pərçimlərlə birləşmələrə harada rast gəlinir?**

- a. Metal qab-qacaq istehsalında, gəmiqayırmada
- b. Vedrə istehsalında
- c. Boru istehsalında
- ç. Konserv bankalarının istehsalında

**9. Qıfla salınan təbəqələr nəycin hesabına aralanır?**

- a. Tikişin pilləciyindəki çıxıntının              b. Yapışqan əlavə etməyin
- c. Təbəqənin əyilmiş kənarlarının              ç. Tikişin üzərindəki novcuğun

**10. Elektrik enerjisi harada istifadə edilir?**

- 1) möişətdə              2) istehsalatda,
- 3) kənd təsərrüfatında              4) kosmosda
- a. 1,2,3              b. 2,3,4              c. 1,3,4              ç. 1,2,4

**11. Nədən enerji alınmır?**

- a. Küləkdən      b. Vulkandan      c. Sudan      ç. Atomdan

**12. Su elektrik stansiyaları nöyin hesabına işləyir?**

- a. Su buxarı      b. Külək      c. Atom      ç. Su

**13. Atom elektrik stansiyaları nöyin hesabına işləyir?**

- a. Su      b. Külək      c. Atom      ç. Benzin

**14. Elektrik dövrəsinin əsas elementləri hansılardır?**

- a. Cərəyan mənbəyi, naqil, elektrikqəbuledicisi, elektrik açarı  
b. Cərəyan mənbəyi, naqil, kəlbətin  
c. Elektrikqəbuledicisi, naqil, cərəyan mənbəyi  
ç. Rozetka, məftil, elektrik açarı

**15. Aşağıda verilən şəkillərdən hansı cərəyan mənbəyinin şərti işarəsidir?**

- a. —●—      b. —|+—      c. —⊗—      ç. —/●—

**16. Elektrik sxemi nəyə deyilir?**

- a. Elektrik dövrəsinin şəklin köməyi ilə təsvirinə  
b. Elektrik dövrəsinin şərti işarələrin köməyi ilə təsvirinə  
c. Elektrik dövrəsinin hissələrinin siyahısına  
ç. Elektrikqəbuledicisinin təsvirinə

**17. Kulinariya nədir?**

- a. Yeməyin bəzədilməsi mədəniyyəti      b. Tələsmədən yemək mədəniyyəti  
c. Yemək hazırlamaq mədəniyyəti      ç. Masanı gözəl bəzəmək mədəniyyəti

**18. Mətbəxdə istifadə edilən qab-qacaq hansı sıradə düzgün sadalanıb?**

- a. Bıçaq, doğrama taxtası, qazan, ət maşını  
b. Ət maşını, sürtgəc, burğu, dəsmal  
c. Boşqab, rəndə, kartof, ət maşını  
ç. Doğrama taxtası, duzqabı, müşar, bıçaq

**19. Sadalanınlardan hansılar buterbrod növləridir?**

- a. Açıq, bağlı, kanape, tartin      b. Açıq, bağlı, şorba, tartin  
c. Kanape, tartin, sous, isti içkilər      ç. Omlet, sıyıq, kanape, tartin

**20. Çayın hazırlanması üçün hansı qab-qacaq lazımdır?**

- a. Su qaynatmaq üçün çaydan, çay dəmləmək üçün çaynik  
b. Çay dəmləmək üçün çaynik, qazan  
c. Su qaynatmaq üçün çaydan, çömçə  
ç. Çay dəmləmək üçün çaynik, fincanlar

**21. Qəhvənin vətəni haradır?**

- a. Amerika      b. Azərbaycan      c. Avstraliya      ç. Afrika

**22. Hansı yumurtalardan istifadə edirik?**

- a. Dəvəquşu yumurtası, toyuq yumurtası, timsah yumurtası  
b. Ördək yumurtası, göyərçin yumurtası, hinduşka yumurtası  
c. Toyuq yumurtası, qaz yumurtası, bildirçin yumurtası  
ç. Toyuq yumurtası, ilan yumurtası, bildirçin yumurtası

**23. Nə etmək lazımdır ki, yumurta qaynatma zamanı çatlamasın?**

- a. Suya istiot əlavə etmək
- b. Suya duz əlavə etmək
- c. Suya nanə qurusu əlavə etmək
- ç. Suya soda əlavə etmək

**24. Bişmə müddətinə görə yumurtalar neçə cür olur?**

- a. İliq, yarıılıq, yaribərk, bərk
- b. İliq, bərk, yumşaq
- c. Yarıılıq, yarıyumşaq, yaribərk
- ç. Yarıılıq, bütöv iliq, bütöv bərk

**25. Çilingər verstakı hansı hissələrdən ibarətdir?**

- a. Metal karkas, qapaq, qoruyucu tor, məngənə, alətlər üçün yesik, oturacaq
- b. Metal karkas, qapaq, məngənə, burğu, oturacaq
- c. Qoruyucu tor, alətlər üçün yesik, dəstək, metal vint
- ç. Məngənə, alətlər üçün yesik, istilik tənzimləyicisi

**26. Çilingər məngənələri nəyə xidmət edir?**

- a. Verstakin dayanıqlı olmasına
- b. Alətlərin saxlanması
- c. Pəstahın emalına
- ç. Emaldan əvvəl pəstahın bərkidilməsinə

**27. Çilingər məngənələri hansı əsas hissələrdən ibarətdir?**

- a. Vint, hərəkətsiz dodaq, hərəkətli dodaq, dayaq plitəsi, dəstək
- b. Vint, metal tor, dayaq plitəsi, dəstək
- c. Hərəkətsiz dodaq, hərəkətli dodaq, oturacaq, dəstək
- ç. Aletlər üçün yesik, qoruyucu tor, oturacaq

**28. Düzəltmə zamanı hansı alət və tərtibatlardan istifadə edilir?**

- a. Çəkic, kəlbətin, yeyə
- b. Günyə lövhəsi, taxta çəkic, qayçı, sumbata kağızı
- c. Taxta çəkic, taxta tircik, məngənələr, günyə lövhəsi
- ç. Məngənə, günyə lövhəsi, xətkəş

**29. Metalın düzəldilməsi nəyə deyilir?**

- a. Təbəqə metalin əymə əməliyyatına
- b. Təbəqə metalin təmizlənmə əməliyyatına
- c. Təbəqə metalin düzəldilməsi əməliyyatına
- ç. Metalin kəsmə əməliyyatına

**30. Aşağıdakı alətlərdən hansılar parçanın emalı üçün lazımdır?**

- a. Qayçı, çəkic, iynələr
- b. Santimetri lənt, qayçı, rəndə
- c. Qayçı, iynələr, santimetri lənt
- ç. Santimetri lənt, yeyə, kerner

**31. Oymaq necə seçilir?**

- a. Sol əlin çəçələ barmağının ölçüsü ilə
- b. Sağ əlin baş barmağının ölçüsü ilə
- c. Sağ əlin orta barmağının ölçüsü ilə
- ç. Sol əlin baş barmağının ölçüsü ilə

**32. Tikiş məmulatlarının nəm-isti emalı nədir?**

- a. Məmulatin quru təmizlənməsi
- b. Məmulatin yuyucu tozla emalı
- c. Məmulatin xüsusi avadanlığın köməyi ilə nəm, isti və təzyiqlə emalı
- ç. Məmulatin su və sabun ilə emalı

**33. Avropaya pomidor haradan gətirilmişdir?**

- a. Avstraliyadan
- b. Çindən
- c. Cənubi Amerikadan
- ç. Afrikadan

## LÜĞƏT

**Ağac çəkic** – dəmir və cilingər işlərində tətbiq edilir.

**Baza səthi** – pəstah üzərində qabaqcadan emal edilmiş təxminini hamar səth. Bu səthə əsasən ölçülər götürürlə bilər.

**Certyoj** – əşyanın kağız vərəqi üzərinə ölçülərlə təsviridir (əşyanın həqiqi ölçüləri, onun hazırlanması üçün lazımlı olan digər zəruri məlumatlar göstərilməklə).

**Çilingər bucaqlığı** – nişanlama və düzbucaqları yoxlamaq üçün nəzarət alətidir.

**Drenaj** (*fran. sözü*) – xəndəklər və ya borular sistemi vasitəsi ilə torpağın susuzlaşdırılması.

**Elektrik akkumulyatoru** – istifadə məqsədilə elektrik enerjisimin yügiləməsi üçün cihaz.

**Elektrik batareyası** – bir dövrəyə qoşulmuş bir neçə qalvanik elementlərdən və ya akkumulyatorlardan ibarətdir.

**Elektrik generatoru** – mexaniki enerjini elektrik enerjisini çevirməyə xidmət edən maşındır.

**Elektrik naqili** – elektrik enerjisini ötürməyə və paylaşırmaya xidmət edən metal ötürücüdür.

**Elektrotexnika** – elektrik enerjisinin alınması, paylaşıdırılması və istifadə edilməsi haqqında elmdir.

**Eskiz** – əl ilə çəkilmiş gözəyari, təxminini rəsmidir (şəkildir). Eskizdə təsvir edilən əşyanın əsas ölçüləri və digər məlumatlar göstərilir.

**Əməliyyat** – iş yerində bir fəhlənin yerinə yetirdiyi texnoloji prosesin hissəsidir.

**Falslama** – əsasən, nazik metal təbəqənin qıraqının qatlanmasıdır. Bu əməliyyat həmin metal təbəqəni digər metal təbəqə ilə birləşdirmək üçün aparılır.

**Faner** – lövhəşkilli oduncaq materialıdır. Lifləri çarpaz yerləşən üç və daha çox yapılandırılmış qatdan ibarətdir.

**Fuqan** – uzun rəndə.

**Günyə** – oduncaq materiallarından detalaların müxtəlif bucaq altında nişanlanmasıdır istifadə edilən alətdir.

**Istehsalat sanitariyası** – istehsal prosesində iş yerinin və mühitin çirkəlnəməsi və zibillənməsinə qarşı aparılan tədbirlərdir.

**Istehsalatda gigiyena** – işçiyə və iş yerinin təmizliyinə verilən tələblərdir.

**Qida çuğunduru** – tünd-qırmızı rəngli tərəvəz bitkisidir. Şorba, salat və şirələrin hazırlanmasında istifadə olunur.

**Metalkəsən mişar zolağı** – dişli, nazik polad lövhədir.

**Miqyas** – əşyanın certyojda böyüdülmüş və ya kiçildilmiş ölçülərinin nisbəti (onun həqiqi ölçülərinə nəzərən).

**Mişar dişlərinin əmələ gətirdiyi yarıq** – materialların mişarla kəsilməsi prosesində əmələ gələn yarıqlardır.

**Nişanlama** – certyoj və yaxud nümunə üzrə məmulat üçün pəstahda xətt və nöqtələrlə aparılan qeydlər.

**Nişanlama ülgüsü** – oduncaq və ya metalin bərk növlərindən hazırlanmış tərtibatlardır. Bu tərtibat pəstahda nişanlama aparmaq və nəzarət üçün istifadə olunur.

**Oduncaq** (*yunanca xylon-ksilen*) – kəsilmiş ağac deməkdir. Ağacın gövdəsi əsasən oduncaqdan ibarətdir.

**Pardaxlama** – əşyanın səthini sürtüb, ona parlaq görünüş vermək.

**Pəstah** – hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçülü materialdır. Pəstahın ölçüsü detalin öz ölçüsündən böyükdür.

**Pəhriz** – müəyyən qidalanma rejimidir.

**Rəndə tiyisi** – 4 mm-ə qədər qalınlıqda və 25–60 mm enində alət poladından hazırlanmış lövhədir.

**Sixac** – detalların müvəqqəti bərkidilməsi üçün vintli tərtibat.

**Serxebel** – dərindən yonmaq üçün ağızı yarımdairə şəklində olan rəndə.

**Spon** – xüsusi dəzgahlarda alınan nazik oduncaq təbəqəsidir (0,5–2 mm).

**Tablandırma** – termiki emalın bir növü olub, polad böhran temperaturundan (30–50°C-dən) yuxarı qızdırıb həmin temperaturda saxlamaq və sürətlə soyutmaqdan ibarətdir. Məqsəd poladın bərkliyi və möhkəmliyini artırmaqdır.

**Taxta-şalban materialları** – gövdənin lifləri boyu uzununa mişarlanması və ya kəsilməsi nöticəsində alınan oduncaqdan materiallardır.

**Texnoloji emal** – materialın xassəsi, ölçüsü və formasının dəyişdirilməsi üzrə aparılan əməliyyatdır.

**Texnoloji xəritə** – istehsal sənədiddir. Bu sənəddə əşyanın təsviri verilir, onun hazırlanması ardıcılılığı, lazımlı olan avadanlıq və alətlər göstərilir.

**Texnoloji proses** – pəstahın ilk halından hazır məmulat əldə edilən qədər onun üzərində görülən işlərin nizamlı ardıcılığıdır.

**Təhlükəsizlik texnikası** – iş prosesində zədələnmə və bədbəxt hadisələrdən qorunmağa verilən tələblərdir.

**Tərtibat** – əməliyyatı aparmaq üçün işi yüngülləşdirən ləvazimat və ya qurğudur.

**Tikiş üçün artırma** – detalın emalı üçün nəzərdə tutulan əlavə parça hissəsidir.

**Ülgü** – eyniadlı, coxsayılı detalların hazırlanması üçün tərtibatdır.

**Verstak** – oduncaq materiallarının emalı üçün xüsusi dəzgahdır.

**Yonqar** – materialın yonulması, yeyələnməsi və ya mişarlanması zamanı əmələ gələn hissəciklər (tullanti).

## BURAXILIŞ MƏLUMATI

### TEXNOLOGİYA 5

*Ümumtəhsil məktəblorinin 5-ci sinfi üçün  
Texnologiya fənni üzrə dərsliyin (qrif nömrəsi: 2020-033)  
METODİK VƏSAİTİ*

#### Tərtibçi heyət:

Müəlliflər:

Natiq Lyutfiq oğlu Axundov  
Hümeye Hüseyn oğlu Əhmədov  
Fəridə Siyavuş qızı Şərifova  
Rüxsarə Zeynalabdin qızı Ələkbərova

Redaktoru

Sevinc Nuruqızı

Bədii və texniki redaktoru

Abdulla Ələkbərov

Dizaynerləri

Səadət Quluzadə, Əmiraslan Zaliev

Korrektoru

Ülkər Hüseynova

© Azərbaycan Respublikası Təhsil Nazirliyi

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 5,8. Fiziki çap vərəqi 5,0. Formatı 70x100<sup>1/16</sup>.

Kəsimdən sonra ölçüsü: 165x240. Səhifə sayı 80.

Şriftin adı və ölçüsü: məktəb qarnituru, 10-12 pt. Ofset kağızı. Ofset çapı.

Sifariş . Tiraj 8518. Pulsuz. Bakı – 2020.

**Əlyazmanın yiğima verildiyi və çapa imzalandığı tarix: 20.07.20**

Nəşriyyat:

**“Aspoliqraf LTD” MMC**

(Bakı, AZ 1052, F.Xoyski küç., 151)

Çap məhsulunu istehsal edən:

**“Radius” MMC mətbəəsi**

(Bakı ş., Binəqədi şəhəsi, 53)

**PULSUZ**